

# Yuhanна

*«Yuhanна bayan қiloqan hux həwər» ...  
Əysa Məsihning əyni salahiyiti — «Hudanıng  
Kalami»dur*

**1** Muкəddəmdə «Kalam» bar idi; Kalam Huda bilən billə idi həm Kalam Huda idi. □ ■ **2** U mukəddəmdə Huda bilən billə idi. ■ **3** U arkılık barlıq məwjudatlar yaritildi wə barlıq yaritiloqanlarning ھeqbiri uningsiz yaritiloqan əməs. □ ■ **4** Uningda ھayatlıq bar idi wə xu

□ **1:1** «Muкəddəmdə» — baxqa bir ipadilinixi «həmmidin burun» («aləm yaritixtin burunla») Kalam (alliqاقان) bar idi».

«Kalam» — «səz», xundakla «Hudanıng səzi» degən mənidə bolup, Əysanıng bir namidur; kərsitidioqan mənisi intayın qongķurdur. «қoxumqə səz»imizni kərung. «Kalam Huda bilən billə idi...» — Muxu yerdiki «bilən billə» degən grek tilida yənə «intayın yekin munasiwəttə», «(Hudaqə) қarap uni seyidiqan» degən məninimu puritudu. «həm Kalam Huda idi» — bu muhim bayan kalamning Hudalıq təbiitini kərsitudu.

■ **1:1** Pənd. 8:22; Kol. 1:17; 1Yuha. 1:1, 2. ■ **1:2** Yh. 17:5. □ **1:3** «U arkılık barlıq məwjudatlar yaritildi wə barlıq yaritiloqanlarning ھeqbiri uningsiz yaritiloqan əməs» — bu yerdə kəzdə tutuloqını Kalam əzi ھeq yaritiloqan əməs, bəlkı əzəldin Huda bilən billə məwjujt ikənlikidur. «Yaritiloqan» grek tilida, muxu yerdə «barlıqka kəltürülgən» «wujudka kəltürülgən» degən səz bilən ipadilinidu. Xuningdək baxqa hil ipadilinixi: — «Həmmə nərsə uning wasitisi bilən boldi wə bolоqan nərsilərdin ھeq biri uningsiz bolmidi».

■ **1:3** Yar. 1:3; Zəb. 33:6; Əf. 3:9; Kol. 1:16; Ibr. 1:2.

hayatlıq insanlarqa nur elip kəldi. □ ■ 5 Wə nur қarangoqulukta parlaydu wə қarangoquluk bolsa nurni ھeq besip qüxəligən əməs. □ ■

6 Bir adəm Hudadin kəldi. Uning ismi Yəhya idi. □ ■ 7 U guwahlıq berix üçün, yəni həmmə insan əzi arkılık ixəndürülsün, dəp nuroqa guwahqı boluxka kəlgənidi. 8 *Yəhyanıng* əzi xu nur əməs, bəlki pəkət xu nuroqa guwahlıq berixkə kəlgənidi.

9 Həkikiy nur, yəni pütkül insanni yorutkuqi nur dunyaqa keliwatkanidi. □ ■ 10 U dunyada bolovan wə dunya u arkılık barlıqka kəltürülgən bolsimu, lekin dunya uni tonumidi. ■ 11 U əziningkilərgə kəlgən bolsimu, birak uni əz

□ 1:4 «**xu һayatlıq insanlarqa nur elip kəldi**» — yaki «**xu һayatlıq insanlarning nuri idi**». ■ 1:4 Yh. 5:26; 8:12; 9:5; 12:46; 1Yuha. 1:5; 2:8-11; 5:11. □ 1:5 «**қarangoquluk bolsa nurni ھeq besip qüxəligən əməs**» — muxu sez ikki bislik sez bolup, yəni «**қarangoquluk bolsa nurni ھeq qüxəngən əməs**» yaki «**қarangoquluk bolsa nurni կobul kılqan əməs**» degənnimə bildürudu. ■ 1:5 Yh. 3:19. □ 1:6 «**Bir adəm Hudadin kəldi**» — grek tilida «**Bir adəm Hudadin əwətildi**».

«**Uning ismi Yəhya idi**» — Yəhya pəyoqəmbərni kərsitudu. «**Yəhya**» degən isim grek tilida həm ibraniy tilida «**Yuhanна**» — «**Pərvərdigarning mehîr-xəpkiti**» degən mənini bildürudu.

■ 1:6 Mal. 3:1; Mat. 3:1; Mar. 1:2, 4; Luká 3:3; 7:27; Yh. 1:33.

□ 1:9 «**Həkikiy nur, yəni pütkül insanni yorutkuqi nur dunyaqa keliwatkanidi**» — «**keliwatkanidi**» degənni կandak yol bilən qüxəngili bolidu? Bizningqə, bu bir jəryanni kərsitudu — yəni bəlkim awwal Məryəmning baliyatqusıqa pəyda bolup, tuqulup andin Yəhya pəyoqəmbərning əzigə bolovan guwahlıqli bilən əzining hizmitikə kirix jəryani arkılık «**keliwatatti**». Baxka birhil tərjimisi «**Bu bolsa dunyaqa kelidiqan hərbir insanni yorutdioqan həkikiy nudur**». ■ 1:9 Yh. 8:12; 9:5; 12:46.

■ 1:10 Ibr. 1:2; 11:3.

həlkı қобул қilmidi. □ 12 Xundakṭimu, u өзини қобул қiloqanlar, yəni өz namiqə etikəd қiloqanlarning həmmisigə Hudaning pərzənti bolux һökükini ata կildi. ■ 13 Uni қobul қiloqan muxular ya қandin, ya ətlərdin, ya insan iradisidin əməs, bəlki Hudadin tərəlgən bolidu. □ 14 Kalam insan boldi həm arimizda makanlaxti wə biz uning xan-xəripigə қariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-

---

□ 1:11 «**U өziningkilergə kəlgən bolsimu, birak uni өz həlkı қobul қilmidi**» — «өziningkilər» degənlik aləm wə uningda bar bolovan nərsilərning həmmisini kərsitudu. Həmmisi Məsihningkidur, qunki Huda aləmning həmmisini u arkılık yaratışanıdi, xundakla uning baxkuruşioqa tapxuroqanıdi. «**өz həlkı**» — Israel həlkı, yəni Yəhudiylər həlkı, grek tilida «ezidikilər» bilən ipadilinidu. ■ 1:12 Yəx. 56:5; Rim. 8:15; Gal. 3:26; 2Pet. 1:4; 1Yuha. 3:1. □ 1:13 «**Uni қobul қiloqan muxular ya қandin, ya ətlərdin, ya insan iradisidin əməs, bəlki Hudadin tərəlgən bolidu**» — (1) «қandin ... tərəlgən əməs» (grek tilida «kanlardın əməs») — demək, məlum bir millətin bolovanlıqidin əməs. Məsilən, bəzi adəmlər: «Mən Huda alahidə tallıqan həlk bolovan Yəhudiylardın (yaki «kahin ailisi» qatarlıqlardın) bolovaqqa Hudaning pərzəntimən» dəp hata oylaydu («Ros.» 17:26ni kerüng). (2) «ətlərdin ... tərəlgən əməs» — bizningqə bu ibarə insanning өz tirixix-tirmixixlirini kərsitudu. Məsilən kəp adəmlər: «Mən Hudaning Musa pəyoqəmbərgə qüxürgən қanuniqa əməl kilişkə tirixip, Hudaning pərzənti bolimən» dəp hata oylaydu. «rimliklaroqa»diki «kirix səz»imizdiki «ətlər» toopruluk izahatimizni kerüng. (3) «insanning (grek tilida «erkək insan»ning) haqixidin ... tərəlgən əməs» — demək, hərkəndək bir insan (məyli pəyoqəmbər, məyli kahin məyli jamaəttiki birər ərbab boluxidin kət'iynəzər), baxxa bir insanni Hudaning pərzənti kılalmaydu. Uningdin baxxa, heqkim «өz iradisi bilən» өzini Hudaning pərzənti kılalmaydu. (4) «Hudadin tərilix», yəni «ķayta tuqulux» toopruluk 3:1-22-ayətni kerüng.

xəpkət wə həkikətkə tolqan birdinbir yeganə Oqliningkidur. □ ■ 15 (Yəhya uningoşa guwahlıq berip: — Mana, mən silərgə: «Məndin keyin kəlgüqi məndin üstündür, qunki u mən dunyaşa kelixtin burunla bolqanidi» deginim dəl muxu kixidur! — dəp jar қildi) □ ■ 16 Qunki həmmimiz uningdiki tolup taxḳanlardın iltipat üstigə iltipat alduk. □ ■

17 Qunki Təwrat կանոն Musa pəyəqəmbər arkılıq yətküzülgənidi; lekin mehîr-xəpkət wə

□ 1:14 «**Kalam insan boldi**» — «insan» muxu yerdə «ət igisi» yaki «tən» bilən ipadilinidu. «**Kalam insan boldi həm arımızda makanlaxtı**» — grek tilida «Kalam tən (ət) boldi wə arımızda qedir tiktı». «Qedir» degən söz muxu yerdə xübhisizki, Əysanıng insanlarning arisida hazır boluxi Musa pəyəqəmbərnin dəwridə Huda Əzining «muķəddəs qedir»ida turup, Əz həlkı arisida hazır bolqinioşa ohxax ikənlikini kərsitudu. «**biz uning xan-xəripigə kariduk; u xan-xərəp bolsa, Atining yenidin kəlgən, mehîr-xəpkət wə həkikətkə tolqan birdinbir yeganə oqliningkidur**» — «Ata» muxu yerdə Huda'Atini kərsitudu, əlwəttə. ■ 1:14 Yəx. 7:14; Mat. 1:16; 17:2; Lukə 1:31; 2:7; Kol. 1:19; 2:9; 2Pet. 1:17.

□ 1:15 «**Məndin keyin kəlgüqi məndin üstündür, qunki u mən dunyaşa kelixtin burunla bolqanid**» — demisəkmə, Yəhya pəyəqəmbər Əysa Məsihən altə ay burun tuqulqan («Lukə» 1:26-45ni kərüng); lekin Məsih «uning bolqinidin ilgiri bolqan». ■ 1:15 Mat. 3:11; Mar. 1:7; Lukə 3:16; Yh. 1:26,30. □ 1:16 «**həmmimiz uningdiki tolup taxḳanlıridin iltipat üstigə iltipat alduk**» — mənisi bəlkim «uningdiki tolup taxḳan mehîr-xəpkət wə həkikəttin iltipat üstigə iltipat alduk» degənlikdər. 17-ayətni kərüng. «Iltipat üstigə iltipat» degən ibarə Musanıng «Mis.» 33:3də eytqan səzidin elinoğan. ■ 1:16 Kol. 2:10.

həkikət Əysa Məsih arkılık yətküzüldi. □ ■  
 18 Hudani həqkim körüp bakğan əməs; bırak  
 Atining ķuqıқıda turoquqı, yəni birdinbir Ooql  
 Uni ayan kıldı. □ ■

*Yəhya pəyoqəmbərning guwahlıki*  
*Mat. 3:1-12; Mar. 1:2-8; Luка 3:15-17*

19 Yerusalemdiki Yəhudiylar Yəhyadin «Sən kimsən?» dəp sürüxtə ķilixka kahinlar bilən Lawiylarnı uning yəni qədəmə əwətkəndə, uning ularoqa jawabən bərgən guwahlıki mundak idi:  
 □ ■

- **1:17 «mehir-xəpkət wə həkikət Əysa Məsih arkılık yətküzüldi»** — «Məsih» bolsa pəyoqəmbərlərning aldin eytixiqə, Huda təripidin əwətilgən, əhaman bir künü kelip mənggü həkümranlıq ķılıdioqan Padixaħni wə Kutkużoquqı-Nijatkarmi kərsitudu. «Təbirlər»ni kərünglər.
- **1:17 Mis. 20:1. □ 1:18 «Atining ķuqıқıda turoquqı, yəni birdinbir Ooql Uni ayan kıldı»** — bəzi kona keqürəmilərdə «Atining ķuqıқıda turoquqı, yəni Əzi birdinbir Huda bolouqu Uni ayan kıldı» deyildi. Bu ikki wariyatning əməliyəttə qong pərkı yok (1:1-4ni kərüng. «Hudanıg Oqli»da nemila bolmisun hudalıq təbiiti bardur. ■ **1:18 Mis. 33:20; Kən. 4:12; Mat. 11:27; Yh. 6:46; 1Tim. 6:16; 1Yuha. 4:12. □ 1:19 «Yerusalemdiki Yəhudiylar»** — bəlkim Yəhudiylarning akşakallırı wə metiwərliri kərsitudu. «**Sən kimsən?**» — bu soalning «Sən əzüng toqıruluk nemə dəysən? Pəyoqəmbərmusən yaki Huda əwətidioqan Məsih-kutkużoquqimusən» degəndək iqli mənisi bar idi. Lekin ular uning bərgən jawabiqa ixinixkə təyyar əməs idi. Məsilən, «Mat.» 21:25-27ni kərüng. **«kahinlar bilən Lawiylar»** — «kahinlar» ibadəthanida կurbanlıq hizmitini kiloquqlar idi; «Lawiylar» («Lawiy» kəbilisidin bolovanlar) kahinlar oqa Yardəmqi rolda idi. «Təbirlər»ni kərüng. ■ **1:19 Yh. 5:33.**

**20** U etirap kılıp, həq ikkilənməy: — «Mən Məsih əməsmən» — dəp enik etirap kıldı. □ ■

**21** Ular uningdin:

— Undakta əzüng kim bolisən? Ilyas pəyələmbərmusən? — dəp soridi.

— Yak, mən u əməsmən, — dedi u.

— Əmisə, sən həlikə pəyələmbərmusən? — dəp soridi ular.

U yənə: — Yak! — dedi. □

**22** Xunga ular uningdin:

— Undakta, sən zadi kim bolisən? Bizni əwətkənlərgə jawab beriximiz üçün, *bizgə eytəkin*, əzüng toorluluq nemə dəysən? — dəp soridi.

**23** Yəhəya mundak jawab bərdi:

— Yəxaya pəyələmbər burun eytkandək, qeldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiqan awazdurmən! □ ■

□ **1:20** «U etirap kılıp, həq ikkilənməy... dəp enik etirap kıldı» — «həq ikkilənməy» grek tilida «inkar kılmay» degən sez bilən ipadilinidu. ■ **1:20** Yh. 3:28; Ros. 13:25. □ **1:21** «sən həlikə pəyələmbərmusən?» — bu soal Musa pəyələmbər aldin'ala eytən, əzining ornini basıdoqan, xundakla əzidin yukarı turoqan pəyələmbərnı kərsitudu («Qan.» 18:15-22). Əməliyəttə bolsa, Musaning «xu pəyələmbər» toorluluq bexariti Məsihning əzidə əməlgə axuruldu. □ **1:23**

**«Yəxaya pəyələmbər burun eytkandək, qeldə «Rəbning yolini tüz kilinglar» dəp towlaydiqan awazdurmən!»** — Yəxaya əz kitabidiki 40:3-ayəttə bayan kıləqan «Pərwərdigarning yoli» yaki «Rəbning yoli» bolsa, Kütəuzənq-Məsihning yolini kərsitudu. Demək, Yəhyaning hizmiti Rəb Əysə üçün towa kılıdioqan həlkəni təyyar laxtin ibarət idi. U hətta kəmtərlik bilən əzi toorluluq «Mən pəyələmbər» deməydi, «Mən nahayiti bir awazmən, halas» dəydi. ■ **1:23** Yəx. 40:3; Mat. 3:3; Mar. 1:3; Luk. 3:4.

**24-25** Əmdi *Yerusalemdin* əwətilgənlər Pərisiyerdin idi. Ular yənə Yəhyadin:

— Sən ya Məsih, ya İlyas yaki həlikə pəyoqəmbər bolmisang, nemə dəp kixilərni suoqa qəmüldürisən? — dəp soridi. □ ■

**26** Yəhya ularoqa mundak dəp jawab bərdi:

— Mən kixilərni suoqla qəmüldürimən, lekin aranglarda turoquqi silər tonumioqan birsi bar;

■ **27** u məndin keyin kəlgüqi bolup, mən hətta uning kəxining boqkuqini yexixkimu layik əməsmən!

**28** Bu ixlar Iordan dəryasining xərkiy kətidiki Bəyt-Aniya yezisida, yəni Yəhya pəyoqəmbər kixilərni *suoqa* qəmüldürüwatlıq yərdə yüz bərgənidi.

### *Hudanıng közisi*

---

□ **1:24-25 «Yerusalemdin əwətilgənlər Pərisiyerdin idi»** — «Pərisiyər» Yəhudi dinoqla təwə bolqan, Təwrat tütümlirigə kattik riayə əllər kılıxka tirixidioqan məzhəptiki kixilər. **«nemə dəp kixilərni suoqa qəmüldürisən?»** — Yəhudi həlkining arisidiki «Rabbilar» (ustazlar) heli burun mundak bir adət bekitkənki, əgər baxxə millətlər («yat əllər») din bolovanlar «Təwrat-Zebur etikadi»ni kobul kılıy desə, awwal hətnə kılınixi, andin birhil «suoqa qəmüldürük» kobul kılıxi kerək idi. Lekin hazır «suoqa qəmüldürük» kobul kılıxi kerək bolovanlar butpərəs «yat əllər» əməs, bəlki əzliri kobul kılıxi kerək! Yəhya pəyoqəmbər yürgüzgən «suoqa qəmüldürük» kixilərning əz gunahlıriqə bolovan ikrar-towisini, xundakla Қutkuşuzuq-Məsihning kelixigə bolovan etikadını ipadiləx yoli idi (məsilən, «Mat.» 3:2-12ni kərüng). ■ **1:24-25** Kan. 18:18.

■ **1:26** Mat. 3:11; Mar. 1:7; Luğa 3:16; Ros. 1:5; 11:16; 19:4.

**29** Ətisi, Yəhya Əysanıng əzигə қarap keliwatkanlığını kərüp mundak dedi:

— Mana, pütkül dunyanıng gunahlırını elip taxlaydiqan Hudanıng կozisi! □ ■ **30** Mana, mən *silərgə*: «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünki u mən dunyada boluxtin burunla bolqanıdi» deginim dəl muxu kixidur! □ **31** Mən burun uni bilmisəmmü, lekin uni Israiloqa ayan bolsun dəp, kixilərni suçla qəmülüdürügili kəldim.

**32** Yəhya yənə guwahlıq berip mundak dedi:

— Mən Rohning pahtek һalitidə asmandın qüxüp, uning üstigə konoqanlığını kərdüm.

□ ■ **33** Mən əslidə uni bilmigənidim; lekin meni kixilərni suçla qəmülüdürüxkə Əwətküqi manga: «Sən Rohning qüxüp, kimning üstigə konoqanlığını kərsəng, u kixilərni Mukəddəs

□ **1:29 «pütkül dunyanıng gunahlırını elip taxlaydiqan...»** — grek tilida «pütkül dunyanıng gunahını elip taxlaydiqan ...». «**pütkül dunyanıng gunahlırını elip taxlaydiqan Hudanıng կozisi!**» — Təwrattiki կurbanlıqlar Məsih bilən ahirlixidu, qünki u əng ahirki «կurbanlıq կoza»dur. Bu tooqruluk «Yar.» 22:7-8, «Mis.» 12:1-3, «Yəx.» 53:7 wə Təwrattiki baxka yərlərdə bexarət berilgən. ■ **1:29** Yəx. 53:5, 7; Yh. 1:36.

□ **1:30 «Məndin keyin kəlgüqi birsi bar, u məndin üstündür, qünki u mən dunyada boluxtin burunla bolqanıdi»** — demisəkmə, Yəhya pəyqəmbər Əysa Məsihənin altə ay burun tuqulqan («Lukə» 1:26-45ni kərüng); lekin Məsih «uning bolqinidin ilgiri bolqan». □ **1:32 «Mən Rohning pahtek һalitidə asmandın qüxüp, uning üstigə konoqanlığını kərdüm»** — «Roh» — Hudanıng Mukəddəs Rohı. ■ **1:32** Mat. 3:16; Mar. 1:10; Lukə 3:22.

Rohқа qəmüldürgüqi bolidu!» degənididi. □

**34** Mən dərwəkə xu ixni kərdüm, xunga uning həkikətən Hudanıng Oqlı ikənlikigə guwahlıq bərdim!□

### *Əysanıng dəsləpki muhlisliri*

**35** Ətisi, Yəhya ikki muhlisi bilən yənə xu yerdə turattı. **36** U u yardin mengip ketiwatkan Əysani kərüp:

— Karanglar! Hudanıng kozisi! — dedi.■

**37** Uning bu səzini anglioqan ikki muhlis Əysanıng kəynidin mengixti. **38** Əysa kəynigə burulup, ularning əgixip keliwatqınıni kərüp ulardin:

— Nemə izdəysilər? — dəp soridi.

Ular:

— Rabbi (bu *ibraniyqə səz bolup*, «ustaz» degən mənidə), kəyərdə turisən? — dedi.

---

□ **1:33 meni kixilərni suşa qəmüldürükə Əwətküqi** — «Yəhyani suşa qəmüldürükə Əwətküqi» — Hudadur. **«Sən Rohning qüxüp, kimning üstigə қonəqanlığını kərsəng,...»** — «Roh» — Hudanıng Muķəddəs Rohı. **«Sən Rohning qüxüp, kimning üstigə қonəqanlığını kərsəng, u kixilərni Muķəddəs Rohka qəmüldürgüqi bolidu!»** — Yəhyanıng muxu guwahlıqı Məsihni kərstidi; qunki Məsih Muķəddəs Rohını təküxi bilən nijat elip kelidioqan «yengi əhdə»ni tüzgüqidur («Yər.» 31:31-34, «Əz.» 36:25-27, «Yəx.» 32:15-20 wə baxxılar). □ **1:34 «Hudanıng Oqlı»** — bu nam hərgizmə Huda bilən Əysa otturisidiki jismaniyy jəhəttiki ata-balılık munasiwətni əməs, bəlki rohıj jəhəttiki munasiwətni bildürudu. «Təbirlər»nimə kərung. «Hudanıng Oqlı» bəzi kona kəqürülmilərdə «Hudanıng tallıqını» deyilidu. ■ **1:36** Yəx. 53:7; Yh. 1:29; Ros. 8:32

**39** — Berip körünglar, — dedi u. Xuning bilən, ular berip uning kəyərdə turidiqənlikini kərdi wə u küni uning bilən billə turdi (bu wakit xu künning oninqi saiti idi). □

**40** Yəhəya *pəyəqəmbərninq* yüksiriki səzini anlap, Əysanıng kəynidin mangojan ikkiylənninq biri Simon Petrusning inisi Andriyas idi. **41** Andriyas awwal əz akisi Simonni tepip, uningoşa:

— Biz «Məsih»niaptuk! — dedi («Məsih»ibraniyqəsəz bolup, grek tilida «Hristos» dəp tərjimə kılınıdu) □ **42** wə akisini Əysanıng aldiqə elip bardi. Əysa uningoşa қarap:

Sən Yunusning oqlı Simon; buningdin keyin «Kifas» dəp atılısən, — dedi (mənisi «tax»tur). □ ■

### *Filip wə Nataniyəlninq qakırtılıxi*

**43** Ətisi, Əysa Galiliyə əlkisigə yol almakçı idi. U Filipni tepip, uningoşa:

---

□ **1:39 «oninqi saət»** — Yuhanna bayanida «Rim wakti»ni ixlidü (bungingoşa ispat bar). Xunga bu wakıt ətigən saət on bolsa kerək. □ **1:41 ««Məsih» iibraniyqəsəz bolup, grek tilida «hristos» dəp tərjimə kılınıdu»** — «Hristos» dərwəkə grek tilida «məsih kılinojan», «may sürülgən» degən mənidə. Keyin, dunyawi etikadçı jamaətning bəzliri Əysanı «Əysa Məsih», baxka bəziliri (grek tilidiki tələppuzoşa əgixip) «Yəysus Hristos» dəydi. Yəhudiy etikadiqlar: «Yəxua Mexiyah» dəydi. □ **1:42 «Sən Yunusning oqlı Simon»** — «Yunus» grek tilida «Yonah». Bəzi kona keqürmilərdə «Yuhanna» xəklidə kərəlidü. **«keyin «Kifas» dəp atılısən»** — «Kifas» iibraniyqəsəz bolup, grek tilida «Petrus» dəp tərjimə kılınıdu; lekin «Kifas» iibraniy tilida hər türlü taxni bildürirdü, «Petros» grek tilida hərhil kiqik taxni bildürirdü. ■ **1:42 Mat. 16:18.**

— Manga əgixip mang! — dedi **44** (Filip Bəyt-Saidalıq bolup, Andriyas bilən Petrusning yurdixi idi). ■ **45** Filip Nataniyəlni tepip, uningoşa:

— Musa pəyoğəmbər Təwratta wə baxqa pəyoğəmbərlərmü *yazmilirida* bexarət kılıp yazən zatni taptuk. U bolsa Yüsüpning oqlı Nasarətlik Əysa ikən! — dedi. □ ■

**46** Birak Nataniyəl:

— Nasarət degən jaydin yahxi birnemə qılqamdu?! — dedi.

Kelip kərüp bak! — dedi Filip.

**47** Əysa Nataniyəlning əzining aldioqa keliwatkanlığını kərüp, u toopruluk:

— Mana, iqidə kılqə hıylə-mikrisi yok həkikiy bir Israillik! — dedi.

**48** Nataniyəl: — Meni kəyerimdin bilding? — dəp soridi.

Əysa uningoşa jawab berip: — Filip seni qakirixtin awwal, sening ənjür dərihining tüwidə olturoqanlıkingni kərgənidim, — dedi.

**49** Nataniyəl jawabən: — Ustaz, sən Hudanıng Oqlı, Israilning Padixahisən! — dedi. □

**50** Əysa uningoşa jawabən:

— Seni ənjür dərihining tüwidə kərgənlikimni eytənlikim üçün ixiniwatamsən? Buningdinmu qong ixlarni kərisən! — dedi **51** wə yənə:

■ **1:44** Yh. 12:21. □ **1:45** «**Filip Nataniyəlni tepip,...» —**

«Nataniyəl» Injildiki baxqa bayanlarda «Bartolomay» (Tolmayning oqlı) dəp elinidu. ■ **1:45** Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:18; 2Sam. 7:12; Yəx. 4:2; 7:14; 9:5; 40:10, 11; 53:1-12; Yər. 23:5; 33:14; Əz. 34:23; Dan. 9:24; Zək. 6:12; 9:9. □ **1:49** «**Ustaz**

— grek tilida «rabbi».

— Bərəkək, bərəkək silərgə eytip կoyayki, silər asmanlar eqilip, Hudanıng pərixtılirining Insan'ooqlining üstidin qikip-qüxüp yüridiqanlığını kərisilər! — dedi. □ ■

## 2

### *Kana yezisidiki toy ziyanlığı*

- 1 Üqinqi küni, Galiliyədiki Kana yezisida bir toy boldi. Əysanıng anisi Məryəm u yerdə idi
- 2 həm Əysa wə uning muhlislirimu toyqa təklip kılınoqanıdi.
- 3 Toyda xarab tüğəp қaloqanda, Əysanıng anisi uningoqa:

---

□ **1:51 «Insan'ooqli»** — Mukəddəs yazmilarda (Təwratta) «Insan'ooqli» degən ibarə aldin eytiloqan, dunyani kütkuzuzka kelidioqan «Məsih»ni kərsətkənidi (məsilən, «Dan.» 7:13-14). Təwrat-Zəbur boyiqə, bu Əwətilgүqining Hudanıng küq-kudriti wə xan-xəripi bilən ərxtin qüxüp, pütkül insanları mənggü baxkuriadioqanlığı aldin eytiloqan. Uningdin muhimmi, bizningqə, Əysa Məsihning bu namni ezi həkkidə kep ixlitixi əzining toluk insan ikənlikini, insaniyət bilən bir ikənlikini təkitləx üçün idi. Qunki ərx təripidin eytkanda ajayib ix xuki, gərqə u əzəldin «Hudanıng Ooqli» boloqan bolsimu, u hazır yənə «insanning ooqli»mu idi. «Təbirirlər»ni kərung. **«silər asmanlar eqilip, Hudanıng pərixtılirining Insan'ooqlining üstidin qikip-qüxüp yüridiqanlığını kərisilər!»** — muxu yerdə bizningqə Məsih «Yar.» 28:12ni kezdə tutidu. Həzriti Yakup alamətlik bir qüxni kərgən. Qüxtə u yər üstidə turup asmanoqa yetidiqan bir pələmpəyni kərgən, pərixtilər uning üstidin «qikip-qüxüp turatti». Demək, Əysa Məsih ezi dəl xu «asmanoqa yetidiqan pələmpəy»dur. ■ **1:51 Yar. 28:12.**

— Ularning xarabliri tügəp қaptu, — dedi. □

**4** Əysa uningoşa: — Hanim, mening sən bilən nemə karim? Mening waktı-saitim tehi kəlmidi, — dedi. □

**5** Anisi qakarlaroşa:

— U silərgə nemə kıl desə, xuni kilinglar, — dedi.

**6** Əmdi xu yerdə Yəhudiylarning taħarət aditi boyıqə ixlitilidioqan, hərbirigə ikki-üq tungdin su siqidioqan altə tax küp қoyulmuşanıdi. □

**7** Əysa qakarlaroşa:

— Küplərgə su toldurunglar, — dedi.

□ **2:3 «Ularning xarabliri tügəp қaptu»** — muxundak ix toy igisini qongkur hijalətkə қoyupla қalmay, gahı əhwallarda kız tərəptikilər yigit tərəptikilərning üstidin dəwa kılıxi mumkin idi. □ **2:4 «Hanim, mening sən bilən nemə karim?»** — Məsihning bu sözü bizni həyran қalduruxi mumkin. Nəmixka Əysa əz anisoşa xundak gəp kılıdu? Məryəm əz oqlining Məsih iкənlikini bilətti. Lekin u bəlkim: «Bu mening oqlum, mən uning anisi, qoқum mening təlipimni orunlixi kerək» dəp oylixı mumkin idi. Lekin Hudanıng padixahlıkı iqidə bizning Hudanıng məlum adımı bilən bolğan birər «jismaniy munasiwət»ning ھeqkandak inawiti yoktur; pəkət Hudanıng Məsihdə bolğan mehri-xəpkitigə iman-ixənq baqlısak, andin uningdin birər nərsə tələp kılıxka bolidu. Məryəmning hapa bolmaslıkı wə 5-ayəttiki imanlıq səzlərni eytixi uning bu muhim nuktini obdan qüxinip yətkənlikini ispatlaydu. **«Mening waktı-saitim tehi kəlmidi»** — «mening waktı-saitim» degən ibarə adəttə Məsihning əlümi, tirilixi wə asmanoşa kətürülüxini kərsitudu. Kəzdə tutulojını Əysanıng bu ixlar arkılık «uluoqlanduruluxi»dur — 12:23, 27, 28, 31ni kərung. Xunga muxu yerdə bəlkim «mən axkarə қılınidioqan wakıt tehi kəlmidi» degəndək mənidə boluxı mumkin. «Yuh.» 4:21, 23, 5:25, 28, 29, 7:30, 8:20, 12:23, 27, 28, 31, 13:31, 16:26, 17:1ni kərung.

□ **2:6 «ikki-üq tung»** — grek tilida «ikki-üq «metret»». Hərbir küpkə 80-100 litr su siqidu, jəmiy 480-720 litr su bar idi.

Ular küplərni aotzioqə tolduruxti. **8** Andin u ularoqa yənə:

— Əmdi buningdin usup toy baxkuroqıqıla beringlar, — dedi.

Ular uni apirip bərdi.

**9** Toy baxkuroqıqı xarabka aylandurulqan sudin tetip kərgəndə (u uning kəyərdin kəltürülgənlikini bilmidi, əmma buni su toxuqan qakarlar bilətti) toy baxkuroqıqı toyi boluwatkan yigitni qakirip, **10** uningoqa:

— Hərbir toy kiloqıqı yahxi xarabni toyning bexida kuyidu, andin mehmanlar ənoqıqə iqlikəndin keyin, naqirini kuyidu. Əjəba, sən yahxi xarabni muxu qaqlıqə saklapsən! — dedi.

**11** Bu bolsa, Əysa kərsətkən məjizilik alamətlərning dəsləpkisi bolup, Galiliyəning Kana yezisida kərsitilgənidi. Buning bilən u əzining xan-xəripini ayan կildi, wə uning muhlisliri uningoqa etikad կildi. □ **12** Bu ixtin keyin u, anisi, iniliri wə muhlisliri bilən Kəpərnahum xəhirigə qüxüp, u yərdə birnəqqə kün turdi.

□ **2:11 «Bu bolsa, Əysa kərsətkən məjizilik alamətlərning dəsləpkisi bolup,...»** — «Yuhanна»da alahidə hatiriləngən «məjizilik alamət» yaki «məjizilik bəlgə»lər jəmiy yəttə bolup, hərbiri Əysa Məsihning həkikiy salahiyitidin bir təripini kərsitidinqan məjizidur. **«Buning bilən u əzining xan-xəripini ayan կildi, wə uning muhlisliri uningoqa etikad կildi»** — «uning muhlisliri uningoqa etikad կildi» deyilgini bilən, keyinki nuroqun ixlar muhlislarning bu etikədining mukim əməs, bəlkı intayın nazuk ikənlikini ispatlaydu, əlwəttə.

*Soda-setik kiloqulqilarning ibadethanidin қоюлнихи*

*Mat. 21:12-13; Mar. 11:15-17; Luка 19:45-46*

13 Yəhudiylarning «ötüp ketix heyti» oqa yekin қалоqanda, Əysa Yerusalemoqa bardi. □ 14 U ibadethana həyilirida kala, қoy wə kəptər-pahtək satkuqilarni həm u yerdə olturoqan pul tegixküqilərni kərdi. □ ■ 15 U tanidin kamqa yasap, ularning həmmisini қoy-kaliliri bilən қoxup ibadethanidin həydəp qıqardı. Pul tegixküqilərning pullirini qeqip, xırəlirini ərübətti 16 wə pahtək-kəptər satkuqilaroqa:

— Bu nərsilərni bu yerdin elip ketix! Atamning əyini soda-setik əyi kilixiwalma! — dedi. □

17 Buni kərgən muhlisliri Zəburda mundak pütülginini esigə elixti:

- 
- 2:13 «ötüp ketix heyti» — («pasha» heyti) — bu Yəhudiylarning Musa pəyoqəmbərning yetəklisi arkılık əzlinining Misirdiki қulluk hayatidin կutuloqan künini hatirləx heyti bolup, əyni wakitta Yəhudiylərinə həmmisi Yerusalemoqa berip, ibadethanida қurbanlıklarını soyup, həytni xu yerdə etküzüxi kerək idi. «Mis.» 12-babni kərung. □ 2:14 «ibadethana» — pəkət Yerusalemdiki mukəddəs ibadethanini korsitudu. Bu ibadethanini Sulayman padixaq birinqi bolup miladiyədin ilgiriki 950-yili қuroqanidi; andin Yəhudiylar Pars imperiyəsi təripidin sürgün boluxidin kaytip kəlgəndə, yəni miladiyədin ilgiriki 520-yili қayta қuroqanidi. Bu ibadethanini Hərod padixaq burunkidinmu həywətlük kılıp kurup qılqanidi. Hudanıng əmri boyiqə, pəkət Yerusalemdiki bu ibadethanidila қurbanlıq kiliçka bolatti. «**kala, қoy wə kəptər-pahtək**» — bularnı қurbanlıqlar üçün satatti. ■ 2:14 Mat. 21:12; Mar. 11:15; Luка 19:45. □ 2:16 «Atamning əyini soda-setik əyi kilixiwalma!» — «Zək.» 14:20-21ni kərung.

«Sening muкəddəs əyünggə bolqan otluk muhəbbitim əzümni qulqıwaldi!». □ ■

**18** Xuning bilən Yəhudiylar u ixlaroqa inkas bildürüp uningdin:

— Bundak ixlarnı kılqanıkənsən, keni, bizgə nemə məjizilik alamətni kərsitip berisən?! — dəp soridi. ■

**19** Əysa ularoqa jawab berip:

— Uxbu ibadəthanini quwuwətsənglər, mən üq kün iqidə uni yengiwaxtin կurup qikimən, — dedi. □ ■

**20** Xuning bilən bu Yəhudiylar yənə uningoşa:

— Bu ibadəthanini yasawatlılıq hazırlıqda kirik altə yil bolqan tursa, sən uni կandakşigə üq kündila կurup qikalaysən?! — dedi.

**21** Həlbuki, uning «ibadəthana» degini uning əz tenini kərsətkənidi. **22** Xunga, u əlümdin tirilgəndin keyin, muhlisliri uning bu deginini esigə aldi wə xundakla muкəddəs yazmilardiki bu həqtiki bexarətkə həmdə əysanıng eytqan səzигə ixəndi. ■

**23** Ətüp ketix həytida, nuroqun kixilər uning Yerusalemda kərsətkən məjizilik alamətlərni

□ **2:17** «*sening muкəddəs əyünggə bolqan otluk muhəbbitim əzümni qulqıwaldi!*» — «Zəb.» 69:9ni kərung.

■ **2:17** Zəb. 69:9 ■ **2:18** Mat. 12:38; 16:1; Mar. 8:11; Luка 11:29; Yh. 6:30. □ **2:19** «*Uxbu ibadəthanini quwuwətsənglər, mən üq kün iqidə uni yengiwaxtin կurup qikimən*» — Əysa eytqan bu alamət u keyin eytqan «Yunus pəyoğəmbərdə kərülğən alamət-karamət»kə ohxax bolup, əzining əlumi wə tirilixini kərsitudu (məsilən, «Mat.» 12:39ni kərung). ■ **2:19** Mat. 26:61; 27:40; Mar. 14:58; 15:29.

■ **2:22** Luка 24:8.

kөргөн болуп, uning namiqə etikəd қилиxti.  
**24** Lekin Əysa pütkül insanlarning *ķelbining* қандак ikənlikini bilgəqkə, əzini ularoqa tapxurmaytti. □ **25** Insan tooqruluk həqkimning uningoqa guwahlıq berixinin hajiti yok idi; qünki u insanlarning ķelbidə nemə bar ikənlikini əzi bilətti. ■

## 3

### *Kaytidin tərilix*

**1** Yəhudiylar *kengəxmisinin* Pərisiyerdin bolğan Nikodim isimlik bir yolbaxqisi bar idi.

**2** Bu adəm bir keqisi Əysanıng aldiqə kelip: — Ustaz, sening Hudadin kəlgən təlim bərgüqi ikənlikingni bilimiz. Qünki Huda uning bilən billə bolmisa, həqkimning sən kərsətkən bu məjizilik alamətlərni kərsitixi kət'iy mumkin əməs, — dedi. □ ■

**3** Əysa uningoqa jawabən:

---

□ **2:24** «Lekin Əysa pütkül insanlarning ķelbining қандак ikənlikini bilgəqkə, əzini ularoqa tapxurmaytti» — bu bayandin «hux həwər»diki ahirkı məksətni kərgili bolidu. Əysa Məsih insanlaroqa bəht-bərikət əməs, bəlkı **əzini** ata ķilixni yaki «tapxurux»ni halaydu. Lekin insan əzi tüptin əzgərtilmişə, tehi kona gunahı təbiəttə bolsa, «əzini tapxurux» kət'iy mumkin bolmaytti. Hərbir insan rohla «kayıta tuoquluxi» kerək — bu 3-babning qong temisidur. ■ **2:25** 1Sam. 16:7; 1Tar. 28:9; Zəb. 7:9; 103:14; Yər. 11:20; 17:10; 20:12; Yh. 6:64.

□ **3:2** «Ustaz» — İbraniy tilida «Rabbi», «ustaz» degən mənidə.

■ **3:2** Yh. 7:50; 9:16, 33; 19:39; Ros. 10:38.

— Bərħək, bərħək, mən sanga xuni eytip қoyayki, һeqkim yüksəridin tuqulmioqıqə, Hudanıng padixahlıkını kərəlməs! — dedi. □

**4** Nikodim:

— Adəm ķerioqınida қandağmu kaytidin tuqulsun? Anisining қorsikioja қayta kirip tuquluxi mumkinmu?! — dəp soridi.

**5** Əysa mundak jawab bərdi:

— Bərħək, bərħək, mən sanga xuni eytip қoyayki, həm sudin, həm Rohtin tuqulmioqıqə, һeqkim Hudanıng padixahlıkioja kırəlməs! ■

**6** Əttin tuqulqan bolsa əttur; rohtin tuqulqan bolsa rohtur. ■ **7** Sanga: «Yükəridin tuquluxunglar kerək» deginimgə həyran қalma. **8** Xamal halioqan tərəpkə sokidu, sən uning awazini anglaysən, lekin kəyərdin kelip, kəyərgə baridioqinini bilməysən. Rohtin tuqulqan hərbirimu xundaktur. □

**9** Nikodim yənə jawabən Əysəoqla:

— Bu ixlar қandağmu mumkin bolar? — dedi.

**10** Əysa uningoja jawabən mundak dedi:

— «Sən Israilning əlimasi turup, bunimu

□ **3:3 «heqkim yüksəridin tuqulmioqıqə, Hudanıng padixahlıkını kərəlməs!»** — «yükəridin» degən söz grek tilida yənə «kaytidin» degənnimə bildürudu wə xübhisizki, muxu yerdə **bu ikki mənini əz iqigə alıdu**. ■ **3:5 Tit. 3:5.** ■ **3:6 Rim. 8:5.** □ **3:8 «Xamal halioqan tərəpkə sokidu, sən uning awazini anglaysən, lekin kəyərdin kelip, kəyərgə baridioqinini bilməysən. Rohtin tuqulqan hərbirimu xundaktur»** — grek tilida «xamal» wə «roh» birlərə söz bilən ipadilinidu. Əysanın bu ayəttiki küqlük sözlerini «köxumqə söz»imizdə bir-birləp xərhələymiz.

bilməmsən? □ **11** Bərhək, bərhək, mən sanga xuni eytip կoyayki, biz bilginimizni eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silər bizning guwahlıkimizni կobul kilmaysilər. □ ■

**12** Silərgə zemindiki ixlarni eytsam ixənmigən yerdə, ərxtiki ixlarni eytsam կandağmu ixinisilər? **13** Өzi ərxtə bolup, ərxtin qüxküqidin, yəni Insan'oqlidin baxka һeqkim ərxkə qıkmidi. □ ■ **14** Musa qəldə *tuq* yilanni kətürgəndək, Insan'oqlimu ohxaxla xundak egiz kətürülüxi

---

□ **3:10 «Sən Israelning əliması»** — bu söz bəlkim Nikodimning Israel iqidə səviyisi əng yukarı Təwrat ustazı ikənlilikini korsitixi mumkin. □ **3:11 «biz bilginimizni eytimiz wə kərginimizgə guwahlıq berimiz, lekin silər bizning guwahlıkimizni կobul kilmaysilər»** — nemixka Əysa Nikodimoğa xunqə eojir tənbih beridu? Uning bu bayanidin ilkə muhim soal qıkıdu: «biz» kim?, «silər» kim? Bular tooplrisida «koxumqə söz»imizdə tohtilimiz. ■ **3:11** Yh. 3:32; 7:16; 8:28; 12:49; 14:24. □ **3:13 «Өzi ərxtə bolup, ərxtin qüxküqidin, yəni Insan'oqlidin baxka һeqkim ərxkə qıkmidi»** — bəzi kona keqürmilərdə «ezi ərxtə bolup» degən söz tepilmaydu. ■ **3:13** Yh. 6:62; Əf. 4:9.

kerək. □ ■ 15 Xundak bolqanda, uningoşa etikad kiloqanlarning həmmisi ḥalak bolmay, mənggülük həyatka erixələydu». □ ■

16 Qünki Huda dunyadiki insanlarni xu kədər səyiduki, Əzining birdinbir yeganə Oqlini pidə boluxka bərdi. Məksiti, uningoşa etikad kiloqan hərbirining ḥalak bolmay, mənggülük həyatka erixxi üqündür. □ ■ 17 Huda Oqlini dunyadiki insanlarni gunahka bekitix üçün əməs, bəlkı ularning u arkılık կutkuzuluxi üçün dunyaşa əwətti. ■ 18 Kimki uningoşa etikad kiloquqi bolsa, gunahka bekitilməydi; lekin etikad kilmioquqi

---

□ 3:14 «**Musa qəldə tuq** yilanni kətürgəndək, Insan'ooqlimu ohxaxla xundak egiz kətürülüxi kerək» — okurmənlər tiləqə elinənən bu wəkəning təpsilatlini «Qel.» 21:4-9də tapalaydu. Israillar gunah sadır kiloqanda, Huda ularqa tərbiyə berix üçün arisioşa yilanları əwətkən. Yilanlar nuroqun adəmlərni qakqan, Musa Hudanıng yolyorukı bilən tuqtın bir yılan yasap, uni һasiqə bekitip, һasını egiz kətürüp Israilning bargahını aylınip mangoojan. Yilanlarning zəhəridin ələy dəp կaloqanlar əgər iman bilən xu tuq yilanıqə karisa sakayoqan. Bu wəkə Əysanıng kresttə kətürülüxigə bexarət bolidu. Gunahidin ələy degənlər Əysənə iman bilən karisa (Əysə biz üçün gunahning əzi կilinoqan, 2Kor.5:21) gunahtın sakayıtilidu — demək, mənggülük həyatka erixidu. ■ 3:14 Qel. 21:9; 2Pad. 18:4; Yh. 8:28; 12:32. □ 3:15 «**xundak bolqanda, uningoşa etikad kiloqanlarning həmmisi ḥalak bolmay, mənggülük həyatka erixələydu**» — Bu kimning sezi? Məsihning sözləri bəlkim 15-ayəttə tohtaydu. 16-21-ayətlərni roslul Yuhanна Muğəddəs Rohning türkə-yolyorukı bilən yazoqan, dəp ixinimiz. ■ 3:15 Yh. 3:15. □ 3:16 «**xu kədər səyiduki,...**» — grek tilida yənə «xu yol bilən səyiduki,...» degən məninimə bildüridu. ■ 3:16 Yh. 3:36; Luğa 19:10; Rim. 5:8; 8:31; 1Yuha. 4:9; 5:10. ■ 3:17 Luğa 9:56; Yh. 9:39; 12:47; 1Yuha. 4:14.

bolsa allıqاقан gunahқа bekitilgəndur; qünki u Hudaning yekkə-yeganə Oqlining namiqa etikad kilmioqan. ■ <sup>19</sup> Wə gunahқа bekitix səwəbi mana xuki, nur dunyaqa kəlgən bolsimu, insanlar nurni əməs, bəlkı қarangoqulukni yahxi kərdi; qünki ularning əməlliri rəzil idi. ■ <sup>20</sup> Qünki rəzilllik kılouqı hərbiri nurni yaman körüp wə əzining kılɔqan-ətkənlirining axkara kılınmaslıki üçün nuroqa kəlməydu; <sup>21</sup> lekin həkikətni yürgüzgüqi bolsa, əməllirini Hudaqa tayinip kılɔqanlıki ayan bolsun dəp, nuroqa kəlidü. □ ■

### *Yəhya pəyoqəmbər yənə guwahlıq beridu*

<sup>22</sup> Bu ixlardin keyin, Əysa muhlisliri bilən Yəhudiyə zeminiqa bardı; u u yerdə ular bilən billə turup, kixilərni qəmüldürdi. ■ <sup>23</sup> Xu qaođda Yəhya pəyoqəmbərmu Salim yezisining yenidiki Aynon degən yerdə kixilərni qəmüldürüwitattdı. Qünki u yərning süyi mol idi. Kixilər uning aldiqa kelixip, qəmüldürüxni қobul kilişətti ■ <sup>24</sup> (qünki xu qaođda Yəhya tehi zindanoqa taxlanmioqanidi). ■

<sup>25</sup> xu wakitlarda Yəhyanıng muhlisliri bir Yəhudiy kixi bilən taħarət қaidiliri toqrisida bəs-munazirə kiliçip қaldı. <sup>26</sup> Andin muhlislər Yəhyanıng yenioqa kelip:

- **3:18** Yh. 5:24; 6:40,47; 20:31. ■ **3:19** Yh. 1:5.
- **3:21** «*Hudaqa tayinip kılɔqanlıki*» — grek tilida «*Hudada kılɔqanlıki*» degən söz bilən ipadilinidu. ■ **3:21** Əf. 5:8,13.
- **3:22** Yh. 4:1. ■ **3:23** Mat. 3:6; Mar. 1:5; Luq. 3:7.
- **3:24** Mat. 14:3.

— Ustaz, Iordan dəryasining u ketida sən bilən birgə bolqan, əzüng *təripləp* guwahlıq bərgən həlikı kixi mana hazır əzi kixilərni qəmüldürüwatidu, wə həmmə adəm uning yenioqa ketixiwatidu, — dedi. □ ■

**27** Yəhya mundak jawab bərdi:

— Əgər uningoqa ərxtin ata kılınmiojan bolsa, insan əeqnərsigə igə bolalmaydu. **28** Mening silərgə: «Mən Məsih əməs, pəkət uning aldida əwətilgənmən» deginimgə əzünglar guwahqisilər. ■ **29** Kelingəknı əmrigə aloquqi yigittur; қoldixi yigitning awazini kütidu; қoldax uning awazini anglap, kəlbidə tolimu hursən bolidu. Xuningəqə ohxax, məndimu

---

□ **3:26** «*Ustaz*» — Grek tilida «rabbi». «... əzüng *təripləp* guwahlıq bərgən həlikı kixi mana hazır əzi kixilərni qəmüldürüwatidu, wə həmmə adəm uning yenioqa ketixiwatidu» — nemixqə Yəhyaning muhlisliri xu Yəhədiy kixi bilən bəs-munazirə kılıp (25-ayət) bu soalni tuqduroqan? Yəhya bolsa Təwrat dəwridiki əng ahırkı, xundakla əng uluq pəyəqəmbər həsablinidu. Yəhya xu salahiyitidə Təwrat («kona əhdə»)tiki taħarət ixlirini tehiqə saklap kəlgənididi. Lekin Məsih «iqki tazılık»ni takitləydiqan təlimi bilən «yengi əhdə»ni tonuxturuwatqanidi. Xuning bilən xu bəs-munaziridə Yəhyaning təlimliri wə əysanıng təlimliri otturisidiki pərkələr tügeni mumkin idi. Yəhyaning muhlislirining «həlk «Səndin waz keqip, bu «yengi adəm»ning ķexioqa baridu» deyixning məksiti Yəhyaning inawət-abruyini қoqdax idi, əlwəttə. Lekin Yəhyaning (27-31-ayəttiki) jawabi «Bundak oylap ketixning hajiti yok, əksiqə huxal boluximiz lazim» idi. ■ **3:26** Mat. 3:11; Mar. 1:7; Luğa 3:16; Yh. 1:15, 26, 34. ■ **3:28** Mal. 3:1; Mat. 11:10; Mar. 1:2; Luğa 1:17; 7:27; Yh. 1:20, 21, 23.

hursənlilik tolup taxidu. □ 30 Uning yüksılıxi, menin ajizlixixim mukərrərdur. □

31 Üstündin kəlgüqi həmmidin üstündür. Zemindin kəlgüqi zeminoqa tewə bolup zemindiki ixlarnı səzləydi. Ərxtin kəlgüqi həmmidin üstündür; ■ 32 əzining ərxtə kərgən wə angloqanlıri bolsa, u bular tooruluk guwahlıq beridu; birak ھeqkim uning guwahlığını kobul kilmaydu. ■ 33 Halbuki, kimki uning guwahlığını kobul kılqan bolsa, Hudanıng hək ikanlıkigimu məhürini başkan bolidu. □ ■  
34 Qünki Huda əwətkini Hudanıng səzlirini

- 
- 3:29 «Kelinqəknı əmrigə aləquqi yigittur; koldixi yigitning awazını kütidu; koldax uning awazını anglap, kəlbidə tolimu hursən bolidu. Xuningəja ohxax, məndimu hursənlilik tolup taxidu» — muxu səzlər bilən Yəhya pəyəqəmbər Əysə Məsihni toy yigitigə ohxitidu wə: Əzüm bolsam pəkət toy yigitininq koldiximən, halas, dəydu. □ 3:30 «Uning yüksılıxi, menin ajizlixixim mukərrərdur» — Yəhyanıng səzləri muxu yerdə tükəydi, 31-36-ayətlərni rosul Yuhanна Muğəddəs Röhning türkə-yolyorukı bilən yazoqan, degən pikirgə mayilmiz. Bəzi alımlar 32-34- yaki 32-36-ayətlərinimə Yəhya pəyəqəmbərning səzləri, dəp қaraydu. ■ 3:31 Yh. 8:23. ■ 3:32 Yh. 5:30; 8:26; 12:49; 14:10; 1Yuha. 5:10. □ 3:33 «Kimki uning guwahlığını kobul kılqan bolsa, Hudanıng hək ikanlıkigimu məhürini başkan bolidu» — «Huda hək» degən səzdə kəzdə tutuloqını nemə? Xübhisizki, Hudanıng əslidə Kütkuzoluqi-Məsih əwətimən, dəp bərgən nuroqun wədiliri hazır Əysada toluk əməlgə axurulqan, degənlik bolidu. «Məhürini başkan» — birinqidin, baxķılarqa «Huda həktur» dəp enik guwahlıq beridiqan wə ikinqidin, Hudanıng guwahlığını kobul kılqanqı eż һayatida xu guwahlıknı təstiklaydiqan Hudanıng Röhining ispatini kəridi, xunga «Huda hək» dəp tehimu küqlük guwahlıqı bolidu. ■ 3:33 Rim. 3:4.

səzləydu; qünki Huda Rohni *uningoja* əlqəm bilən kəmləp bərməs. □ ■ 35 Ata Ooqulni səyidu wə həmmə ixlarnı uning köliqə tapxuroqandur. □ ■ 36 Ooqulqə etikad ķiloqnuqi mənggülük həyatka igidur. Lekin Ooqulqə itaet ķilmioqnuqi həyatni həq kərməydu, bəlkı Hudanıng oqəzipi xundaklarning üstidə turidu.■

## 4

### *Əysə bilən Samariyəlik ayal*

<sup>1</sup> Əmdi Pərisiylərning «Əysanıng muhlis ķılıp qəmüldürgənliri Yəhyanıngkidin kəp ikən» degən həwərni angliojinini Rəb ukkəndin keyin ■ <sup>2</sup> (əməliyəttə Əysə əzi əməs, muhlisliri qəmüldürətti) <sup>3</sup> u Yəhudiyyə əlkisidin qikip yənə Galiliyəgə kətti. <sup>4</sup> Əmdi u yol üstidə Samariyə

- 3:34 «...qünki Huda Rohni *uningoja* əlqəm bilən kəmləp bərməs» — «Roh» — Hudanıng Muķəddəs Rohi. Demək, Huda pəyqəmbərlirigə Əz Rohjidin «əlqəm bilən kəmləp» ata ķiloqını bilən, Məsihgə bolsa elqiməy bərməktə. Baxka birhil tərjimisi: «Huda Rohni əlqəm bilən kəmləp bərməs» — demək, Injil dəwridə Huda Məsih arkılıq Muķəddəs Rohini həmmə etikadqıqa elqiməy ata kılıdu. ■ 3:34 Əf. 4:7. □ 3:35 «Ata Ooqulni səyidu wə həmmə ixlarnı uning köliqə tapxuroqandur» — «Ata» muxu yerdə Hudani kərsitudu; «Ooqul» bolsa — Hudanıng Əz Ooqli, əlwəttə. «Yuḥanna»da «Ooqul» kəp ixlitilidu; qünki Hudanıng Ooqli birdinbirdur. ■ 3:35 Mat. 11:27; 28:18; Luča 10:22; Yh. 5:22; 17:2; Ibr. 2:8. ■ 3:36 Yh. 3:36; 6:47; 1Yuḥa. 5:10. ■ 4:1 Yh. 3:26.

əlkisidin ətüxi kerək idi. □ 5 Xuning bilən u Yakup əz oqlı Yüsüpкə bərgən yərgə yekin bolоqan Samariyəning Sihar degən bir xəhirigə kəldi. ■ 6 Xu yerdə «Yakupning կudukı» bar idi. Əysa səpiridə qarqioqininidin կudukning կexioq kelip olturdi. Bu təhminən altınqi saət idi. □ 7-8 Əysanıng muhlisliri yeməklik setiwelix üçün xəhərgə kirip kətkənidi. Xu qaoqda, Samariyəlik bir ayal su alıqili kəldi. Əysa uningoqə:  
— Manga ieqkili su bərgin, — dedi.

**9 Ayal uningdin:**

— Əzingiz Yəhudiyy tursingiz, məndək Samariyəlik bir ayaldın կandaqlarqə ieqkili su tələp kılıp կaldingiz? — dəp soridi (qünki Yəhudiylar Samariyəliklər bilən həqkandaq bardi-kəldi կilmaytti). □ ■

- **4:4 «u yol üstidə Samariyə əlkisidin ətüxi kerək idi»** — Yəhudiylar Samariyəliklərgə əq boloqaqka, ular Yəhudiyyədən Galiliyəgə mangojanda, Samariyədin əməs, daim Iordan dəryasını boylap mangatti. Xunga «Samariyə əlkisidin ətüxi kerək» degən sez muxu yerdə Əysanıng bu yol bilən mengixi Hudanıng iradisi ikənləkini bilgənləkini ayan կiliđu. ■ 4:5 Yar. 33:19; 48:22; Yə. 24:32. □ **4:6 «Yakupning կudukı»** — grek tilida «Yakupning bulukı». U yər astidiki bulak boloqaqka, «kuduk» idi. **«Bu təhminən altınqi saət idi»** — yaki ətigəndə saət altidə yaki qüxtin keyin altınqi saəttə (5:4diki izahatni kərüng). □ **4:9 «...qünki Yəhudiylar Samariyəliklər bilən həqkandaq bardi-kəldi կilmaytti»** — Yəhudiylar Samariyəliklərni kapir dəp, hətta ularning qinə-qaqlırınımu ixlətməyətti. Yəhudiylər həlkə ən-ənililri boyiqimu «Xu kapirlarşa kərzdar boluxka kət'iy bolmaydu» dəp Samariyəliklərdin həqnemə sorimatti. Uning üstigə Yəhudiylər sirtlarda boloqanda həqkəqan natonux bir ayal bilən (hətta bəzidə tonux ayallar bilənmə) sezləxməyətti. 27-ayətni kərüng. ■ **4:9 Luká 9:52, 53; Yh. 8:48.**

**10** Әysа uningqа jawabən:

— Әгәр сən Hudanıng sowoqitining nemiliki wə səndin su sorioquqining kim ikənlikini bilsəngidi, undakta sən uningdin tiləytting wə u sanga həyatlıq süyini berətti.

**11** Ayal uningdin:

— Təksir, su tartkudək həqnərsingiz bolmisa, uning üstigə կuduқ qongkur tursa, həyatlıq süyini nədin alisiz? ■ **12** Әjəba, bu կuduқnı bizgə miras қalduroqan atımız Yakuptın uluoqmusiz? Bu կuduktın əzi, oqulliri wə mal-waralırımu su iqbən — dedi. □

**13** Әysа uningqа jawabən:

— Bu suni iqbən hərkim yənə ussaydu. **14** Əmma mən beridioqan suni iqbüqi hərkim mənggүgə ussimaydiqan bolidu wə bəlki mən uningqа beridioqan su uning iqidə uni mənggülük həyatlıkkə elip baridiqan, uroqup qikidioqan bir bulak bolidu, — dedi. ■

**15** Ayal: — Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydiqan wə muxu yərgə su tartkılı ikkinqi kəlgüqi bolmaydiqan bolay! —

■ **4:11** Yer. 2:13. □ **4:12** «Әjəba, bu կuduқnı bizgə miras қalduroqan atımız Yakuptın uluoqmusiz? Bu կuduktın əzi, oqulliri wə mal-waralırımu su iqbən» — ayalning bu sezining iqbəni mənisi bəlkim «Kuduқ kolap su tepix asan əməs. Pəkət nahayiti bilimlik adəmlər xundaq kılalaydu. Uning üstigə hətta uluoq Yakup əzimu muxu sudin iqbən, uningdin yahxi su tapalmioqan. Siz uningdin uluoqsız, Yakup iqbən sudin əwzəl süyüng barmu?!» degənlik bolsa kerək. ■ **4:14** Yh. 3:16; 6:27, 35, 54; 7:38.

dedi. □

**16** Əysa:

— Berip eringni bu yərgə qakırıp kəlgin, — dedi.

**17** — Erim yok, — dəp jawab bərdi ayal.

— Erim yok dəp, rast eytting. **18** Qünki bəx ərgə təgding wə həzir səndə bolqını sening ering əməs. Buni tooqra eytting! — dedi Əysa.

**19** Ayal uningoqa: — Təksir, əmdi kərdümki, siz əslidə pəyərəmbər ikənsiz! ■ **20** Atabowilirimiz bu taqda ibadət kılıp kəlgən, lekin silər *Yəhudiylar* «Ibadətni Yerusalemda kılıx kerək!» dəwalisilərə? — dedi. □ ■

**21** Əysa uningoqa mundak dedi:

— Hanim, manga ixəngin, xundak bir waktisaiti keliduki, silərning Atıqə ibadət kilixinglar üçün nə bu taqda yaki nə Yerusalemda boluxunglarning hajiti қalmaydu. **22** Silər ibadət kılıqininglarnı bilməysilər; birak biz kimgə ibadət kılıqinimizni bilimiz. Qünki nijat-

□ **4:15** «**Təksir, manga bu sudin bərgəysizki, mən yənə ussimaydiqan wə muxu yərgə su tartkılı ikkinqi kəlgüqi bolmaydiqan bolay!**» — Ayalning tələppuzi bəlkim kinayilikrək yaki gumanlıkrak bolsa kerək. Bizningqə pəkət Əysa ayalning eż ərlili tooqruluq bexarətlik söz kılıqanda (18-ayət), andin ayal uning həkikiy Məsih ikənlilikini bilip yetidi. ■ **4:19** Lukə 7:16; 24:19; Yh. 6:14. □ **4:20** «**Ata-bowilirimiz bu taqda ibadət kılıp kəlgən**» — «bu taq» Gərizim teqidur. Samariyəliklər xu yerdə eż ibadəthanisini қuroqanıdi. «**lekin silər Yəhudiylar «Ibadətni Yerusalemda kılıx kerək!» dəwalisilərə?**» — demisəkmə, ayalning bu sözü əməliy bir soaldur, yəni: — Nemixə xundak? Bu tooqrimu? — degəndək. ■ **4:20** Kan. 12:5,11; 1Pad. 9:3; 2Tar. 7:12.

ķutķuzulux Yəhudiylar arkılık bolidu. □ ■

**23** Lekin xundak bir wakit kelidu — wə xundakla hazır keldiki, həkikiy ibadət ķiloquqilar Atiqə roh wə həkikət bilən ibadət kiliđu. Ata Əzigə ənə xundak həkikiy ibadət ķiloquqilarnı izdiməktə. □ **24** Huda rohtur wə uningoşa ibadət ķiloquqilar roh wə həkikət bilən Uningoşa ibadət kilixi kerəktur.■

**25** Ayal uningoşa:

— Məsihning, yəni «Hristos» degənning kelidioqanlığını bilimən. U kəlgəndə, bizgə həmmə ixlarnı eytip beridu — dedi.□

**26** Əysə uningoşa: — Sən bilən səzlixiwatkuqi mən dəl xudurmən! — dedi.■

**27** Xu qaođda uning muhlisliri kaytip kəldi. Ular uning bir ayal bilən səzlixiwatkanlıkıqa həngtang kəlixti; lekin həqkaysisi uningdin: «Uningdin nemə izdəysən?» yaki «Nemixə uning bilən səzlixisən?» dəpmu sorimidi.

**28** Xuning bilən ayal kozisini taxlap կoyup, xəhərgə kaytip berip, kixilərgə:

□ **4:22 «nijat-ķutķuzulux Yəhudiylar arkılık bolidu»** — qünki (1) Huda həkikiy söz-kalamını əslidə Yəhudiylar həlkigə alahidə tapxuroqan; (2) həmmidin muhimi, Hudanıñ wədilirigə asasən Məsih Yəhudiylardın qikidu. ■ **4:22** Yar. 12:3; 18:18; 22:18; 26:4; 2Pad. 17:29; Ibr. 7:14. □ **4:23 «...roh wə həkikət bilən ibadət kiliđu»** — demək, (1) Hudanıñ Muķəddəs Rohı arkılık; (2) hərbir ibadət ķiloquqi insan əzinining pütkül rohi bilən; (3) Huda insanlarqa tapxuroqan həkikət (Əz söz-kalami) boyiqə; (4) hərkəndək yaloqanqılıkni taxlioqan halda ibadət kilixitur.

■ **4:24** 2Kor. 3:17. □ **4:25 «Məsihning, yəni «Hristos» degən...»** — «Hristos» grek tilidiki söz bolup, «Məsih», yəni «Məsih kılınoqan (zat)» degənni bildüridu. ■ **4:26** Yh. 9:37.

**29** — Yürüngrar, həyatimda қılqanlırimning həmmisini manga eytip bərgən bir kixini körüp kelinglar. Əjəba, Məsih xumidu? — dedi.

**30** Buning bilən halayık xəhərdin qikip, Əysanıng aldioqa kelixti.

**31** Xu arılıkta muhlisliri uningoqa:

— Ustaz, bir nərsə yewalsangqu? — dəp etünüxti.

**32** Lekin u ularoqa:

— Mening silər bilməydiqan bir yeməklikim bar,

— dedi.

**33** Muhlislar bir-birigə:

— Əjəba, birsi uningoqa yegili bir nərsə əkelip bərgənmidu? — deyixti.

**34** Əysa ularoqa mundak dedi: — Mening yeməklikim — meni Əwətküqining iradisini əməlgə axurux wə uning *manga tapxuroqan* hizmitini tamamlaxtur.

**35** — Silər: «Hosul yeoqxka yənə tət ay қaldi» dəwatmamsilər? Mana, silərgə eytayki, bexinglarni ketürüp etizlaroqa қaranglar, zi-raətlər sarqiyip oruxka təyyar boldi! □ ■

**36** Wə ormiqi ix həkkini alidu wə mənggülüük həyatka toplanoqan hosulni yioqidu, xuning

□ **4:35 «Silər: «hosul yeoqxka yənə tət ay қaldi» dəwatmamsilər?»** — xu wakıt bəlkim oninqi yaki onbirinqi ay idi. **«Mana, silərgə eytayki, bexinglarni ketürüp etizlaroqa қaranglar, zi-raətlər sarqiyip oruxka təyyar boldi!»** — xübhisizki, Əysa muxu yerdə təswirləngən «hosul» hazır xəhərdin qikip əzining yeniqə keliwatqanlarnı, xundakla əzigə etikad kilməkqı bolqanlarnı kəzdə tutidu — «huddi zi-raətlər sarqiyip oruxka təyyar bolqandək, bu kixilərmə etikad kiliqxka təyyar boldi» degəndək. ■ **4:35 Mat. 9:37; Luq. 10:2.**

bilən terioquqi bilən ormıqi təng xadlinidu. □

**37** Qünki bu ixta «biri teriydu, yənə biri yioqidu» degən səz əməlgə axurulidu. **38** Mən silərni əzünglar əmgək singdürmigən həsulni yioqixka əwəttim; baxkilar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar. □

**39** Xu xəhərdiki nuroqun Samariyəliklər həlikə ayalning: «U həyatimdə kılqanlırimning həmmisini manga eytip bərdi» degən guvahlıq səzini anglap, Əysaşa etikad kıldı. **40** Xunga, ular uning aldişa kelip, uning əzliri bilən billə turuxini etünüxkili turdi; xuning bilən u u yərdə ikki kün turdi.

**41** Uning səz-kalami arkılık tehimu kəp adəm uningoşa etikad kıldı. **42** Ular ayalşa:

□ **4:36 «ormıqi ix həkkini alidu wə mənggülük həyatka toplanqan həsulni yioqidu»** — «ormıqi»lar Hudanıng kixilərni əz hux həwərigə ixəndürüxtiki ahirkı wasitisi bolqanlarnı kərsitudu. Hux həwərni əkbər kılqanlar mənggülük həyatka erixidu. Muxular bolsa dəl Huda Əz Kalamı bolqan Əysa Məsihning əlbanlığının kütkən həsuldur (məsilən, «Rim.» 8:29-30, «1Kor.» 3:5-9, «Ibr.» 2:10ni kərüng). **«xuning bilən terioquqi bilən ormıqi təng xadlinidu»** — «terioquqi» Hudanıng səz-kalamını kixilərgə birləşdirən bolup yətküzgüqi bolidu. □ **4:38 «baxkilar əmgək kıldı wə silər ularning əmgikining mewisini elixka nesip boldunglar»** — kim «əmgək kılıp» terioqan? Bizningqə ular: (1) Təwrat dəwridiki Hudanıng mukəddəs bəndiliri, bolupmu pəyqəmbərlər; (2) pəyqəmbərlərning bəxarətlərini ətiwarlap ularni Israillarqa (xundakla Samariyəliklərgə) əgətkən, Hudaşa sadık bolqan Təwrat ustazlıri; (3) Yəhya pəyqəmbər wə muhlisləri. Bu üq türküm kixilər həlkə Hudanıng səz-kalamını qaldurup, ularni Məsihning kelixigə, xundakla uningoşa etikad kılıxka təyyarlıqanıdi. (4) Məsihning əzi «terioqan». «Koxumqə səz»imizdə yənə buning üstidə tohtilimiz.

— Bizning etikəd қилихимиз əmdi sening səzliring səwəbidin əməs, qunki əzimiz uni angliduk wə bildükki, dunyaning Kütkuzoluqisi dəl xu kixidur! — deyixti.

*Bir əməldarning oqlining sakaytilixi  
Mat. 8:5-13; Luка 7:1-10*

43 Bu ikki kündin keyin u xu yerdin qikip Galiliyəgə қarap mangdi **44** (qunki Əysa əzi: «Həqbir pəyojəmbərning əz yurtida izziti yoktur» dəp guvahlıq bərgənidi). ■ **45** Xuning bilən u Galiliyəgə kəlgini də, Galiliyəliklər uning *ətiüp ketix* həytida Yerusalemda қılən əməllirining həmmisini kərgəqkə, uni қarxi elixti (qunki ularmu həytka qikqanidi). □

46 Əmdi Əysa bu ketim Galiliyədiki Kana yezisi oqa yənə bardı (u dəl xu yerdə suni xarabka aylanduroqanidi). Xu *künlərdə*, Kəpərnahum xəhiri də oqlı kesəl bolup yatkan bir orda əməldari bar idi. ■ **47** U Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgənlikini anglap, uning aldiqə bardı wə:

---

■ **4:44** Mat. 13:57; Mar. 6:4; Luка 4:24. □ **4:45**  
**«Galiliyəliklər uning ətiüp ketix həytida Yerusalemda қılən əməllirining həmmisini kərgəqkə,...»** — 2:23ni kerüng. **«Galiliyəliklər... uni қarxi elixti»** — muxu səzlər -44-ayət bilən kərünuxtə səl zitrək boloqını bilən, 48-ayəttə Galiliyədikilərning əməliy əhəwalı kersitili. Ular əməliyəttə ahir berip (6-babta) uning səzlirini rət kılıp uningdin ayrılip ketidü. Xunga ular uning həqiqiy hərmitini kilmidi. ■ **4:46**  
 Yh. 2:1,11.

— *Өyümгә* qüxüp, səkratta yatkan oqlumni sakaytip bərgəyla! — dəp tohtimay iltija kıldı. □

**48** Xuning bilən, Əysa uningoqa:

— Silər *Galiliyəliklər* məjizilik alamətlər wə karamətlərni kermigüqə, həq etikad kilmaysilər! — dedi. ■

**49** Orda əməldari Əysaοqa:

— Təksir, balam elməstə qüvkəyla! — dedi.

**50** Əysa uningoqa: — Baroqin, oqlung һayat қaldı! — dedi.

Həlikı adəm Əysanıng eytkan səzигə ixinip, əyigə қarap mangdi. **51** Yolda ketip baroqinida, uning külliri aldioqa qikip, balılıri һayat, dəp ukturdi.

**52** Əməldar ulardin oqlining կaysi saəttin baxlap yahxilinixka yüzləngənlikini soriwidi, ular:

— Tünüğün yəttinqi saəttə կizitmisi yandi, — deyixti.

**53** Balining atisi buning dəl Əysanıng ezigə: «Oqlung һayat қaldı!» degən saət ikənlikini bilip yətti. Xuning bilən ezi pütkül ail-isidikilər bilən billə etikad kilixti. **54** Bu Əysanıng Yəhudiyyədin Galiliyəgə kəlgəndin

---

□ **4:47** «... **Өyümгә** qüxüp, **səkratta** **yatkan** **oqlumni** **sakaytip** **bərgəyla!**» — Kəpərnahumdin Kanaοqa baridiqan yolning 33 kilometri dawanοqa qikidiqan yol. ■ **4:48** 1Kor. 1:22.

keyinki kərsətkən ikkinqi məjizilik alamiti idi. □

## 5

### *Kəlqək boyidiki paləqning sakaytilixi*

<sup>1</sup> Bu ixlardin keyin, Yəhədiylarning bir həyti yetip kəldi wə Əysa Yerusalemoqa qıktı. ■

<sup>2</sup> Yerusalemdiki «Koy dərwazisi»ning yenidaibraniy tilida «Bəyt-Əsda» dəp atılıdiqan bir kəlqək bolup, uning ətrapida bəx pexaywan bar idi. <sup>3</sup> Bu pexaywanlar astida bir top bimarlar, yəni қarioqu, tokur wə paləqlər yetixatti. Ular u yerdə yetip kəlqəknинг süyining qaykilixini kütətti. □ <sup>4</sup> Qünki bir pərixtə məlum wağıtlarda kəlqəkkə qüxüp suni uroqutidikən; su uroquoqanda kəlqəkkə birinqi bolup qüxkən kixi əzini başkan hərkəndak

---

□ **4:54 «Bu Əysanıng Yəhədiyədin Galiliyəgə kəlgəndin keyinki kərsətkən ikkinqi məjizilik alamiti idi»** — okurmənlər xuni kəraləyduki, bu Əysanıng «yaratkan ikkinqi məjizisi» əməs, bəlkı pəkət uning «Yəhədiyədin Galiliyəgə kəlgəndin keyinki» yaratkan **alamiti**idi. «Alamət» bolsa, Məsihning salahiyitining bir təripini enik wə alahidə ḥalda kərsətkən bir məjizidur. ■ **5:1** Law. 23:2; Kan. 16:1. □ **5:3 «paləqlər»** — yaki «yigligənlər».

kesəldin sakiyidikən. □ 5 Əmdi u yerdə ottuz səkkiz yıldın beri aqırıq azabi tartkan bir bimar bar idi. 6 Əysa bu adəmning xu yerdə yatkinini kərdi wə uning uzundin xu ḥaləttə ikənlikini bilip, uningdin:

— Sakiyixni halamsən? — dəp soridi.

7 Bimar uningoşa jawabən:

— Təksir, su qaykalıqanda meni suqla qüxüridiqan adimim yok. Mən qüxəy degüqə, baxkilar mening aldimda qüxüwalidu, — dedi.

8 Əysa uningoşa:

— Ornungdin tur, orun-kərpəngni yioqixturup mangöqin! — dedi. ■

9 Həlikə adəm xuan sakiyip, orun-kərpisini yioqixturup kətürüp mangdi. Xu küni xabat küni idi. □ ■ 10 Xunga bəzi Yəhudiylar sakayoqan kixigə:

— Bugün xabat küni tursa, orun-kərpəngni kətürük *Təwratta* sangə mən'i ķilinoqan! — dedi. ■

11 Lekin u ularoşa jawabən:

- 
- 5:4 «qünki bir pərixtə məlum wakıtlarda kəlqəkkə qüxp suni uroqutidikən; su uroqulqanda kəlqəkkə birinqi bolup qüxkən kixi əzini başkan hərkəndək kesəldin sakiyidikən» — 3-ayəttiki «ular yetip... 4-ayəttiki «...əzini başkan hərkəndək kesəldin sakiyidikən» degən səzlərgiqə bəzi kəna kəqürmilərdə təpilmaydu. Əmma bizningqə, bu səzlər 7-ayəttiki səzlərni qüxəndürgənləki üçün bu səzlərni qoşum əslidiki tekistning bir kismi dəp karaymız. ■ 5:8 Mat. 9:6; Mar. 2:11; Luğa 5:24. □ 5:9 «**xabat küni**» — Yəhudiylarning ibadət ķılıdıqan, dəm alidiqan mukəddəs künini kərsitudu. U küni ixləx kət'iy mən'i ķilinoqan. «Təbirilər»nimu kərüng. ■ 5:9 Yh. 9:14. ■ 5:10 Mis. 20:10; Qan. 5:13; Yər. 17:21; Mat. 12:2; Mar. 2:24; Luğa 6:2.

— Meni sakaytkan kixi əzi manga: «Orunkərpəngni yioqixturup mangotin» degənidi! — dedi.

<sup>12</sup> Ular uningdin: — Əmdi sanga: «Orunkərpəngni yioqixturup mangotin» degən kixi kim ikən? — dəp soraxti.

<sup>13</sup> Birak sakayqan adəm uning kim ikənlikini bilməytti. Qünki u yerdə adəm kəp bolqanlıqtın, Əysə əzini daldıqə elip, astıqına ketip қaldı. <sup>14</sup> Bu ixlardin keyin Əysə həlikə adəmni ibadəthanida tepip uningoqa:

— Mana, sakayding. Əmdi կayta gunah sadir kılma, bexingoqa tehimu eçir küləpət qüxüp қalmisun! — dedi.■

<sup>15</sup> Həlikə adəm Yəhudiylarning կexioqa berip, əzini sakaytkan Əysə ikənlikini ukturdu.

<sup>16</sup> Əysə bu ixlarni xabat küni kılqanlıqi üçün, Yəhudiylar uningoqa ziyankəxlik kilişkə baxlidi.

□ <sup>17</sup> Lekin Əysə ularoqa:

— Atam ta həziroqıqə tohtimastin ix kılıp

---

■ **5:14** Mat. 12:45; Yh. 8:11. □ **5:16** «**Yəhudiylar uningoqa ziyankəxlik kilişkə baxlidi**» — «Yəhudiylar» muxu yerdə bəlkim Yəhudiylar qongalar, həkimdarları kərsitixi mumkin. Bəzi kona keqürmilərdə «wə uni əltürüxnı kəstləxkə baxlidi» dəp koxulidu.

kəlməktə, mənmu ixləymən! — dedi. □ ■

**18** Xu səwəbtin Yəhədiylar uni əltürükə tehimu urunattı; qünki u xabat künining қaidisini buzupla қalmastın, yənə Hudani «Atam» dəp qakırıp, əzini Hudaqə barawər kılqanidi. ■

### *Əysanıng һокуки*

**19** Xunga Əysa ularqə jawabən mundak dedi:  
— Bərhək, bərhək, mən silərgə xuni eytip  
köyayki, Oqul əzlükidin həqnemə kılalmayıdu,  
bəlki pəkət Atining nemə қiliwatqanlıığını  
kərüp, andin xu ixni kılıdu. Ata nemə ix kilsa,  
Ooqulmu xu ixni ohxaxla kılıdu. ■ **20** Qünki  
Ata Ooqulni səyidu wə Əzining kılıdiqan barlıq  
ixlirini uningoqə ayan kılıdu həm silərni həyran  
qalduruxka bulardin tehimu zor wə uluq ixlarnı

---

□ **5:17 «Atam ta һазироqıqə tohtimastin ix kılıp kəlməktə,  
mənmu ixləymən!»** — «Atam» — Huda, əlwəttə. Əysa  
Yəhədiy həkumdarlarning «Nemə üçün xabat kün ix kılısən»  
degən soalıqə bərgən jawab kışqa bolqını bilən bu Yəhədiy  
əlimalirıqə təwəndikidək mənini bildürudu: — «Huda Əzi  
hərdaim, jümlidin xabat künidə ixliməmdü? U daim Əz  
qanuniyətliri boyiqə pütkül aləmni eż-ezığə tutaxturup, həmmə  
məwjudatlarnı bir-birigə baqlandurup turmadı? U xabat  
künidimu bəzi insanlarning jenini elip, bəzilirini sakayıp,  
bəzilirigə həyat bərməmdü? U mening Atam bolqanikən,  
mən uningoqə həmkar laxmisam bolmaydu!». Yəhədiylar uning  
bu jawabidin uning Huda bilən ata-oqqulluk ziq munasiwəttə  
deginini toqra qüxəngini bilən, lekin bu sezini «kupurluk» dəp  
karidi (18-ayət). ■ **5:17** Yh. 14:10. ■ **5:18** Yh. 7:19.  
■ **5:19** Yəx. 54:5; Yh. 3:30; 8:38; 9:4; 10:30; 14:9; 17:5.

uningoqa ayan kılıdu. □ ■ 21 Qünki əlgənlərni Ata կandaq tirildürüp, ularoqa һayatlıq ata կiloqan bolsa, Oqulmu xuningoqa ohxax ezi haliqan kixilərgə һayatlıq ata kılıdu. □

22 Xuningdək, Ata Өzi həqkimning üstidin həküm qıqarmayıdu, bəlki barlık həküm ixlirini Oqulqə tapxuroqan. ■ 23 Buningdin məksət, — insanlarning həmmisi Atioqa hərmət kiloqandək, Oqulqimu ohxaxla hərmət kilixi üqündür. Kimki Oqulni hərmətləmisə, uni əwətküqi Atinimu hərmətləmigənlərdin bolidu. ■ 24 — Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, səzümnı anglap, meni Əwətküqigə ixəngən hərkim mənggülük һayatka erixkən bolidu; u adəm sorakqa tartılmayıdu, bəlki əlümdin һayatlıkkə etkən bolidu. ■

25 — Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, əlüklərning Hudanıng Oqlining awazını anglaydioqan wakit-saiti yetip kəlməktə, xundakla һazır kəldiki, anglioqanlar һayatlıkkə

□ 5:20 «...həm silərni həyran կalduruxką bulardin tehimu zor wə uluoq ixlarni uningoqa ayan kılıdu» — xübhisizki, «tehimu zor wə uluoq ixlar» Oqulqə ayan kılınidu wə xundakla uning arkılıq baxqılarqimu ayan kılınidu. Bu «uluoq wə zor (grek tilida birla sez bilən ipadilinidu) ixlar» 21-22-ayətlərdə bayan kılınidu; u Oqul süpitidə boloqaqqa, halisa bu ixlarni (Huda Өzi kılıdioqandək) xabat künidimu klix hökükə bar.

■ 5:20 Yh. 1:2; 3:35; 7:16; 8:28; 14:24. □ 5:21 «Qünki əlgənlərni ata կandaq tirildürüp, ularoqa һayatlıq ata կiloqan bolsa, Oqulmu xuningoqa ohxax ezi haliqan kixilərgə һayatlıq ata kılıdu» — xübhisizki, bu səzlər həm jismaniy həm rohiy mənidə eytilidu. ■ 5:22 Mat. 11:27; Yh. 3:35. ■ 5:23 Yh. 2:23. ■ 5:24 Luğa 23:43; Yh. 3:18; 6:40, 47; 8:51.

igə bolidu. □ ■ 26 Qünki Ata Əzidə կandaq һayatlıkkə igə bolsa, Ooqlulımu əzidə xundak һayatlıkkə igə boluxni ata կildi □ 27 wə yənə uningoqa sorak kiliq һokukinimu bərdi, qünki u Insan'oqlidur. 28 Buningoqa təəjjüp kilmanglar; qünki barlik gərdə yatkanlar uning awazini anglaydiqan waqit kelidu ■ 29 wə ular xuan yərlikliridin qikixidu, yahxilik kılqanlar həyatka tirilidu, yamanlık kılqanlar sorakka tartılıxka tirilidu. ■ 30 Mən əzlükümdin həqnemə kılalmaymən, pəkət Atamdin anglioqinim boyiqə həküm kılımən; wə mening həkümüm həkkaniydur, qünki mening izdiginim əzümning iradisi əməs, bəlki meni əwətküqining iradisini əməlgə axuruxxtur.■

*Əysanıng Huda əwətkini bołqinoqa tet guwaḥlık*  
31 — Əgər əzüm üçün əzüm guwaḥlık bərsəm

---

□ 5:25 «... əlüklərning Hudanıng Oqlining awazini anglaydioqan waqit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki, anglioqanlar һayatlıkkə igə bolidu» — bu sezlər, xübhisiki, bolupmu rohiy jəhəttiki əlüklərni kərsitudu («wakit-saiti yetip kəlməktə, xundakla hazır kəldiki,...»). Qünki 28-ayəttə jismaniy əlüklər ayrim kərsitudu. ■ 5:25 Əf. 2:1, 5; 1Tim. 5:6. □ 5:26 «Qünki Ata Əzidə կandaq һayatlıkkə igə bolsa, Ooqlulımu əzidə xundak һayatlıkkə igə boluxni ata կildi» — baxqa birhil yahxi tərjimisi «Qünki Ata Əzi կandaq һayatlık mənbəsi bolsa, Ooqlunimu xundak һayatlık mənbəsi կildi...». ■ 5:28 1Tes. 4:16. ■ 5:29 Dan. 12:2; Mat. 25:34,46. ■ 5:30 Yh. 6:38.

guwahlıkim həkikət hesablanmaydu. □ ■

<sup>32</sup> Lekin mən üçün guwahlıq beridioğan baxka birsi bar. Uning manga beridioğan guwahlıkinin rastlığını bilimən. □ ■ <sup>33</sup> Silər Yəhya qəlqi əwətkinингlarda, u həkikətkə guwahlıq bərgən ■ <sup>34</sup> (əməliyəttə, manga insanning guwahlıkinin қobul қılıximning keriki yok; mening Yəhya *tooruluk* xundak eytiwakınım pəkətla silərning kutkuzuluxunglar üçündür). □ <sup>35</sup> *Yəhya* bolsa kəyüp nur qeqip turqan bir qiraqı idi wə silər uning yorukida bir məzgil xadlinixkə razi boldunglar. <sup>36</sup> Lekin Yəhyanıng mən üçün bərgən guwahlıkidinmu uluoq bir guwahlıq bar. U bolsimu, ata manga ada қılıxka tapxuroğan əməllər, yəni mən қiliwatkan əməllər, bular mening toorramda Atining meni əwətkinigə

□ **5:31 «Əgər əzüm üçün əzüm guwahlıq bərsəm guwahlıkim həkikət hesablanmaydu»** — «həkikət hesablanmaydu» grek tilida «həkikət əməs». ■ **5:31** Yh. 8:14.

□ **5:32 «Lekin mən üçün guwahlıq beridioğan baxka birsi bar. Uning manga beridioğan guwahlıkinin rastlığını bilimən»** — Əysə eytikan bu muhim «guwahlıq beridioğan baxka birsi» Yəhya pəyoqəmbər əməs, bəlkı Huda'atisi Əzidur. 34-ayətni kərung («manga insanning guwahlıkinin қobul қılıximning keriki yok»). ■ **5:32** Yəx. 42:1; Mat. 3:17; 17:5.

■ **5:33** Yh. 1:15, 19, 27. □ **5:34 «əməliyəttə, manga insanning guwahlıkinin қobul қılıximning keriki yok»** — Grek tilida «əzüm tooruluk insanlarning guwahlıkinin қobul қilmaymən» «mening Yəhya tooruluk xundak eytiwakınım pəkətla silərning kutkuzuluxunglar üçündü» — demək, silər Pəriysilər Yəhya pəyoqəmbərning əzüm tooruluk («manə Məsih-Kutkuzoquqı!» degən) guwahlıkinin қobul қilsanglar, nijat tapalaysilər.

guwahlıq beridu. □ ■ 37 Wə meni əwətkən Ata Θzimu mən üçün guwahlıq bərgəndur. Silər həqqaqan uning awazini anglimidinglar, kiyapitini kərmidinglar ■ 38 wə uning səz-kalami silərning iqinglardın orun alındı; qunki Uning əwətkini bolsa, uningoşa ixənməysilər.

39 Muķəddəs yazmilarni ketirkənenip okup olturisilər; qunki ulardin mənggülük həyatka igə bolduk, dəp қaraysilər. Dəl bu yazmilar mən üçün guwahlıq bərgüqidur. ■ 40 Xundaktimu silər yənilə həyatlıqka erixix üçün mening yenimoşa kelixni halimaysilər.

41 Mən insanlarning mahtixini կobul kilmaymən; 42 lekin mən silərni bilimənki, iqinglarda Hudanıñ muhəbbiti yok. □ 43 Mən Atamning nami bilən kəlgənmən, əmma silər meni կobul kilmaysilər. Həlbuki, baxqa birsi əz nami bilən kəlsə, silər uni կobul

- 5:36 «mən kiliwatkan əməllər, bular mening toqramda Atining meni əwətkinigə guwahlıq beridu» — «mən kiliwatkan əməllər» — Əysa yaritiwatkan kəp məjizilərdin ibarət. ■ 5:36 Yh. 10:25; 1Yuha. 5:9. ■ 5:37 Mis. 33:20; Kan. 4:12; Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luqa 3:22; 9:35; Yh. 1:33; 6:27; 8:18; 1Tim. 6:16; 2Pet. 1:17; 1Yuha. 4:12. ■ 5:39 Kan. 18:18; Yəx. 34:16; Luqa 16:29; 24:27; Yh. 1:46; Ros. 17:11. □ 5:42 «iqinglarda Hudanıñ muhəbbiti yok» — yaki «Hudaşa boloşan muhəbbitinglar yok».

kilisilər. □ 44 Silər bir-biringlardin izzət-xəhrət kobul kilisilər-yu, yeganə Hudadin kəlgən izzət-xəhrətkə intilmisənglər, undakta silər қandakmu etikad kılalaysilər?!■

45 Birak meni üstimizdin Atioqa xikayət қılıdu, dəp oylimanglar. Üstünglardin xikayət kiloquqi mən əməs, bəlki silər ümid baqlıqan Musa pəyəqəmbərdur. 46 Qunki əgər silər rasttin Musa pəyəqəmbərgə ixəngən bolsanglar, mangimu ixəngən bolattinglar. Qunki u muğəddəs yazmilarda mən toqıruluk pütkəndur. ■ 47 Lekin uning pütkənlirigə ixənmisənglər, mening səzlirimgə қandakmu ixinisilər?!

## 6

*Bəx ming adəmning toyduruluxi*

*Mat. 14:13-21; Mar. 6:30-44; Luğa 9:10-17*

1 Bu ixlardin keyin, Əysə Galiliyə dengizi (Tiberiyas dengizi dəpmu atılıdu)ning u կetiqə etti. □ 2 Zor bir top halayıq u kesəllərni

---

□ 5:43 «**Halbuki, baxka birsi əz nami bilən kəlsə, silər uni kobul kilisilər**» — «baxka birsi» — xübhisizki, bu söz kəp «sahta Məsih»lərni, bolupmu ahirkı zamanda pəyda boləqan dəjjalni kərsitudu. Buningdin bir misal, miladiyə 135-yili əzini «Məsih bolımən» degən, «Bar-Çokba» isimlik dəjjaldək bir xəhs Pələstində pəyda boləqan wə nurqun Yəhudiyy həlkı uning təripidin aldanıqan. Ular uningqə əgixip, Rim imperiyəsi bilən қarxılıxıxka qıkıp, ahir berip Rimning қoxunluları təripidin yokitiloqan. ■ 5:44 Yh. 12:43. ■ 5:46 Yar. 3:15; 22:18; 26:4; 28:14; Қan. 18:18. □ 6:1 «**Galiliyə dengizi**» — Israiliyəning ximal təripidiki qong bir kel. Həritilərni kərüng.

sakaytқан мөжизilik аламətlirini көрді wə uning kəynidin əgixip mangdi. <sup>3</sup> Əysa taqıq qikip, u yerdə muhlisliri bilən billə olturdi. <sup>4</sup> U qaođda Yəhudiylarning həyti, yəni «etüp ketix həyti»qə az қalojan wakit idi.■ <sup>5</sup> Əysa bexini kötürüp, zor bir top halayıkning əzining aldiqala keliwatқanlığını kөrüp, Filiptin:

— Bularqa yeydiqanqa nanni nədin alimiz? — dəp soridi■ <sup>6</sup> (lekin u bu səzni Filipni sinax üçün eytқanidi. Qunki u əzining nemə kılıdioqanlığını bilətti).

<sup>7</sup> Filip jawabən:

— İkki yüz dinarqa nan alsakmu, hərbirigə kiqikkinə bir qixləmdin yeyixkimu yətməydu!□

<sup>8</sup> Muhlislardın biri, yəni Simon Petrusning inisi Andriyas Əysəsa: <sup>9</sup> — Bu yerdə kiqik bir oqul bala bar, uningda bəx arpa nan bilən ikki kiqik belik bar. Lekin xunqə kəp həlkə bu nemə bolidu?! — dedi.

<sup>10</sup> Əysa: — Kəpqilikni olturoquzunglar, — dedi (u yerdə ot-qəp mol eşkənidir). Xuning bilən ər kixilər olturdi; ularning sani bəx mingqə bar idi. <sup>11</sup> Əysa nanlarni қolioqə elip, *Hudāja* təxəkkür eytқandın keyin, olturoqanlarqa üləxtürüp bərdi. Beliklarnimu xundak қildi; kəpqilik halioqanqə yedi. ■ <sup>12</sup> Həmməylən yəp toyunoqanda, u muhlislirioqə:

---

■ **6:4** Mis. 12:18; Law. 23:5, 7; Qəl. 28:16; Kan. 16:1. ■ **6:5**  
Mat. 14:14; Mar. 6:34; Luqā 9:13. □ **6:7** «**İkki yüz dinarqa  
nan alsakmu...**» — bir dinar yaki «dinarium» bolsa adəttə bir ixqining bir künlük həkkigə toqra kelətti. 200 dinar bolsa, addiy ixqining yerim yillik kirimidin artukraq bolidu. ■ **6:11** 1Sam.  
9:13.

— Axқan parqilarni yioqinglar, həq nərsə zayə bolmisun, — dedi.

**13** Xuning bilən ular bəx arpa nenidin yəp axқan parqilirini on ikki sewətkə toldurup yioqiwaldi.

□ **14** Əmdi halayıq Əysanıng kərsətkən bu məjizilik alamitini kərüp: «Dunyaqa kelixi mukərrər bolğan pəyoqəmbər həkikətən muxu ikən!» deyixti. □ ■ **15** Xuning bilən Əysa ularning kelip əzini padixah boluxka zorlimakçı bolğanlığını bilip, ulardin ayrılip, kaytidin taoqka yalquz qıkıp kətti.

*Əysanıng su üstidə mengixi*  
*Mat. 14:22-27; Mar. 6:45-52*

**16** Kəqkuron, Əysanıng muhlisliri dengiz boyioqa qübüxti. ■ **17** Ular bir kemigə olturup, dengizning u ketidiki Kəpərnahum xəhiringə karap yol elixti (karangoğlu qübü kətkənidi wə Əysa tehiqə ularning yenioqa kəlmigənidi). **18** Kattık boran qıkıp, dengiz dolğunlap kətürülüwatatti. **19** Muhlislar palak urup on-on bir qakırımqə mangoanda, Əysanıng dengizning üstidə mengip kemigə

---

□ **6:13** «**sewət**» — grek tilida «kol sewət», bəlkim ikki kollap ketüridiqan sewətni kersitidu. □ **6:14** «**Dunyaqa kelixi mukərrər bolğan pəyoqəmbər həkikətən muxu ikən!**» — Musa pəyoqəmbərning bu pəyoqəmbər toqrluluq aldin eytikan bexariti «Qəl.» 18:15də tepilidu. ■ **6:14** Luğa 7:16; 24:19; Yh. 4:19. ■ **6:16** Mat. 14:23; Mar. 6:47.

yekeñinlixiwatkanlıkini kerpüp, korkuxup këtti. □

**20** Lekin u ularoqa:

— Bu mən, korkmanglar! — dedi.

**21** Xuni anglap ular uni kemigə qikiriwalousi keldi; u kemigə qikiplə, kemə dərhal ular baridiqan yərgə yetip bardı. □ ■

### *Əysa — həkikiy rohiy ozuqtur*

**22** Ətisi dengizning u təripidə қaloqan halayık *aldinki kuni* u yerdə Əysaning muhlisliri qikkən kemidin baxka kemining yoklukini, Əysaning muhlisliri xu kemigə qikkənda, Əysaning ular billə qikmioqanlığını, bəlki muhlislirininq əzlirila kətkənlikini kərgənidi. **23** Həlbuki, birnəqqə kemə-kolwak Tiberiyas xəhiridin Rəb təxəkkür eytkəndin keyin həlk nan yegən yərgə yekeñ kelip tohtidi. **24** Xuning bilən halayık Əysaning wə muhlislirininq u yerdə yoklukini kerpüpla, kemilərgə olturup, Əysani izdigili Kəpərnahum xəhirigə mangdi. **25** Ular uni dengizning u təripidə tepip uningoqa:

— Ustaz, bu yərgə қaçan kelding? — dəp soraxti. □

**26** Əysa ularoqa jawabən:

- 
- **6:19 «on-on bir qakirimqə mangoqanda...»** — grek tilida «yigirmə bəx yaki ottuz «stadiyon»qə mangoqanda...». Bir stadiyon 185 metr, xunga ular kırqaktañ 6-5 kilometr mangoqanidi (bir qakirim 500 metr ətrapidu). Dengizning uzunluğu 20 kilometr, kəngliği 12 kilometr bolup, ular dengiz otturisioqa yətkən bolsa kerək. □ **6:21 «u kemigə qikiplə, kemə dərhal ular baridiqan yərgə yetip bardı»** — «Zəb.» 107:23-31ni kərung. ■ **6:21 Zəb. 107:29-30 □ 6:25 «Ustaz»** — grek tilida «rabbi».

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, silər meni məjizilik alamətlərni kərgənlikinglar üçün əməs, bəlki nanlardın yəp toyunoqininglar üçün izdəysilər. <sup>27</sup> Buzulup ketidiqan paniy ozuklukka əməs, bəlki mənggü həyatlıkkə bakıy əldidən ozuklukka intilip ixlənglər; buni Insan'oqlı silərgə beridu; qunki uni Ata, yəni Huda Əzi məhürləp təstikliqan, — dedi. ■

<sup>28</sup> Xuning bilən ular uningdin:

— Nemigə intilip ixlisək andin Hudaning ix-hizmitidə ixligən bolımız? — dəp soraxti.

<sup>29</sup> Əysa ularqa jawab berip: — Hudaning ix-hizmiti dəl xuki, U əwətkinigə etikəd kilixinglardur, — dedi. ■

<sup>30</sup> Xuning bilən ular yənə:

— Undak bolsa sən bizni kərüp əzüngə ixəndürgüdək qandaq məjizilik alamət yaritissən? Zadi nemə ix kılıp berisən? ■ <sup>31</sup> Atabowilirimiz qəldə yüksəkdir, *Zəburda*: «U ularqa ərxtin qüxürülgən nan təkdim kıldı» dəp

---

■ **6:27** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luká 3:22; 9:35; Yh. 1:33; 3:16; 4:14; 5:37; 6:40, 54; 8:18; 2Pet. 1:17. ■ **6:29** 1Yuha. 3:23.

■ **6:30** Mat. 12:38; 16:1; Mar. 8:11; Luká 11:29; 1Kor. 1:22.

pütülgəndək, «manna»ni yegən — deyixti. □ ■

<sup>32</sup> Əysa ularoqa mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, silərgə asmandin qüvkən nanni bərgüqi Musa əməs, bəlki mening Atamdur; U *hazirmu* silərgə asmandin qüvkən həqikiy nanni beriwaytidu. <sup>33</sup> Qünki Hudanıng neni bolsa pütkül dunyaqa əhatlıq ata kılıdiqan, ərxtin qüvküqidur.

<sup>34</sup> — Təksir, həmixə bizgə xu nanni berip turoqaysən! — deyixti ular.

<sup>35</sup> Əysa ularoqa mundak dedi:

— Əhatlıq neni əzümdurmən! Mening yenimoqa kəlgən hərkim həqkaqan aq əkalmayıdu, manga etikad kılqan hərkim həqkaqan ussimayıdu. ■ <sup>36</sup> Lekin silərgə eytkinimdək, silər meni kərgən bolsanglarmu, etikad kilmaywatisilər.

<sup>37</sup> Ata manga tapxuroqlanlarning hərbiri yenimoqa kelidu wə mening yenimoqa kəlgənlərdin həqkaysisini hərgiz taxliwətməymən. <sup>38</sup> Qünki

---

□ **6:31 «U ularoqa ərxtin qüxürülgən nan təkdir kıldı» — «Zəb.» 78:24. «Ata-bowlirimiz qəldə yürgəndə, Zəburda: «U ularoqa ərxtin qüxürülgən nan təkdir kıldı» dəp pütülgəndək, «manna»ni yegən — deyixti» — Ularning buni Əysaqa deginidə kezdə tutkını: «Sən Musa rəyoqəmbərgə ohxax «Dunyaqa kelixi mukərrər bolqan» xu rəyoqəmbər yaki Məsih bolsang, əmdi Musaqa ohxax asmandin nan («manna») qüxürüküngə toqra kəlməmdü?» degəndək mənə idi. Əysa ularoqa «Bu nan bərgüqi Musa əməs, Hudadur» dəp hatalıknı tüzətkəndin keyin (32-ayət) əzinin «asmandin qüvkən həqikiy nan» ikənlikini qüxəndüridu. ■ **6:31** Mis. 16:4, 14; Qəl. 11:7; Nəh. 9:15; Zəb. 78:24, 25; 1Kor. 10:3. ■ **6:35** Yəx. 55:1; Yh. 4:14; 7:37.**

өз iradəmni əməs, bəlki meni Əwətküqining iradisini əməlgə axurux üçün ərxtin qüxtüm.

■ <sup>39</sup> Meni Əwətküqining iradisi bolsa dəl xuki, uning manga tapxuroqlanlıridin həqbirini yittürməy, bəlki ahirkı künü ularning həmmisini tirildürüküm din ibarət. □ ■ <sup>40</sup> Qunki menin Atamning iradisi xuki, Ooqulqa kəz tikip karap, uningoşa etikad kıləqlanlarning hərbirini mənggülüç həyatka erixtürüxtür; wə mən ahirkı künü ularni tirildürimən. ■

<sup>41</sup> Əmdi Yəhudiylar Əysanıng: «Ərxtin qüvkən nan əzümdurmən!» degini üçün uningoşa narazi bolup oqotuldixixka baxlıdi:

<sup>42</sup> — «Bu Yüsüpning oqlı Əysa əməsmu? Atisinimu, anisinimu tonuydiqan tursak, yənə kəndaklarqə: — «Ərxtin qüxtüm!» desun?» — deyixətti ular. ■

<sup>43</sup> Əysa jawabən ularoşa mundak dedi: — *Mening tooqramda* əzara oqotuldaxmanglar.

<sup>44</sup> Meni əwətkən Ata Əzi kixilərning kəlbini tartkuzmisa, həqkim menin yenimoşa keləlməydu; menin yenimoşa kəlgən hərbirini ahirkı künü tirildürimən. ■

<sup>45</sup> Pəyəqəmbərlərning yazmılırida: «Ularning həmmisigə Huda təripidin əgitilidu» dəp pütülgəndur. Xunga, Atining *səzini* tingxiqan wə uningdin əgəngən hərbiri menin yenimoşa

■ **6:38** Mat. 26:39; Mar. 14:36; Luqā 22:42; Yh. 5:30.

□ **6:39** «Meni Əwətküqining iradisi... ahirkı künü ularning həmmisini tirildürüküm din ibarət» — «ahirkı künü» kiyamət künü. ■ **6:39** Yh. 10:28; 17:12; 18:9. ■ **6:40** Yh. 3:16; 4:14; 6:27,54. ■ **6:42** Mat. 13:55; Mar. 6:3. ■ **6:44** Küy. 1:4; Yh. 6:65.

kelidu. ■ 46 Biraқ bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndur. □ ■

47 Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, manga etikəd կiloquqi mənggülük həyatka igidur. ■ 48 Həyatlıq neni əzümdurmən. 49 Ata-bowiliringlar qəllərdə «manna» yegini bilən yənilə əldi. ■ 50 Lekin mana, ərxtin qüvkən nan dəl xundakki, birsı uningdin yegən bolsa əlməydi. □ 51 Ərxtin qüvkən həyatlıq neni əzümdurmən; kimdəkim bu nandin yesə, əbədil'əbədgiqə yaxaydu. Mən beridioğan xu nan bolsa mening ət-tenimdur, pütkül dunyadikilər həyatka igə bolsun dəp, mən uni atımaqçımən. ■

52 Bu səz bilən Yəhudiylar əzara talax-tartix қılıxiqə baxlap:

— Bu adəm bizning yeyiximizgə əzining ət-tenini կandaq berəlisun?! — deyixətti. ■

53 Xunga Əysa ularoqa mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip

■ 6:45 Yəx. 54:13; Yər. 31:33; Ibr. 8:10; 10:16. □ 6:46

**«Biraқ bu birərkim Atini kərgən degənlik əməs; pəkət Hudanıng yenidin kəlgüqi bolsa, u Atini kərgəndur»** — bəzi alımlar bu ayəttiki sözlərni Əysa əməs, bəlkı rosul Yuhanна qüxəndürүx yolidə қoxup yazışan, dəp karaydu. Biz uning üçün anqə ispat kərmigəqkə, yənilə Əysanıng eż sezi, dəp oylaymız.

■ 6:46 Mat. 11:27; Luğa 10:22; Yh. 1:18; 7:29; 8:19. ■ 6:47

Yh. 3:16,36. ■ 6:49 Mis. 16:4; Qəl. 11:7; Zəb. 78:24

□ 6:50 **«Lekin mana, ərxtin qüvkən nan dəl xundakki, birsı uningdin yegən bolsa əlməydi»** — yaki «lekin mana, birsı uningdin yegən bolsa əlməydiqən, ərxtin qüvkən nan muxu yerdidur». ■ 6:51 Yh. 11:26; Ibr. 10:5, 10. ■ 6:52

Yh. 3:9.

köyayki, silər Insan'oqlining ət-tenini yemigüqə wə kənini iq migüqə, silərdə hayatlıq bolmaydu. □ 54 Ət-tenimni yegüqi wə kənimni iq küqi mənggülük hayatka erixkən bolidu wə mən uni ahirki künü tirildürimən. □ ■ 55 Qünki ət-tenim həkikiy ozukluk, kənim bolsa həkikiy iqimliktur. □ 56 Ət-tenimni yegüqi wə kənimni iq küqi məndə yaxaydu wə mənmu uningda yaxaymən. □ 57 Həyat Ata meni əwətkən wə mən Atining bolqanlığından yaxawatkinimdək, meni yegüqi kixi həm mening wasitəm bilən yaxaydu. □ 58 Mana bu ərxtin qüxkən nandur. Bu nan ata-bowiliringlar yegən «*manna*»dək əməs; qünki ular «*manna*»ni yeyixi bilən əldi; biraq bu nanni istemal ķiloquqi bolsa mənggү yaxaydu!■ 59 Bu səzlərni u Kəpərnahumdiki sinagogda təlim bərginidə eytənidi. □ 60 Xuning bilən uning muhlisliridin nuroqunliri buni angloqanda:

— Bu təlim bək eçir ikən! Buni kim anglap kətürəlisun? — deyixti.

61 Biraq eż iqidə muhlislinin bu toqrisida oqotuldaxkınini bilgən Əysa ularqa:

— Bu səzüm silərni taydurdumu? □ 62 Əmdi mubada Insan'oqlining əslı kəlgən jayqa kətürülüwatkinini kərsənglər, կandak bolar?!■

■ 63 *Insanoğa* hayatlıq bərgüqi — Rohtur. Insanning ətləri bolsa həqkəndək payda bərməydu. Mən silərgə eytən səzlirim bolsa

□ 6:54 «ət-tenimni yegüqi» — yaki «ət-tenimni istemal ķiloquqi». ■ 6:54 Yh. 3:16; 4:14; 6:27,40. □ 6:56

«ət-tenimni yegüqi» — yaki «ət-tenimni istemal ķiloquqi».

■ 6:58 Yh. 3:13. ■ 6:62 Mar. 16:19; Luğa 24:50; Yh. 3:13; Ros. 1:9; Əf. 4:8.

həm rohtur wə həm həyatlıktur. □ ■ 64 Lekin aranglardın etikad kilmioqan bəzilər bar, — dedi (qünki Əysa etikad kilmioqanlarning wə əzigə satkunluk kılıdiqoqanning kim ikənlikini baxtila bilətti).■

65 Xuning bilən u mundak dedi: — Mən xu səwəbtin silərgə xuni eyttimki, Atamdin ata kılınmisa, həqkim mening yenimoq keləlməydu!■

66 Xu wakittin tartip muhlisliridin heli kepi qekinip qıkip, uning bilən yənə mangmaydioqan boldi. 67 Xunga Əysa on ikkiyləndin:

— Silərmu, həm *məndin* ketixni halamsilər? — dəp soridi.

68 Simon Petrus uningoja jawab kılıp:

— I Rəb, biz kimning yenioqa ketəttük? Mənggү həyatlık səzliri səndlilidur! ■ 69 Wə xuningoqa ixəndük wə xuni bilip yəttuğki, sən Hudanıng Mükəddəs Bolqoqisidursən! — dedi.■

70 Əysa ularoqa jawabən:

— Mən silər on ikkinglarni tallidim əməsmu,

□ 6:63 «**İnsanoqa həyatlık bərgüqi — Rohtur**» — muxu yerdə «Roh», xübhisizki, Hudanıng Rohını kersitudu. «**İnsanıng ətliri bolsa həqkəndak payda bərməydu**» — «insanıng ətliri» — Hudaqa tayanmaydioqan insanları kersitudu. «Rimliklaroqa»diki kirix səzimizdə «ət/ətlər» toqlurluk bolqan izahatımızni kərüng. «**Mən silərgə eytən sezlirim bolsa həm rohtur wə həm həyatlıktur**» — demək, rohiy mənidə, adəmning rohıqə həyat kirdüzidioqan, mənggülük həyat yətküzidioqan. ■ 6:63 2Kor. 3:6. ■ 6:64 Yh. 2:25; 13:11. ■ 6:65 Yh. 6:44. ■ 6:68 Ros. 5:20. ■ 6:69 Mat. 16:16; Mar. 8:29; Luğa 9:20; Yh. 11:27.

bırak aranglarda birsi Iblistur! — dedi □ ■  
**71** (uning bu degini Ixkariyotluq Simonning oqlı Yəhudani kərsətkənidi, qünki Yəhuda on ikiylənning biri bolqını bilən, keyin əzигə satğunluk қılıdu).□

## 7

*Əysanıng inilirining uningoja қarxi turuxı*

**1** Bu ixlardin keyin, Əysa Galiliyədə aylinip yürdi. U Yəhudiyədə aylinip yürüxni halimaytti, qünki *xu yərdiki* Yəhudiyalar uningoja kəst kilmakqi idi. **2** Bu qəoqla, Yəhudiyarlarning «kəpilər həyti»oqa az қalovanidi.■ **3** Xunga Əysanıng iniliri uningoja:  
— Muxu yerdin ayrılip Yəhudiyəgə baroqin, xuning bilən muhlisliringmu *karamət*

---

□ **6:70** «**bırak aranglarda birsi Iblistur!**» — yaki «birak aranglarda birsi düxməndur!». «Iblis» degən səzning əz mənisi «düxmən, yaw». ■ **6:70** Luğa 6:13. □ **6:71** «Ixkariyotluq Simonning oqlı Yəhuda...» — yaki «Simonning oqlı Yəhuda Ixkariyotni...». ■ **7:2** Law. 23:34.

əməlliringni kərələydu! □ **4** Qünki əzini həlk-aləmgə tonutmakçı bolğan həqkim yoxurun jayda ix kilmaydu. Bu əməllərni kiliwatkanikənsən, əzüngni dunyaçqa kərsət! — deyixti. **5** Qünki uning inilirimu uningoşa etikad kilmioqanidi. ■

**6** Xunga Əysa ularoşa:

— Mening wakit-saitim tehi kəlmidi. Lekin silərgə nisbətən hərwakit munasiptur. □ **7** Bu dunyadiki kixilər silərgə hərgiz eq bolmaydu; lekin meni eq kəridu. Qünki mən ularning kilmixlirini rəzil dəp guwahlıq beriwaitimən. ■ **8** Silər bu həytka beriwinglar. Mən bu həytka barmaymən, qünki mening wakit-saitim tehi

□ **7:3 «Muxu yərdin ayrılip Yəhudiyyəgə baroqın, xuning bilən muhlisliringmu karamət əməlliringni kərələydu!»**

Əysanıning inilirining bu sezining iqki mənisi bəlkim: «Muhim mötiwər kixilərning kəpi Galiliyə degən muxu namrat, pinhan jaydin əməs, bəlki paytəht Yerusalemididur; sən xu yərdə əzüngni kərsitixing kerək; xuning bilən həkikiy nam-inawiting wə həywiting bolidu» degəndək bolsa kerək. Səl oqlitə ix xuki, ular uningoşa ixənmijini bilən (5-ayətni kərüng): «Israelning padixağı bolay desəng, karamət əməlliringni oquq məydanida kərsitixing kerək» degən gumaniy nəsihətni bərgən (4-ayətni kərüng). ■ **7:5** Mar. 3:21. □ **7:6 «silərgə nisbətən hərwakit munasiptur»**

— bu səzning iqki mənisi bəlkim intayin addiydur. Hudanıng iradisigə kəngül bəlidioğan adəm Hudanıng yetəkqılıkini wə baxpanahlığını izdəp yürüdu; lekin pəkət eż iradisigə karaydioğan kixi Hudanıng yetəkqılıkining wə baxpanahlığının keriki yok dəp yürüdu wə xundakla, bu dunyadikilərdin həqkandak əqrəblikkə yaki əqmənlikkə uqrımaydu, halıqan yərgə beriweridu. Lekin Hudanıng iradisini izdigən kixi təbiyyi əhalda bu dunyadikilərning kilmixlirini axkarə kılqaqça, ularning nəpritigə uqrayıdu (7-ayətni kərüng). ■ **7:7** Yh. 3:19; 14:17; 15:18.

yetip kəlmidi, — dedi. □ ■

<sup>9</sup> Əysa bu səzlərni kılıp, Galiliyədə қaldi.

### *Kəpilər həytida*

<sup>10</sup> Əysanıng iniliri həytka qikqandin keyin, u ezipi uningoqa bardi. Əmma axkara əməs, yoxurun bardi. <sup>11</sup> Həytta Yəhudiylar uni izdəp: «U kəyərdidur?» dəp sorawatatti. ■

<sup>12</sup> Kixilər arisida uning toqrisida kəp oqulqula boldi. Bəzilər uni: «Yahxi adəm!» desə, yənə bəzilər: «Yak, u halayıknı azduruwatidu!» deyixti. ■ <sup>13</sup> Birak Yəhudi yongliridin korkup, həqkim oquk-axkarə uning gepini kilmaytti. □ ■

<sup>14</sup> Həytning yerimi etkəndə, Əysa ibadəthana həyliliriqə kirip həlkə təlim berixkə baxlıdi. □

<sup>15</sup> Yəhudiylar:

— Bu adəm həqkandak təlim almışan turukluk, uning əndağmu munqə kəp bilimi bolsun? — dəp həng-tang kəlixti. □

□ **7:8 «Silər bu həytka beriwinglar. Mən bu həytka bar-maymən»** — kəp kona keqürmilərdə «Silər bu həytka beriwinglar. Mən bu həytka tehi barmaymən» yaki «Silər bu həytka beriwinglar. Mən bu həytka hazırlaq barmaymən» deyilidu. «Tehi» yaki «həzirqə» səzlər əslidə bolsun, bolmisun, bəribir ayətning mənisi asasən ohxaxtur; qünki Əysa iniliri həytka qikqandin keyin astirtin bardi (10-ayət). Bəzilər «həzirqə» degənni qüxəndürük yolidə kırğızidu. ■ **7:8** Yh. 8:20.

■ **7:11** Yh. 11:56. ■ **7:12** Mat. 21:46; Luqa 7:16; Yh. 6:14; 9:16; 10:19. □ **7:13 «Yəhudi yongliridin korkup...»** — grek tilida «Yəhudiylardın korkup» deyilidu. Muxu yerdə «Yəhudiylar» qoqum ularning qonglirini kərsitidu. ■ **7:13** Yh. 9:22; 12:42; 19:38. □ **7:14 «...kirip»** — grek tilida «...qikip» □ **7:15 «Yəhudiylar»** — bəlkim Yəhudi yonglar.

16 Əysa ularoqa:

— Bu təlimlər menin əməs, bəlkı meni Əwətküqiningkidur. ■ 17 Uning iradisigə əməl kılıxka əz iradisini baqlıqan hərkim bu təlim toqıruluk — uning Hudadin kəlgənlikini yaki əzlükümdin eytiwatqanlıqimni bilidu. 18 Əz aldiqa səzligən kixi əz xan-xəripini izdəydu, lekin əzini əwətküqining xan-xəripini izdəydiqan kixi hək-sadıqtur, uningda həkkənisiyələk yoktur. 19 Musa *pəyərəmbər* silərgə Təwrat ənunini tapxuroqan əməsmi? Lekin həqkaysinglar bu ənunoqa əməl kilmaywatisilər! Nemixka meni əltürməkqi bolisilər? — dedi. □ ■

20 Kərpqılık:

— Sanga jin qaplıxiptu! Seni əltürməkqi bolovan kim ikən? — deyixti. □ ■

21 Əysa ularoqa mundak jawab bərdi: — Mən bir karamətni yaritixim bilən həmmüngler

■ 7:16 Yh. 3:11; 8:28; 12:49; 14:10, 24. □ 7:19 «**nemixka meni əltürməkqi bolisilər?**» — yaki «nemixka meni əltürgili izdəysilər?». ■ 7:19 Mis. 20:1; 24:3; Mat. 12:14; Mar. 3:6; Yh. 5:18; 10:39; 11:53; Ros. 7:53. □ 7:20 «**Seni əltürməkqi bolovan kim ikən?**» — yaki «Seni əltürgili izdəydiqan kim?». ■ 7:20 Yh. 8:48,52; 10:20.

hang-tang қелиxtinglar. □ 22 — Əmdi Musa *pəyəmbər* silərgə hətnə қilix toqrułuk əmr қalduroqan (əməliyəttə bolsa hətnə қilix Musa pəyəmbərdin əməs, ata-bowlardın қaloqan), xunga silər xabat künigə *toqra kelip қalsimu* xu künidə adəmning hətnisini қiliwerisilər. □ ■ 23 Əmdi Təwrat қanuniqə hilaplik қilinmisun dəp xabat künidə adəm hətnə қilinoqan yerdə, mən xabat künidə bir adəmni səllimaza sakayıtsam, silər nemə dəp manga aqqiklinisilər? 24 Sirtki kiyapətkə karap ھەكۈم կىلمانلار, bəlki ھەڭكانىي ھەكۈم

- 
- 7:21 «Mən bir karamətni yaritixim bilən həmmüngler **hang-tang қelixtinqlar**» — bu «bir karamət», xübhisizki, u aldinki ketim Yerusalemda bolqanda xabat künidə paloq adəmni sakaytqanlığını kersitidu (23-ayət wə 5-babni körung). Əysanıgə səziqə қarioqanda, gərqə bu möjizə birnəqqə ay ilgiri kersitilgən bolsimu, ularning esidə tehiqə bar idi. Xu wəjidin ular Əysani əltürüwətməkqi bolidu. 22-24-ayətlərdə Əysa «xabat künidə adəmni sakaytix Təwrat қanuniqə hilap», degən hiyalqa qattık rəddiyə beridu. Bizningqə u əslidə ularni bu məsilə toqrułuk oylandurux üçün bu möjizini kəstən xabat künidə yaratqanidi. □ 7:22 «əməliyəttə bolsa hətnə қilix Musa pəyəmbərdin əməs, ata-bowlardın қaloqan» — «hətnə қilix»ni Huda əslidə İbrahim pəyəmbərgə (Musa pəyəmbərdin ilgiri, əlwəttə) Əzining İbrahim wə əwladlıri bilən bolqan əhdining simwoli bolsun dəp tapxuroqanidi («Yar.» 17-bab). «**xunga silər xabat künigə toqra kelip қalsimu xu künidə adəmning hətnisini қiliwerisilər**» — əmr bolsa «Bala tuqulup səkkizinqi künü hətnisini қilix kerək» («Yar.» 17:13). Xuning bilən «səkkizinqi kün» xabat künigə toqra kelip қalsimu (wə xabat künü «ixləx»kə bolmaydu) balını sünnət қiliwerix kerək. Bolmisa Təwrat қanuniqə hilaplik bolidu.
- 7:22 Law. 12:3; Yar. 17:10.

ķilinglar! ■

### *Əysa Kutkuzoquqi-Məsihmidu?*

25 U waқitta Yerusalemliklarning bəziliri:

— *Qonglar* əltürməkqi bolqan kixi bu əməsmidi? <sup>26</sup> Axkara səzləwatsimu, uningdə qarxi heq nərsə demidioqu! Dərwəkə, aksakallarning uning Məsih ikənlikini biliп yətkənmu? <sup>27</sup> Həlbuki, bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz. Lekin Məsih kəlgəndə, uning kəyərdin kəlgənlikini heqkim bilməstiǒu, — deyixti. □ ■

28 Xunga Əysa ibadəthana höylisida təlim beri-wetip, yukarı awaz bilən mundak dedi:

— Silər meni tonuymız həmdə mening kəyərdin kəlgənlikimnimə bilimiz, *dəwatisilər*?! Bırak mən ezlükümdin əməs, mən meni Əwətküqidin *kaldım*, U həktur; birak silər Uni tonumaysılər.

■ 7:24 Kan. 1:16,17; Pənd. 24:23; Yak. 2:1. □ 7:27

«**bu adəmning kəyərdin kəlgənlikini biz enik bilimiz**» — ular uni Galiliyəlik dəp bilətti. Əməliyəttə u Bəyt-Ləhəmdə tuqulqan, əlwəttə. «**Lekin Məsih kəlgəndə, uning kəyərdin kəlgənlikini heqkim bilməstiǒu, — deyixti.**» — halayıqning bu səzləri anqə toqra əməs idi; bu kixilər pəyələmbərlərning Məsih toqrluluk bexarətlik yazmılırını toluk bilmigən bolsa kerək. Bəlkim ularning kezdə tutkını pəkət Məsihning tuyuksız namayan bolidiqanlığını kərsətkən bexarətlərlə idi. ■ 7:27

Mat. 13:55; Mar. 6:3; Luqa 4:22.

□ ■ 29 Mən Uni tonuymən. Qünki mən Uning yenidin kəldim, meni U əwətti. ■

30 Xunga ular uni tutux yolını izdəyti, lekin həqkim uningoşa kol salmidi; qünki uning wakit-saiti tehi yetip kəlmigənidi. □ ■ 31 Lekin halayık arisidiki nuroqun kixilər uningoşa etikad қıldı. Ular: «Məsih kəlgəndə bu kixi kərsətkən məjizilik alamətlərdin artuk *məjizə* yaritalarmu?!» deyixti. ■

### *Əysani tutux üçün karawullarning əwətilixi*

32 Pərisiyələr halayıknıng u toqıruluq oqluqla boluwatlaşan bu gəp-səzlirini anglidi; xuning bilən Pərisiyələr bilən bax kahinlər uni tutux üçün birnəqqə karawullarnı əwətti. □ 33 Xuning bilən Əysa:

— Yənə bir'az wakit silər bilən billə bolimən, andin meni Əwətküqining yenioşa ketimən. ■

□ 7:28 «silər meni tonuymız həmdə mening kəyərdin kəlgənliliknimiz bilimiz, dəwatisilər?! Birak mən əzlükündin əməs, mən meni Əwətküqidin kəldim, U həktur; birak silər Uni tonumaysilər» — Bu sez Əysanıng ularning «Bu adəmning... kəyərdin kəlgənlilikini enik bilimiz» deginiga rəddiyə kılqan jawabi idi. Əgər ular Hudani tonuqan bolsa Əysanıng kəyərdin kəlgənlilikini bilgən bolatti, lekin ular Hudani tonimaytti (ayəttiki ahirkı səzgə karang). ■ 7:28 Yh. 5:43; 8:26, 42; Rim. 3:4. ■ 7:29 Yh. 10:15. □ 7:30 «Xunga ular uni tutux yolını izdəyti...» — «ular» bəlkim yənilə qonglarnı kərsitudu. ■ 7:30 Mar. 11:18; Luqa 19:47; 20:19; Yh. 7:19; 8:20, 37. ■ 7:31 Yh. 8:30. □ 7:32 «karawullarnı əwətti» — yaki «ibadəthana karawullirini əwətti». Lekin bizningqə 30- wə -44-ayətlər (Lawiylardın bolqan) muxu kixilərni ayrim kərsitudu. ■ 7:33 Yh. 16:16.

**34** Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioqan yərgə baralmaysilər, — dedi. ■

**35** Buning bilən, Yəhudiylar bir-birigə:

— U biz tapalmioqudək kəyərlərgə barar? Greklər arisidiki tarkak Yəhudiyların muhajirlarning yenioqa berip, greklərə təlim berəmdioqandu? □ **36** «Meni izdəysilər, lekin tapalmaysilər. Mən baridioqan yərgə baralmaysilər» degini nemisidu? — deyixti.

### *Həyatlıq süyi*

**37** Heytning ahirkı həm əng katta küni, Əysa ornidin turup, yüksiri awaz bilən: —

Kimdəkim ussisa, mening yenimoqa kelip iqsun!

□ ■ **38** Manga etikad kılçuqi kixining huddi mukəddəs yazmilarda eytilqinidək, iq-baqrıdin həyatlıq süyining dəryalırı ekip qıçıdu! —

---

■ **7:34** Yh. 8:21; 13:33. □ **7:35** «U biz tapalmioqudək kəyərlərgə barar? Greklər arisidiki tarkak Yəhudiyların muhajirlarning yenioqa berip, greklərə təlim berəmdioqandu?» — bu ayəttiki «greklər» Kənaanning (Pələstinning) sirtida turoqan barlıq yat əlliklərgə wəkillik kılıdu. □ **7:37** «Heytning ahirkı həm əng katta küni, Əysa ornidin turup, yüksiri awaz bilən: — Kimdəkim ussisa, mening yenimoqa kelip iqsun!» — Əysa bu səzlərni heytning ahirkı küni, yəni dəl Hudanıñ Israil həlkı qəldiki waqtida Musa pəyoqəmbər arkılık ularnı su bilən təminligən mejizə yaratqan hatırlə künidə eytikan. ■ **7:37** Law. 23:36; Yəx. 55:1; Yh. 6:35; Wəh. 22:17.

dəp jakarlidi □ ■ 39 (u bu səzni əzigə etikəd kılqanlarqa ata ķilinidiqan Muğəddəs Rohka ķarita eytqanidi. *Hudanıng* Rohı tehi həqkimgə ata ķilimmiqanmidi, qünki Əysa tehi xanxəripigə kirmigənidi).■

### *Həlkning bəlünüp ketixi*

40 Halayık iqidə bəzilər bu səzni anglap:

— *Kelixi muğərrər bolqan* pəyəqəmbər həkikətən muxu ikən!! — deyixti.□ ■

41 Bəzilər: «Bu Məsih, ikən!» deyixətti. Yənə bəzilər bolsa: «Yak, Məsih Galiliyədin keləttim? ■ 42 Muğəddəs yazmilarda, Məsih *padixah* Dawutning nəslidin həm Dawutning yurti Bəyt-Ləhəm yezisidin kelidu, deyilmigənmidi?» — deyixti.■

43 Buning bilən, halayık uning wəjidin ikkigə bəlünüp kətti. 44 Bəziliri uni tutaylı degən bolsimu, lekin həqkim uningoqa қol salmidi.

□ 7:38 «**Manga etikəd kiloquqi kixining huddi muğəddəs yazmilarda eytiloqnidək, iq-baoqrıdin һayatlık süyining dəryalırı ekip qıçıdu!**» — «muğəddəs yazmilarda eytiloqandək» — «Yəx.» 58:11 wə «Əz.» 47:1-12ni kərung. «Zəb.» 78:15-16, «Pənd.» 4:23, «Yəx.» 44:3, 55:1, «Əz.» 47:1-12, «Yo.» 3:18, «Zək.» 13:1, 14:8mu bəlkim «Muğəddəs Rohning təkülüxi» bilən munasiwətliktur. ■ 7:38 Yəx. 12:3. ■ 7:39 Yəx. 44:3; Yo. 2:27-29; Ros. 2:17. □ 7:40 «**Kelixi muğərrər bolqan pəyəqəmbər həkikətən muxu ikən!**» — Musa pəyəqəmbərning bu pəyəqəmbər toqqruluk aldin eytqan bexariti «Kan.» 18:15də tepilidü. ■ 7:40 Mat. 21:46; Lukə 7:16; Yh. 6:14. ■ 7:41 Yh. 1:47; 4:42. ■ 7:42 Zəb. 132:11; Mik. 5:1; Mat. 2:6.

### *Yəhudiy aksakallirining etikadsizliki*

**45** Karawullar *ibadəthanidin* bax kaһinlar bilən Pərisiyərlərning yenioqa կaytip kəlgəndə, ular karawullaroqa:

— Nemə üçün uni tutup kəlmidinglar? — dəp soraxti.

**46** Karawullar:

— Həqkim həqkaqan bu adəmdək səzligən əməs! — dəp jawab berixti.

**47** Pərisiyələr ularoqa jawabən:

— Silərmu azduruldunglarmu? **48** Aksakallardin yaki Pərisiyərdin uningoqa etikad қiloqanlar bolоqanmu?! ■ **49** Lekin Təwrat қanunini bilməydiqan bu qüprəndilər lənətkə қalidu! — deyixti.□

**50** Ularning arisidin biri, yəni burun ahxamda Əysanıng aldiqə kəlgən Nikodim ularoqa:■

**51** — Təwrat қanunimiz awwal kixining nemə қiloqinini əzidin anglap bilməy turup, uningoqa həküm qıkıramdu!■

**52** Ular jawab kılıp: — Sənmu Galiliyədinmu? *Mukəddəs yazmilarnı* kər, ketirkinip okup bak, Galiliyədin həqkandak pəyəqəmbər qıkmayıdu!

■ **7:48** Yəx. 33:18; Yh. 12:42; 1Kor. 1:20; 2:8. □ **7:49 «Təwrat қanunini bilməydiqan bu qüprəndilər lənətkə қalidu!»** — «qüprəndilər» addiy həlkni kərsitudu. Aksakallar wə Pərisiyələr ularnı intayın kəmsitətti. ■ **7:50** Yh. 3:2; 19:39. ■ **7:51** Mis. 23:1; Law. 19:15; Kən. 1:17; 17:8; 19:15.

— dedi. □

**53** Xuning bilən *ularning hərbiri* əz əyigə kətti. □

## 8

### *Zina üstidə tutulqan ayal*

**1** Əysa bolsa Zəytun teoqıqa qıkıp kətti. **2** Ətisi səhərdə, u yənə ibadəthana höylilirioqa kirdi wə halayıkning həmmisi uning yenioqa kelixkənidi. U olturup, ularoqa təlim berixkə baxlıdi. **3** *Xu qaoja*, Təwrat ustazliri bilən Pərisiyər zina ķılıp tutulup қalqan bir ayalni uning aldioqa elip kelixti. Ular ayalni otturioqa qıkırıp, **4** uningdin: — Ustaz, bu ayal dəl zina üstidə tutuwelindi. □ **5** Musa pəyoqəmbər Təwrat қanunida bizgə muxundak ayallarnı qalma-kesək ķılıp əltürüxni əmr қiloqan. Əmdi sənqə, uni қandaq ķilix kerək? —

---

□ **7:52 «Mukəddəs yazmilarnı kər, ketirkinip okup bak, Galiliyədin һeqkəndak pəyoqəmbər qıkmaydu!»** — ularning bu səzidə Galiliyəlik bolqan Yunus pəyoqəmbərnı kəstən untuoqanıdi. Qünki Təwratning «Yunus pəyoqəmbər» degən kışmida, Hudanıng **Yəhudiyy əməslərgə** nijat pursitini yətküzgəniliyi enik hatirilinidu. Ular yənə «Yəx.» 8:12diki bexarət, yəni Məsihning əz hizmitini Galiliyədə baxlaydioqanlığı tooqrułuk bexarətni kəstən untuoqan ohxaydu. □ **7:53 «xuning bilən ularning hərbiri əz əyigə kətti»** — «hərbiri əz əyigə kətti» degənlik bəlkim Nikodimning soali ularning wijdanioqa sanjiloqan bolsa kerək. □ **8:4 «Ustaz, bu ayal dəl zina üstidə tutuwelindi»** — «zina ķılıp tutulup қalqan» ayal bar idi, lekin ərkək ənəni?

dəp soraxti. □ ■ 6 Əmdi ularning bundak deyixtiki niyiti, uni tuzakğa qüxürüp, uning üstidin ərz қiloqudək birər bahənə izdəx idi. Əmma Əysa engixip, barmiki bilən yərgə bir nemilərni yazoqlı turdi. □ ■ 7 Ular xu soalni tohtimay sora watatti, u ruslinip ularoqa:

— Aranglardiki kim gunahsız bolsa, *bu ayaloqa* birinqi taxni atsun! — dedi. ■

8 Andin u yənə engixip, yərgə yezixni dawamlax turdi. ■ ■ 9 Ular bu səzni anglap, aldi bilən yaxanələnləri, andin қaloqanlırları bir-birləp *həmmisi* u yərdin qikip ketixti. Ahirida Əysa otturida ərə turoqan həlikə ayal bilən yalouz қaldı.

□ ■ 10 Əysa ruslinip turup, xu ayaldın baxka

□ ■ 8:5 «**Musa pəyoqəmbər Təwrat қanunida bizgə muxundak ayallarnı qalma-kesək kılıp əltürüxni əmr қiloqan**» — kizik yeri xuki, ular pəkət «ayallar»ni tilqə alidu. Əməliyəttə Təwrat қanuni boyiqə zina kiloqan ərkəklərnimə olumgə məhkum kılıx kerək idi. ■ ■ 8:5 Law. 20:10; Қan. 22:22.

□ ■ 8:6 «**Əmdi ularning bundak deyixtiki niyiti, uni tuzakğa qüxürüp, uning üstidin ərz қiloqudək birər bahənə izdəx idi**» — Əgər Əysa «Bu ayaloqa rəhim kılıx kerək» desə, ular dərhal «Sən Musa pəyoqəmbərgə qüxürülgən қanunoqa hilaplıq kılıxni ündəysən, dəyyti. Baxka bir tərəptin, xu qəoqla Yəhudiylər həlikə Rim imperiyəsinin қanuni astida turoqaqka, Yəhudiylar ezlili həqkiməgə olum jazasını bəja kəltürük hökükə yok idi. Xunga əgər Əysa «Qalma-kesək kılınsun» desə, u qəoqla ular rimlikləroqa «muxu kixi Rim imperiyəsigə karxi qikti!» deyəndək xikayət kılattı. ■ ■ 8:7 Қan. 17:7. ■ ■ 8:8 Yər. 17:13

□ ■ 8:9 «**ular bu səzni anglap, aldi bilən yaxanələnləri, andin қaloqanlırları bir-birləp həmmisi u yərdin qikip ketixti**» — bəzi kona kəqürmilərdə: «Ular bu səzni anglap, wijdanining əyiblixli bilən aldi bilən yaxanələnləri, andin қaloqanlırları bir-birləp həmmisi u yərdin qikip ketixti» deyilidu.

həqkimni kərmigən bolup, uningdin:  
 Hanim, sanga həlikə xikayət kılənlar əni?  
 Seni gunahka bekitidioğan həqkim qıkmidi? — dəp soriwidi, <sup>11</sup> — Həzrətliri, həqkim qıkmidi,  
 — dedi ayal.

Əysa:

— Mənmu seni gunahka bekitməymən. Baroqin,  
 buningdin keyin yənə gunah kilmioqin! —  
 dedi. □ ■

### *Əysa dunyaning nuridur*

<sup>12</sup> Xunga Əysa yənə kəpqilikkə söz kılıp:

— Dunyaning nuri əzümdurmən. Manga  
 əgəxkənlər қarangoqulukta mangmaydu, əksiqə  
 həyatlıq nuriqla erixidu, — dedi. ■

<sup>13</sup> Pərisiyələr:

— Sən əzünggə əzüng guwahlıq beriwatisən.  
 Xunga sening guwahlıking rast həsablanmaydu,  
 — deyixti.

<sup>14</sup> Əysa ularoqa jawabən mundak dedi:

— Hətta mən əzümgə guwahlıq bərsəmmu,  
 guwahlıkim həktur, qunki mən əzümning  
 kəyərdin kəlgənlikimni wə kəyərgə  
 baridioqanlıkimni bilimən. Lekin silər kəyərdin  
 kəlgənlikimni wə kəyərgə baridioqanlıkimni  
 bilməysilər. ■ <sup>15</sup> Silər ət igilirining əlqimi

□ **8:11 «Mənmu seni gunahka bekitməymən. Baroqin, buningdin keyin yənə gunah kilmioqin!»** — 7:53-8:11-ayatlır bəzi kona keqürənlərdə tepilməydi. Bizningqə, buning səwəbi, bu «zina gunahının keqürüm kılınıxi» toqrisidiki ayatları bəzi keqürgüçilərning zitiqlə qattık təqkən bolsa kerək. ■ **8:11** Yh. 5:14. ■ **8:12** Yəx. 42:16; Yh. 1:9; 9:5; 12:35,36. ■ **8:14** Yh. 5:31.

boyiqə həküm kılısilər. Biraq mən həqkimning üstigə həküm kilmaymən. □ 16 Mən həküm kılsammu, həkümüm həkikiyidur; qünki mən yaloquz əməs, bəlki meni əwətkən Ata *bu ixta* mən bilən billidur. □ 17 Silərgə təwə bolovan Təwrat қanunida: «Ikki adəmning guwahlıki bolsa rast hesablinidu» dəp pütülgəndur. □ ■ 18 Rast, mən əzüm toqramda əzüm guwahlıq berimən, wə meni əwətkən Atimu mening

- 
- **8:15 «Silər ət igilirining əlqimi boyiqə həküm kılısilər»** — «ət igilirining əlqimi boyiqə» — okurmənlərning esidə bolsunki, Injilda «ət» yaki «ətlər» kep yərlərdə insanlarning Hudaqa tayanmay ezlükidin ix kılənanlığını kərsitudu. «Rimliklaroja»diki «kirix söz»nimu kərung. □ **8:16 «Biraq mən həqkimning üstigə həküm kilmaymən. Mən həküm kılsammu, həkümüm həkikiyidur»** — Əysə Məsih bu dunyada turoqanda **kixilərning** üstigə həküm kilmaytti (sorakqa tartmaytti), bəlki **ularning ix-hərikətlirining** üstigə, toqra, toqra əməs, dəp həküm kılatti. Pəkət ahirətkə kəlgəndə andin u barlık kixilərni sorakqa tartip, ularning üstidin həküm qıkırıdu, əlwəttə. Pərisiylər bolsa əzlirini sorakqi, Məsihni sorakqa tartix həlkükimiz bar dəp қaraytti. **«meni əwətkən Ata bu ixta mən bilən billidur»** — «bu ixta» degən sezlər əyni tekistə bolmisi mu, mənisi dəl «Mening həküm kılqınım pəkət əzümdin əməs, buningda Ata mən bilən billidur» degəndəktur. □ **8:17 «Silərgə təwə bolovan Təwrat қanunida...»** — grek tilida «silərning Təwrat қanuninglarda» deyildi. Bu həjwiy, kinayilik gəptur. Pəriysilər daim: «Təwrat қanunini tirixip-tirmixip, həkikiy mənisi bilən əzləxtürgüqilər pəkət bizlərmiz» dəp halini qong kılıp yürüxətti. Əməliyəttə «Təwrat қanuni» Hudanıng barlık həlkigə təwə idi, əlwəttə. 10:34 wə 15:25nimu kərung. **«ikki adəmning guwahlıki bolsa rast hesablinidu»** — «Kan.» 17:6. ■ **8:17** Qel. 35:30; Kan. 17:6; 19:15; Mat. 18:16; 2Kor. 13:1; Ibr. 10:28.

toqramda guwahlıq beridu. ■

**19** Ular uningdin: — Atang ķeyərdə? — dəp soraxtı.

Əysa ularoqa jawab berip: — Silər ya meni tonumaysılər, ya Atamni tonumaysılər; meni tonuoğan bolsanglar, Atamnimu tonuyttunglar, — dedi. ■

**20** Əysa bu səzlərni ibadəthanida təlim bərginidə, sədikə sanduķining aldida turup eytənədi. Birak həqkim uni tutmidi, qünki uning wakıt-saiti tehi yetip kəlmigənidi. □ ■

### *Əysanın etikətsizlərə agah berixliri*

**21** Xuning bilən u ularoqa yənə:

Mən bu yərdin ketimən; silər meni izdəysilər, lekin əz gunahınglar iqidə əlisilər. Mən ketidioğan yərgə silər baralmaysılər, — dedi. ■

**22** Buning bilən Yəhudiylar:

— U: «Mən ketidioğan yərgə silər baralmaysılər» dəydu. Bu uning əzini əltürüwalımən degin-imidi? — deyixti.

**23** Əysa ularoqa:

— Silər təwəndindursılər, mən yüksəridindurmən. Silər bu dunyadindursılər, mən bu dunyadin əməsmən. ■ **24** Xuning üçün silərgə: «Gunahlırlıqlar iqidə əlisilər» dedim. Qünki silər menin «Əzəldin Bar Bolquçı»

■ **8:18** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luğa 3:22; 9:35; Yh. 1:33; 5:37; 6:27. ■ **8:19** Yh. 14:9; 16:3. □ **8:20** «sədikə sanduķining aldida» — yaki «həzinidə». ■ **8:20** Yh. 7:30.

■ **8:21** Yh. 7:34; 13:33. ■ **8:23** Yh. 3:31.

ikənlikimgə ixənmisənglar, gunahlıringlar iqidə əlisilər, — dedi. □ ■

**25** Sən zadi kim? — dəp soraxtı ular.

Əysa ularoğa: — Baxta silərgə nemə degən bolsam, mən xu. **26** Əzümning silərning tooqranglarda wə üstünglardın həküm kılıdiqan nuroqun səzlirim bar; lekin meni Əwətküqi həktur wə mən Uningdin nemini anglioqan bolsa, bularnila dunyadikilərgə uketurup eytimən, — dedi. □ ■

**27** Ular uning əzlirigə eytənərinin Ata

□ **8:24** «Qünki silər menin «Əzəldin Bar Boloquqi» ikənlikimgə ixənmisənglar, gunahlıringlar iqidə əlisilər» — yaki «Qünki silər menin «Mən Bolimən» ikənlikimgə ixənmisənglar, gunahlıringlar iqidə əlisilər». «Əzəldin Bar Boloquqi» yaki ««Mən Bolimən» — Bu Hudaning Musa pəyojəmbərgə axkarilioqan nami bolup («Mis.» 3:14), Əysamu bu namni əzigə կollanoqan. Baxqa bir tərjemisi: «Menin U (yəni, Məsih) ikənlikimgə...». Lekin «Yuhanna»da ohxax xu ibarə tepilidiqan kəp baxqa ayətlər bilən selixturoqanda (məsilən, 28-, 58-ayət) bu tərjemimiz toqra boluxi kerək. ■ **8:24** Yh. 8:21. □ **8:26** «Əzümning silərning tooqranglarda wə üstünglardın həküm kılıdiqan nuroqun səzlirim bar; lekin meni Əwətküqi həktur wə mən Uningdin nemini anglioqan bolsa, bularnila dunyadikilərgə uketurup eytimən» — Məsihning Pərisiyərgə eytənər baxqa kəp səzlirigə ohxax, bu səzi intayın iħqamdur. Bizningqə omumiy mənisi: «Silər tooqruluk nuroqun əyibləydiqan səzlirim bar. Bu səzlirimni կobul kılmaslıkinglar mumkin. Lekin menin bu səzlirim əməliyəttə əzümdin əməs, bəlki meni əwətkən Atamindur; xunga ixinxinglar kerək; qünki nemini Uningdin anglisam, xuni dunyaqə eytimən» degəndək bolsa kerək. ■ **8:26** Yh. 7:28; 15:15; Rim. 3:4.

toopruluk ikənlikini qüxinəlmidi. □ 28 Xunga  
Əysa mundak dedi:

Silər Insan'oqlini kətürgəndin keyin,  
mening «Əzəldin Bar Boloduq» ikənlikimni  
bilisilər wə xundakla həq ixni əzlükümdin  
kilmioşanlıkimni, pəkət Atining manga  
əgətkininila səzligənlikimnimə bilisilər. □ ■

29 Meni Əwətküqi mən bilən billidur, U meni  
əsla yalovuz köymidi, qünki mən həmixə Uni  
hursən kılıdioğan ixlarnı kılımən. ■

30 Əysa bu səzlərni kiliwatqan qaçning əzidə,  
nuroqun kixilər uningoşa etikad қildi. ■

### *Həkikiy ərkinlik toopruluk*

31 Əysa ezigə etikad kılən Yəhudiylarqa:

— Əgər mening səz-kalamimdin qikmay tur-  
sanglar, mening həkikiy muhlislirim bolən  
bolisilər, 32 wə həkikətni bilisilər wə həkikət  
silərni azadlıqka erixtəridü, — dedi. ■

33 Ular jawabən: — Biz İbrahimning nəslimiz,  
— həqqaqan həqkimning կullukida bolmiduk.

□ 8:27 «ular uning əzlirigə eytənirinining ata toopruluk  
ikənlikini qüxinəlmidi» — «Ata» əz Atisi Huda, əlwəttə.

Demisəkmu, Məsihning nemixka bəzidə pəkət «Ata» wə  
baxxa yərlərdə «Atam» deyixini tətkik kılıx bək paydılık ixtur.

□ 8:28 «Silər Insan'oqlini kətürgəndin keyin...» — «In-  
san'oqlining kətürülüxi» awwal Əysanıng krestlinixi, andin as-  
manoşa kətürülüp Hudanıng ong təripidə olturuximə kərsitudu.

12:32-34nimə kərüng. «mening «Əzəldin Bar Boloduq»  
ikənlikimni bilisilər» — 24-ayəttiki izahatni kərüng. ■ 8:28

Qəl. 21:9; 2Pad. 18:4; Yh. 3:11, 14; 7:16; 12:32, 49; 14:10. ■ 8:29

Yh. 14:10; 16:32. ■ 8:30 Yh. 7:31. ■ 8:32 Rim. 6:18; Gal.

5:1; 1Pet. 2:16.

Sən қандаксигə: Azadlıkka erixsilər, dəysən? — dedi. ■

**34** Əysa ularoqa jawab berip: — Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, gunah sadir kılqan kixi gunahning կulidur. ■ **35** Kul ailidə mənggү turmaydu, lekin oqul mənggү turidu. □ **36** Xuning üçün Oqul silərni azad կilsa, həkikiy azad bolisilər. □ ■ **37** Silərning İbrahimning nəslİ ikənlikinglarnı bilimən. Birak meni əltürməkqi boluwatisilər, qünkü menin səzüm iqinglardın orun almidi. **38** Mən Atamning yenida kərgənlirimni eytiwatimən; silər bolsanglar eż atanglardın kərgənliringlarnı kiliwatisilər! □ ■

**39** Ular jawab berip: — Bizning atımız

■ **8:33** Mat. 3:9. ■ **8:34** Rim. 6:20; 2Pet. 2:1.

■ **8:35** «**Kul ailidə mənggү turmaydu, lekin oqul mənggү turidu**» — demək, birsi «kul» bolsa (muxu yerdə «gunahning կuli») hərkəndək əy igisi bilən mənggülük munasiwəttə bolmaydu, uning ailə eżası bolalmaydu; pəkət əy igisining eż ailisidikilər bilənla mənggülük munasiwiti bolidu; əy igisining oqli əy igisining hökükiqə iğə bolidu, əlwəttə. Əmdi «ey igisi» Huda bolsa, uning Oqlımu toluq höküklük bolidu, əlwəttə. Bu ix 36-ayəttiki həkikət bilən ziq baqlinidu. □ **8:36** «**Xuning üçün Oqul silərni azad կilsa, həkikiy azad bolisilər**» — yukirikı izahatnimü kərung. «Kul» «kul»ni azad kilmaydu, «kul»ni azad kılalaydiqan pəkət ezi azad bolqan kixi, əlwəttə. Əmdi bu dunyada kim gunahdin azadтур? Məsihənin baxxa hərbir kixi gunahning կulidur, həkikiy azad bolqan kixi pəkət «Oqul», yəni Məsihdur; xuning bilən u baxxılarnı (ularda etikəd bolsa) gunahning küqidin azad kılalaydu. ■ **8:36**

Rim. 8:2. □ **8:38** «**silər bolsanglar eż atanglardın kərgənliringlarnı kiliwatisilər!**» — yəki «silər bolsanglar eż atanglardın anglioqanliringlarnı kiliwatisilər!». ■ **8:38** Yh. 3:11; 7:16; 12:49; 14:10, 24.

Ibrahimdur, — dedi.

Əysa ularqa: — Əgər İbrahimning pərzəntliri bolsanglar, İbrahimning əməllirini kılqan bolattinglar! ■ 40 Birak hazır əksiqə meni, yəni Hudadin anglioqan həkikətni silərgə yətküzgən adəmni əltürükə kəstləysilər. İbrahim undak ixni kilmioqan. ■ 41 Silər əz atanglarning kılqinini kiliwatisilər! — dedi.

— Biz haramdin bolqan əməsmiz! Bizning pəkət birlə atimiz bar, U bolsa Hudadur! — deyixti ular.□

42 Əysa ularqa: — Atanglar Huda bolqan bolsa, meni səygən bolattinglar; qunki mən Hudanıng baqrıdin qıkıp, bu yərgə kəldim. Mən ezlükümdin kəlgən əməsmən, bəlki Uning təripidin əwətilgənmən. □ ■ 43 Səzlirimni nemixka qüxənməysilər? Enikki, mening səzkalamim külükinqlarqa kirməywati! 44 Silər atanglar İblisin bolqansilər wə uning arzu-həwəslirigə əməl kılıxni halaysilər. U aləm apirdə bolqandan tartip katil idi wə uningda həkikət bolmiqaqka, həkikəttə turmiqan. U yalqan səzligəndə, əz təbiitidin səzləydi, qunki u yalqanqı wə xundakla yalqanqılığning

■ 8:39 Rim. 2:28; 9:7. ■ 8:40 Yh. 17:17. □ 8:41 «**Silər əz atanglarning kılqinini kiliwatisilər!**» — «əz atanglar» — İblisni kərsitudu, əlwəttə. 44-ayetni kerüng. **«Biz haramdin bolqan əməsmiz!»** — bu daritma gəp. Ular Əysanıng Məryəmdin tuquluxını «bir atining wasitisi bilən əməs», bəlki «haramdin bolqan» dəp puritip, uningdin ewən tapmakçı idi. □ 8:42 «**mən Hudanıng baqrıdin qıkıp...**» — grek tilida «mən Hudanıng iqidin qıkıp...». ■ 8:42 Yh. 5:43; 7:29.

atisidur. □ ■ 45 Lekin mən həkikətni səzligininim üqün, manga ixənməysilər. ■ 46 Əksinglər meni gunahı bar dəp dəlliliyələysilər, kəni? Həkikətni səzlisəm, nemə üqün manga ixənməysilər?

■ 47 Hudadin bolqan kixi Hudanıng səzlirini anglaydu; silər ularnı anglimaysilər, qünki silər Hudadin bolqan əməssilər! ■

■ 48 Yəhudiylar uningoşa jawabən:

— Əjəba, bizning seni: «Samariyəlik həm jin qaplaçkən adəm»sən deginimiz toqra əməsmu?

— deyisti. □ ■

■ 49 Əysə jawabən: — Manga jin qaplaçkını yok, bəlki mən Atamni hərmət kılımən; lekin silər manga hərmətsizlik kiliwatisilər. ■ ■ 50 Mən eż xan-xəriplimni izdiməymən; lekin buni izdigüqi həm *uning üstidin* həküm kıləquqi Birsi bar.

■ 51 Bərhək, bərhək, mən silərgə xuni eytip koyayki, menin səz-kalamimni tutidiqan kixi əbədil'əbəd əlüm kərməydu. ■

■ 52 Xuning bilən Yəhudiylar uningoşa:

— Sanga dərwəkə jin qaplaçkənlikini əmdi bilduk! Hətta *həzriti* İbrahim wə pəyəqəmbərlərərəmə əlgən tursa, sən կandakşigə: «Mening səz-kalamimni tutidiqan kixi

□ ■ 8:44 «... *Iblis* yaloqanqi wə xundakla yaloqanqılığının atisidur» — yaki «... u (*Iblis*) yaloqanqi wə xundakla yaloqanqılığının piridur». ■ ■ 8:44 Yar. 3:1; 2Kor. 11:3; 1Yuha. 3:8. ■ ■ 8:47 Yh. 6:37; 10:26,27; 1Yuha. 4:6. ■ ■ 8:48 ««**Samariyəlik həm jin qaplaçkən adəm»sən»** — «Samariyəliklər» Yəhudiylar kəzgə ilmaydiqan bir həlk bolup, ularning kəzkarixiqə Samariyəliklər Hudanıng səzini burmilioqan kapırlar wə jin təgkənlərdür. ■ ■ 8:48 Yh. 7:20; 10:20. ■ ■ 8:49 Yh. 7:18. ■ ■ 8:51 Yh. 5:24; 11:25.

əbədil'əbəd əlüm tetimaydu» dəysən? <sup>53</sup> Əjəba, sən atımız İbrahimdin uluoqlusən? U əldi, pəyoqləmbərlər həm əldi!? Sən əzüngni kim kılmaqçısən? ■

<sup>54</sup> Əysə jawabən mundak dedi:

— Əgər mən əzümni uluoqlisam, undakta uluoqlukum əgneñərsə hesablanmaytti. Bırak meni uluoqlioqı — silər «U bizning Hudayımız» dəp ataydiqan Atamning Əzidur. <sup>55</sup> Silər Uni tonumidinglar, lekin mən Uni tonuymən. Uni tonumaymən desəm, silərdək yaloqançı bolattım; bıraq mən Uni tonuymən wə Uning səzkalamını tutımən. <sup>56</sup> Atanglar İbrahim mening künümni kəridioqanlığından yayrap-yaxnidi həm dərwəkə uni aldin'ala kərüp xadlandı. □ ■

<sup>57</sup> — Sən tehi əllik yaxka kirməy turup, İbrahimni kərdüngmu? — deyixti ular.

<sup>58</sup> Əysə ularoqa:

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, İbrahim tuqulmastıla, mən Bar

---

■ **8:53** Ibr. 11:13. □ **8:56 «Atanglar İbrahim mening künümni kəridioqanlığından yayrap-yaxnidi»** — Əysanıng «mening künüm» degini nemini kərsitudu? Bizningqə bu ibarə: (1) uning dunyaqə kelixinə kərsitudu; (2) uning xan-xərəp iqidə կaytip kelidioqan küninimu kərsitudu. İbrahim қaqqan aldin'ala buni kərgən? Yəhudiyl «Rabbilar»ning kəpinqisi «İbrahim İshäkni կurbanlık կılıxka sunoqan waqtitta bakıy aləm uningoşa ayan կılınoqan» dəp karaytta wə bizmu bu pikirgə mayilmiz.

■ **8:56** Yar. 17:17; Lukə 10:24; Ibr. 11:13.

Boloquqidurmən! — dedi. □

**59** Buning bilən ular uni qalma-kesək kılıqlı kollirioqa yərdin tax aldi; lekin Əysa ularoqa kərünməy, ularning otturisidin etüp ibadəthanidin qikip kətti. □ ■

## 9

### *Əysanıng tuoqma қarioqunu sakaytixi*

**1** Wə u yolda ketiwetip, tuoqma қarioqı bir adəmni kərdi. **2** Muhlisliri uningdin:

— Ustaz, kim gunah kılıp uning қarioqı tuoqulqınıoqa səwəb bolqan? U əzimu ya atanisimu? — dəp soraxtı. □

**3** Əysa mundak jawab bərdi:

— Əzi yaki ata-anisining gunah sadır kılıqanlığıdin əməs, bəlki Hudanıng Əz əməlliri

□ **8:58 «İbrahim tuoqulmastila, mən Bar**

**Boloquqidurmən!»** — «mən Bar Boloquqidurmən» degini yənilə «Mis.» 3:14də, Musa pəyoqəmbərgə wəhij kılınoğan, Hudanıng «Mən Əzümdurmən», yaki bolmisa «Mən Əzəldin Bar Boloquqidurmən» degən uluq namini kərsitudu. Əysanıng bu namni əzigə aloqını uning Hudalıq təbiitini kərsitudu. Yəhudiylar uning bu gepini toqra qüxinidu, lekin kətiy ixənməydu (59-ayətni kərüng). □ **8:59 «Buning bilən**

**ular uni qalma-kesək kılıqlı kollirioqa yərdin tax aldi»** — Yəhudiylər həlkə uning səzininq mənisini toqra qüxinətti, lekin ixənməy «kupurluk kılıquq!» dəp uni əltürməkqi idi.

**«lekin Əysa ularoqa kərünməy, ularning otturisidin etüp ibadəthanidin qikip kətti»** — bəzi kəna kəqürmilərdə Pəkət «lekin Əysa əzini daldıqə elip, ibadəthanidin qikip kətti» deyildi. ■ **8:59** Luğa 4:29; Yh. 10:31,39; 11:8. □ **9:2**

**«Ustaz»** — Grek tilida «Rabbi».

uningda ayan kılinsun dəp xundak bolqan.  
**4** Künning yorukida, meni Əwətküqining əməllirini ada kılıxim kerək. Kəq kirsə, xu qaođa həqkim ix kılalmaydu. □ **5** Mən dunyada turoğan waktimda, dunyaning nuri əzümdurmən. ■

**6** Bu səzlərni kılqandan keyin, u yərgə tükürüp, tükürütin lay kılıp, layni həlikə adəmning kezlinigə sürüp koydi. ■ **7** wə uningoşa: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi («Siloam» *ibraniyqə səz bolup*, «əwətilgən» degən mənini bildürudu). Xuning bilən həlikə adəm berip yuyuwidi, kezi kəridioğan bolup kayıtip kəldi. □ **8** Koxniliri wə u ilgiri tiləmqilik kılqınida uni kərgənlər:

— Bu olturup tiləmqilik kılıdiqan həlikə adəm əməsmu? — deyixip kətti. ■

**9** Bəzilər: «Həə, xu ikən» desə, yənə bəzilər:

□ **9:4** «meni Əwətküqining əməllirini ada kılıxim kerək» — yaki «meni Əwətküqining əməllirini ada kılıxımız kerək». «Kəq kirsə, xu qaođa həqkim ix kılalmaydu» — Əysanıng yər yüzidə bolidioğan hizmitigə bəlkim pəkət altə ay қaloğan bolsa kerək. ■ **9:5** Yəx. 42:6; Luğa 2:32; Yh. 1:9; 8:12; 12:35,46; Ros. 13:47. ■ **9:6** Mar. 8:23.

□ **9:7** «*Siloam*» — Ibraniy tilida «Siloha». «Əysə uningoşa: «Siloam kəlqiki»gə berip yuyuwətkin» dedi... həlikə adəm berip yuyuwidi, kezi kəridioğan bolup kayıtip kəldi» — bu kor adəm ibadəthanıqə yekin jayda tiləmqilik kılıp olturoğan bolsa, ibadəthanidin «Siloam kəlqiki»gə bir kilometrdək kelətti. Xuning üçün bu səpər kor adəmning ixənqigə nisbətən heli bir sinək idi. Lay qattıklaşlaşdırın keyin u kezlini həq aqalmioğan halda muxu uzun yolni mengixi kerək idi. Bu kor adəm üçün intayın eçir idi, əlwəttə. Uning üstigə yolni bikar mangsa kəp «tiləmqilik waktı» israp bolup ketətti. ■ **9:8** Ros. 3:2.

«Yak. u əməs, lekin uningoşa ohxaydikən» deyixti.

Biraq u əzi:

— Mən dəl xu kixi bolimən! — dedi.

**10** — Undakta kəzliring կandak eqildi? — dəp soraxti ular.

**11** U jawabən mundak dedi:

— Əysə isimlik bir kixi *tükürükidin* lay kılıp kəzlirimgə sürüp կoyuwidi, manga: «Siloam kəlqikigə berip yuyuwətkin» degənidi. Mən berip yuyuwidim, kərələydiqan boldum.

**12** — U hazır kəyərdə? — dəp soraxti ular.

— Bilməymən, — dedi u.

### *Pərisiyərning məjizini sürüxtürüxi*

**13** Halayıq ilgiri կarioğlu bolqan bu adəmni Pərisiyərning aldiqə elip berixti **14** (əslidə Əysə lay kılıp bu adəmning kəzlirini aqkan kün dəl xabat künü idi). ■ **15** Xuning bilən Pərisiyər kaytidin bu adəmdin կandak kərələydiqan bolqinini soriwidi, u ularoğa: — U kəzlirimgə lay sürüp կoydi, mən yuyuwidim wə mana, kərələydiqan boldum! — dedi.

**16** Xuning bilən Pərisiyərdin bəziliri:

— U adəm Hudanıng yenidin kəlgən əməs, qünki u xabat künini tutmaydu, — deyixti.

Yənə bəziliri:

— U gunahkar adəm bolsa, կandaklarqə bundak məjizilik alamətlərni yaritalaytti? — deyixti.

Buning bilən ularning arisida bəlünük pəyda boldi. □ ■ 17 Ular қarioqu adəmdin yənə:

— U kəzliringni eqiptu, əmdi sən u toqrluluk nemə dəysən? — dəp soraxti.

U: — U bir pəyqəmbər ikən, — dedi. ■

18 Yəhudiyalar kərələydiqan қilinoqan kixining ata-anisini tepip kəlmigüqə, burun uning қarioqu ikənlikigə wə həzir kərələydiqan қilinoqanlıqıqa ixənməytti. Xunga ular uning ata-anisini qakırtıp, 19 ulardin:

— Bu silərning oqlunglarmu? Tuqma қarioqu, dəwatattinglar? Əmdi həzir қandaqlarqə kərələydiqan bolup қaldı? — dəp soraxti.

20 Ata-anisi ularoqa: — Uning bizning oqlımız ikənlik, xundakla tuquluxidinla қarioqu ikənlikini bilimiz; 21 lekin həzir қandaqlarqə kərələydiqan bolup қalınanlığını, kəzlini kim aqınanlığını bilməymiz. U qong adəm tursa, *buni* əzidin soranglar, u əzi dəp bərsun, — dəp jawab bərdi.

22 Ata-anisining xundak deyixi Yəhudiylardın korkkanlığı üzgün idi; qunki Yəhudiyalar kimdəkim Əysani Məsih dəp etirap kilsə, u sinagog jamaitidin қoqlap qikirilsun dəp қarar

□ 9:16 «U adəm Hudaning yenidin kəlgən əməs, qunksi u xabat künini tutmaydu» — ular «u xabat künini tutmaydu» dəydu. Qunksi ular Əysanıg tükürükidin lay kilişni «əmgək kiliş», xundakla xabatning «dəm elix prinsipi»ni buzux, dəp қaraytti. Əysa bolsa «Atamning əməllirini ada kilişim kerək» degənidi (4-ayət). Demək, «ix kılıqıq» yaki «əməl kılıqıq» əslidə Huda Əzidur. Uningdin baxka kim xundak möjizə yaritaytti? ■ 9:16 Yh. 3:2; 7:12; 9:33; 10:19. ■ 9:17 Lukə 7:16; 24:19; Yh. 4:19; 6:14.

ķılqanidi. □ ■ 23 Xu səwəbtin uning ata-anisi: «U qong adəm tursa, *buni* əzidin soranglar» degənidi.

24 Pərisiyler əslidə қarioqu bolqan adəmni yənə qakırıp uningoqa:

— Hudaqa xan-xərəp berip *kəsəm kıl!* Biz bu adəmnin gunahkar ikənlikini bilimiz, — deyixti. □ ■

25 U mundak jawab bərdi:

— U gunahkarmu, əməsmu, bilməymən. Birak mən xu birla ixni bilimənki, қarioqu idim, hazırlı kərələydiqan boldum.

26 Ular uningdin yənə bir kətim:

— U seni қandak ķildi? Kəzliringni қandak aqtı?

— dəp soraxti.

27 U jawabən:

— Silərgə allıqaqan eyttim, birak կulak salmid-inglar. Silər nemə dəp կaytidin anglaxni halap կaldinglar? Silərmu uning muhlisliri bolay dəwatamsılər?! — dedi.

28 Buning bilən, ular uni қattık tillap:

— Sən həlikining muhlisi! Biz bolsaq Musa

□ 9:22 «Yəhudiylar kimdəkim Əysani Məsih dəp etirap ķilsa, u sinagog jamaitidin қooqlap qikirilsün dəp қarar ķılqanidi» — «sinagogtin qikirilix»ning nətijisi, jəmiyəttikilərdin həqkim sinagogtin qikiriloqan kixi bilən bardi-kəldi kılmayıtti. ■ 9:22 Yh. 7:13; 12:42. □ 9:24

«Hudaqa xan-xərəp berip կəsəm kıl» — əslidə grek tilida «կəsəm kıl» degən söz yok idi. Bu ayəttə xu sez bolmisimu, xu mənə qikip turidu (məsilən «Yəxua» 7:19ni kərüng). Xuning üçün bu jümlining mənisi «Əysaqa əməs, bəlki Hudaqa xan-xərəp bər» degənlilik əməs, bəlki «Hudani uluojax üçün rast gəp kıl, bu məjizə əslidə qong bir aldamqılık əməsmu?» degəndək. ■ 9:24 Ya. 7:19.

*pəyərəmbərninq* muhlislirimiz. <sup>29</sup> Hudanıng Musaqa səzligənlikini bilimiz; lekin bu nemining bolsa kəyərdin kəlgənlikinimu bilməymiz, — deyixti.

<sup>30</sup> Həliki adəm ularqa mundak jawab қayturdı: — Ajayıp ixķu bu! Gərqə silər uning kəyərdin kəlgənlikini bilmigininglar bilən, u mening kəzlimini aqtı. <sup>31</sup> Biz bilimizki, Huda gunahkarlarning tiləklirini anglimaydu; birak Өzigə iħlasmən bolup iradisigə əməl kılqıqlarningkini anglaydu. ■ <sup>32</sup> Dunya apiridə bolqandan tartıp, birərsining tuqma kariotuning kəzini aqķanlığını anglap bakkan əməs. <sup>33</sup> Əgər bu adəm Hudadin kəlmigən bolsa, həqnemə kılalmıqan bolatti.

<sup>34</sup> Ular uni:

— Sən tüptin gunah iqidə tuqulqan turukluk, bizgə təlim bərməkqimusən? — deyixip, uni *sinagogtin* қoqlap qikiriwetixti. □

### *Roħiy karioquluk*

<sup>35</sup> Əysa ularning uni *sinagogtin* қoqlap qikarəqanlığını anglap, uni izdəp tepip: Sən, Hudanıng Oqlıqa etikad kılamsən? — dəp soridi. □

<sup>36</sup> U jawabən: — Təksir, u kim? Mən uningoşa etikad kılıy, — dedi.

■ **9:31** Zəb. 66:18; Pənd. 15:29; 28:9; Yəx. 1:15; Mik. 3:4.

□ **9:34 «ular... uni sinagogtin қoqlap qikiriwetixti»** — 22-ayət wə izahatni körüng. □ **9:35 «Sən, Hudanıng Oqlıqa etikad kılamsən?»** — bəzi kona kəqürmilərdə «Sən, Insan’oqlıqa etikad kılamsən?» dəp pütülgən.

**37** — Sən həm uni kərdüng həm mana, hazır sən bilən səzlixiwatkan dəl xuning əzi, — dedi Əysa uningoşa.

**38** Həlikı adəm:

— I Rəb, etikad qılımən! — dəp, uningoşa səjdə kıldı.

**39** — Mən korlarni kəridioqan bolsun, kəridioqanlarni kor bolsun dəp bu dunyaşa həküm qıkırıxka kəldim, — dedi Əysa. □ ■

**40** Uning yenidiki bəzi Pərisiyər bu səzlərni anglap uningdin:

— Bizmu kormu? — dəp soraxti. **41** Əysa ularoşa:

— Kor bolqan bolsanglar, gunahınglar bolmaytti; lekin silər hazır «kərüwatımız» deginginglər üçün silərgə gunah hesabliniweridu, — dedi.

## 10

---

□ **9:39 «Mən korlarni kəridioqan bolsun, kəridioqanlarni kor bolsun dəp bu dunyaşa həküm qıkırıxka kəldim»** — «həküm qıkırıxka kəldim» — Bu «həküm» tooruluq «Yəx.» 42:1 wə uningdiki izahatni kerüng. Bu əndək «həküm»? Bizningqə Yəxaya pəyərəmbərnin bexaritidə eytiləqandək az degəndə bu «həküm»ning eq təripi bardur: (1) etikadqilaroşa toorra kezkaraxlarnı yətküzüx; (2) Hudanıng kəp ixlar üstidiki həkümlərini bildürүx; (3) Məsihning həwiri kixilərning əlbini yaki yoruq yaki tehimu karangoşu, kor qılıx; huddi Yəxaya pəyərəmbər ez waktida Hudanıng səz-kalamını Israiloşa yətküzgəndə, Israilning əhwali «Silər anglaxni anglaysılər, biraq qüxənməysilər; kərüxnı kərüsılər, biraq bilip yətməysilər» («Yəx.» 6:9-10) degəndək bolqanqa ohxax. «Yəx.» 44:18nimü kerüng. ■ **9:39** Yh. 3:17; 12:47.

*Əysə səzini dawam kılıdu — «Mən yahxi köy  
bağkuqidurmən»*

<sup>1</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, köy kötiniqə ixiktin kirməy, baxka yərdin yamixip kirgən kixi oɔṛi wə karakqidur.

<sup>2</sup> Ixiktin kiridiqən kixi bolsa köylarning padıqisidur. <sup>3</sup> Ixik bacar uningoqa ixikni ekip beridu wə köylər uning awazini anglap tonuydu; u əz köylirining isimlirini bir-birləp qakirip ularni sırtqa baxlap qıçıdu. □ <sup>4</sup> U köylirining həmmisini sırtqa qıkirip bolup, ularning alddıa mangidu, köylarmu uning kəynidin əgixip mengixidu; qünki ular uning awazini tonuydu. □ <sup>5</sup> Lekin ular yat adəmning kəynidin mangmaydu, bəlki uningdin qağıdu; qünki ular yatlarning awazini tonumaydu.

<sup>6</sup> Əysə bu təmsilni ularoqa səzləp bərgini bilən, lekin ular uning əzlirigə nemə dəwatkənlikini həq qüxənmidi. <sup>7</sup> Xunga Əysə ularoqa yənə mundak dedi:

— Bərhək, bərhək, mən silərgə xuni eytip

---

□ **10:3 «Ixik bacar uningoqa ixikni ekip beridu wə köylər uning awazini anglap tonuydu...»** — «ixik bacar» bəlkim Qəmüldürgüqi Yəhyani kərsitixi mumkin. Bu ayət həm 4-ayətkə munasiwətlik, «Mik.» 2:13 wə izahatni körüng. □ **10:4 «U köylirining həmmisini sırtqa qıkirip bolup, ularning alddıa mangidu, köylarmu uning kəynidin əgixip mengixidu; qünki ular uning awazini tonuydu»** — demisəkmə, Ottura Xərkətiki köyqilar dəl xundaq yol bilən köylarnı bağıdu. Köyqi barlıq köyləroqa isim köyup ularni bu isim bilən qakırıdu. U daim «köylərini baxlaydu», ular uning awazı bilən əgixip mangidu. Adəttə köyqining köylərni «həydəx»ning həq hajiti yok.

қоюяки, қоюлarning ixiki өзүмдurmən. □

**8** Məndin ilgiri kəlgənlərning həmmisi oöri wə қarakqidur, lekin қoylar ularoqa қulak salmidi. □ **9** Ixik өзүмдurmən. Mən arkılık kirgini қutkuzulidu həm kirip-qikip, ot-qəplərni tepip yeyələydu. ■ **10** Oöri bolsa pəkət oörilax, əltürük wə buzux üçünla kelidu. Mən bolsam ularni һayatlıkka erixsun wə xu һayatlıki mol bolsun dəp kəldim. □

**11** Yahxi padıqi өзүмдurmən. Yahxi padıqi қoylar üçün өz jenini pida kılıdu. □ ■

**12** Lekin mədikar undak kilmaydu. U bəlki nə қoylarning igisi nə padıqisi bolmioraqka, bərining kəlginini kərsə, қoylarni taxlap қaqidu wə bərə kelip қoylarni titip tiripirən kiliwetidu.

□ **10:7 «қoylarning ixiki өзүмдurmən»** — Ottura Xərkətə padıqilar keqidə қoylarni қoqdax üçün qotanning aöqzida toqrisioqa yetip uhlaydu. Xuning bilən ular əzlini «қoylarning ixiki» dəydu. Undak қoqılar hərkünü «өz қoyları üçün jenini pida kılıdu». □ **10:8 «Məndin ilgiri kəlgənlərning həmmisi oöri wə қarakqidur, lekin қoylar ularoqa қulak salmidi»** — bu yerdə Əysanıng kezdə tutğını Təwrattiki pəyəqəmbərlər əməs, bəlki əzlirini «Israelni bakķuqılar» dəp atiwalqanlar — yəni Pərisiyər, bax kahinlər, Təwrat ustazlıri, Yəhudiy aksakalları, xundakla əzidin ilgiri pəyda bolqan «sahta Məsihələr» (məsilən, «Ros.» 5:36-37)din ibarət. Israileşə bakķuqi bolux kerək bolqanlar əksiqə padidin payda-mənpəət alidioqanlar oqa aylandurulqan («Yər.» 23-bab, «Əz.» 34-babni kerüng). ■ **10:9** Yh. 14:6. □ **10:10 «Oöri bolsa pəkət oörilax, əltürük wə buzux üçünla kelidu»** — «eltürük» grek tilida «boozulax». □ **10:11 «Yahxi padıqi қoylar üçün өz jenini pida kılıdu»** — «yahxi padıqi» bolqandan keyin baxka hil padıqilar bolamdu? Bu toqrisida «қoxumqə səz»imizdə azraq tohtilimiz. ■ **10:11** Yəx. 40:11; Əz. 34:11, 12, 15, 22, 23; Mik. 1:14; Ibr. 13:20; 1Pet. 5:4.

□ ■ 13 Əmdi mədikar bolsa pəkət həkkini dəp ixləp, köylərə qəngül bəlməy bədər қaqidu.

■ 14-15 Yahxi padiqi əzümdurmən. Ata meni tonioqinidək mən atini tonuqinimdək, mən əzümningkilərni tonuymən wə əzümningkilərmən meni tonuydu; köylər üçün jenim pida. ■ 16 Bu қotandin bolmioqan baxka köylirimmu bar. Ularnimu elip baxlixim kerək wə ularmu awazimni anglaydu; xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu. □ ■

■ 17 Ata meni xu səwəbtin səyiduki, mən jenimni қayturuwelixim üçün uni pida kılımən.

■ 18 Jenimni həqkim məndin alalmaydu, mən uni əz ihtiyarım bilən pida kılımən. Mən uni pida kılıxka höküklukmən wə xundakla uni қayturuwelixkimu höküklukmən; bu əmrni Atamdin tapxuruwalqanmən. ■

■ 19 Bu səzlər tüpəylidin Yəhudiylar arisida yənə belünük pəyda boldi. ■ 20 Ulardin kəp adəmlər: — Uningoqa jin qaplixiptu, u jeylüwatidu, nemə üçün uning səzигə կulak salıqudəksilər? — deyixti. ■

□ 10:12 «**berə kelip köylarnı titip tiripirən kiliwetidu**» — yaki «berə kelip köylarnı tutuwelip tiripirən kiliwetidu».

■ 10:12 Zək. 11:16. ■ 10:14-15 2Tim. 2:19; Mat. 11:27; Luğa 10:22; Yh. 6:46; 7:29. ■ 10:16 «**Bu қotandin bolmioqan baxka köylirimmu bar. Ularnimu elip baxlixim kerək ... xuning bilən bir pada bolidu, xundakla ularning bir padiqisi bolidu**» — həqkandaq xübə yokki, muxu yerdə «bu қotandin bolmioqan»lar Məsihə etikad kılıdioqan Yəhudiyləməslərni kersitidu. ■ 10:16 Əz. 37:22. ■ 10:17 Yəx. 53:12.

■ 10:18 Yh. 2:19. ■ 10:19 Yh. 7:12; 9:16. ■ 10:20 Yh. 7:20; 8:48, 52.

**21** Yənə bəzilər bolsa:

— Jin qaplaxkan adəmning səzliri bundak bolmaydu. Jin қandaқmu қarioqlar ning kəzlini aqalisun?! — deyixti. ■

### *Əysanıng qətkə ķekilixi*

**22** Kix pəslı bolup, Yerusalemda «Kayta beqixlax həyti» ətküzülüwatattı. □ **23** Əysa ibadəthanidiki «Sulaymanning pexaywini»da aylinip yürətti. ■ **24** Yəhudiylar uning ətrapiqla oixiwelip:

— Bizni қaqañoñiqə tit-tit kılıp tutuklukta қaldurmakqisən? Əgər Məsih bolsang, bizgə oquķını eyt, — deyixti. □

**25** Əysa mundak jawab bərdi:

— Mən silərgə eyttim, lekin ixənməysilər. Atamning nami bilən kıləqan əməllirimning ezi manga guwaqlik beridu. ■ **26** Birak mən silərgə eytkinimdək, silər etikad kilmidinglar, qunki mening қoylirimdin əməssilər. **27** Mening қoylirim mening awazimni angelaydu, mən ularnı tonuymən wə ular manga əgixidu. ■

**28** Mən ularoqa mənggülük həyat ata ķilimən;

■ **10:21** Mis. 4:11; Zəb. 94:9; 146:8    □ **10:22** «**Kayta beqixlax həyti**» — (ibadəthanini) «kayta beqixlax həyti» bolsa miladiyədin ilgiri 164-yili «Yəhudə Makkabus» ibadəthanini Yunandikilərning butpərəslikidin қayturuwelip, uni қaytidin Hudaning yoliqə atap beqixlioqanlığını təbrikleydiqan həyt. Bu həyt Yəhudiylar arisida һaziroñiqə «Hannukah» dəp atıldı. ■ **10:23** 1Pad. 6:3; Ros. 3:11; 5:12.

□ **10:24** «**Bizni қaqañoñiqə tit-tit kılıp tutuklukta қaldurmakqisən?**» — grek tilida «jenimizni қaqañoñiqə tit-tit kılıp tutuklukta қaldurmakqisən?». ■ **10:25** Yh. 5:36.

■ **10:27** Yh. 8:47.

ular əsla ھالак bolmaydu. ھeqkim ularni қolumdin tartiwalalmaydu. ■ 29 Ularni manga təkdim kılqan atam həmmidin üstündür wə ھeqkim ularni atamning қolidin tartiwalalmaydu. 30 Mən wə Ata əslidinla beldirmiz.□ ■

31 Buning bilən Yəhudiylar yənə uni qalma-kesək қılıxmaqçı bolup, yərdin қollırıqa tax elixti.■

32 Əysa ularoqa: — Atamdin kəlgən nuroqun yahxi əməllərni silərgə kərsəttim. Bu əməllərning կaysisi üçün meni qalma-kesək қılmakqisilər? — dedi.

33 — Seni yahxi bir əməl üçün əməs, bəlki kupurluk қılıqining üçün qalma-kesək կlimiz. Qünki sən bir insan turuqluk, ezungni Huda կlip kərsətting! — dedi Yəhudiylar jawabən.■

34 Əysa ularoqa mundak jawab bərdi:

— Silərgə təwə mukəddəs կanunda «Mən eytim, silər ilahılsilər» dəp pütülgən əməsmu?

---

■ 10:28 Yh. 6:39; 17:12; 18:9. □ 10:30 «Mən wə Ata əslidinla beldirmiz» — «Կan» 32:39ni kərüng. Muxu yerdə Məsihning «bir» degini, yukarıda tilqa elinə qan ixlirida əzining Huda'ata bilən birgə bir bolqanlığını təkitləydi. ■ 10:30 Yəx. 54:5; Yh. 5:19; 14:9; 17:5. ■ 10:31 Yh. 8:59; 11:8. ■ 10:33 Yh. 5:18.

□ ■ 35 Huda eż sez-kalamini yətküzgənlərni «ilahlar» dəp atıqan yerdə (wə mukəddəs yazmilarda eytiloqini hərgiz küqtin կalmaydu) 36 nemə üçün Ata Əzigə has-mukəddəs kılıp paniy dunyaqə əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u toopruluk «kupurluk kilding!» dəysilər? □ ■ 37 Əgər Atamning əməllirini kilmisam, manga ixənmənglər. ■

38 Birak kilsam, manga ixənmigən haləttim, əməllərning əzlirigə ixininglər. Buning bilən Atining məndə ikənlikini, meningmu Atida ikənlikimni hək dəp bilip etikad kılıdioqan bolisilər. ■

39 Buning bilən ular yənə uni tutmaqçı boldi, birak u ularning կolliridin kutulup, u yerdin kətti. ■ 40 Andin u yənə Iordan dəryasining

---

□ 10:34 «Silərgə təwə mukəddəs կանոն» — 8:17 wə izahatini kerüng. «Mən eytim, silər ilahlarsılər» — bu sezlər «Zəb.» 82:6də tepilidü. Toluk eytsak «Mən eytim: — Silər ilahlar ikənsilər; həmminglər Həmmidin Aliy Bolouqining oqlullirisilər» degən bolup, bu sez əslidə sot məjlisigə katnaxkan «ilahlar»qa, yəni Hudanıng həlkigə sorakçı bolən yaki eż həlkı arısida hərkəndək həkük-məs'uliyiti bar adəmlərgə eytiloqanidi. Ular muxu ixta, həmmini sorak kılouqi Hudaqə ohxap kətkəqkə, «ilahlar» deyilidü. 35-36-ayət wə izahatini kerüng. «Zəb.» 82:1diki izahatnimu kerüng.

■ 10:34 Zəb. 82:6 □ 10:36 «Nemə üçün Ata Əzigə has-mukəddəs kılıp paniy dunyaqə əwətkən zat «Mən Hudanıng Oqlımən» desə, u toopruluk «kupurluk kilding!» dəysilər?» — bu 36-ayət boyiqə, Huda «Zəbur»da «Hudanıng sez-kalami yətküzülgənlər»ni «ilahlar» dəp atıqan yerdə, Hudanıng Səz-Kalamining Əzi dunyaqə kəlgəndə, «Hudanıng Oqlımən» desə, bu կandakmu kupurluk bolidü? ■ 10:36 Yh. 5:1; 6:27. ■ 10:37 Yh. 15:24. ■ 10:38 Yh. 14:11; 17:21.

■ 10:39 Lukə 4:29; Yh. 8:59.

u ketiøqa, yəni Yəhya *pəyərəmbər* dəslipidə adəmlərni qəmüldürgən jayqa berip, u yərdə turdi.■

<sup>41</sup> Nurqun kixilər uning yenioqa kəldi. Ular: — Yəhya həq məjizilik alamət kərsətmigən, lekin uning bu adəm töörisida barlıq eytkənliri rast ikən! — deyixti. <sup>42</sup> Xuning bilən nurqunlioqan kixilər bu yərdə uningoqa etikəd kıldı.

## 11

### *Lazarusning ołumi*

<sup>1</sup> Lazarus degən bir adəm kesəl bolup қaloqanidi. U Məryəm wə hədisi Marta turoqan, Bəyt-Aniya degən kənttə turatti <sup>2</sup> (bu Məryəm bolsa, Rəbgə huxbuy mayni sürkigən, putlirini əz qaqlırı bilən ertip կurutկan heliki Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi).□ ■

<sup>3</sup> Lazarusning hədiliri Əysa ola həwərqı əwətip: «I Rəb, mana sən seygən *dostung* kesəl bolup қaldı» dəp yətküzdi.

<sup>4</sup> Lekin Əysa buni anglap:

---

■ **10:40** Yh. 1:28; 3:23. □ **11:2** «*bu Məryəm bolsa, rəbgə huxbuy mayni sürkigən, putlirini əz qaqlırı bilən ertip կurutկan heliki Məryəm idi; kesəl bolup yatkan Lazarus uning inisi idi*» — bu ix dəsləptə «Mat.» 26:6-13 wə «Mar.» 14:3-9də wə keyin «Yuh.» 12:3-8də hatirilinidu. Yuhanna okurmənlər bu ixtin Injildiki baxqə «bayanlar» arkılıq allıkaqan həwər tapkan, dəp pərəz kılıdu. ■ **11:2** Mat. 26:6; Mar. 14:3; Luq. 7:37; Yh. 12:3.

— Bu kesəldin əlüp kətməydu, bəlki bu arkılıq Hudanıng Oqlı uluqlılinip, Hudanıng xan-xəripi ayan қilinidu — dedi. ■

**5** Əysa Marta, singlisi wə Lazarusni tolimu səyətti. **6** Xunga u Lazarusning kesəl ikənlikini anglioqan bolsimu, əzi turuwatqan jayda yənə ikki kün turdi. □ **7** Andin keyin u muhlisliriqa:  
— Yəhədiyəgə kayta baraylı! — dedi.

**8** Muhlisli uningoqa:

— Ustaz, yekindila u yərdiki Yəhədiylər seni qalma-kesək kilmakqi bolqan tursa, yənə u yərgə kayta baramsən? — deyixti. □ ■

**9** Əysa mundaq dedi:

— Kündüzdə on ikki saat bar əməsmu? Kündüzi yol mangoqan kixi putlaxmas, qunki u bu dunyanıng yorukını kəridü. **10** Lekin keqisi yol mangoqan kixi putlixar, qunki uningda yorukluk yoktur.

**11** Bu səzlərni eytkəndin keyin, u:

— Dostımız Lazarus uhlap qaldı; mən uni uykusıdin oyqatlılı barımən, — dəp կoxup koydi. ■

**12** Xunga muhlislar uningoqa:

- 
- **11:4** Yh. 9:3; 11:40. □ **11:6** «**Xunga u Lazarusning kesəl ikənlikini anglioqan bolsimu, əzi turuwatqan jayda yənə ikki kün turdi**» — bu ayəttiki «xunga» bəlkim okurmənlərni həyran qaldurıdu. Bizdə əlqə xübə yokki, Huda Əzini səygənlərnimü intayın səygəqkə, ularning Hudanıng həkikiy xan-xəripi wə uluqlukını kərüp qüxinixi, xundaqla etikadining küqəytılıxi üçün bəzidə beximizdin bu ixqa ohxap ketidioqan azablıq ixlarnı etküzidü (15-ayətni kərüng). □ **11:8** «**Ustaz**» — grek tilida «Rabbi». ■ **11:8** Yh. 8:59; 10:31.  
■ **11:11** Mat. 9:24; Mar. 5:39; Luğa 8:52.

— I Rəb, uhlioqan bolsa, yahxi bolup қalidu, — dedi.

<sup>13</sup> Ҳalbuki, Әysа Lazarusning өлүми тооғruluk eytқanidi, lekin ular u dəm elixtiki uyқunu dəwatiду, dəp oylaxti. <sup>14</sup> Xunga Әysа ularoqa oquқini eytip:

— Lazarus өldi, — dedi. <sup>15</sup> — Birak silərni dəp, silərning etikad қilixinglar üçün, *uning kexida* bolmioqanlıkımqa huxalmən. Әmdi uning yenioqa barayli, — dedi.

<sup>16</sup> «Koxkezək» dəp atilidioqan Tomas baxka muhlisdaxlirioqa:

— Bizmu uning bilən billə barayli həm uning bilən billə өləyli, — dedi. □

### *Әysanıng Lazarusni tirildürüxi*

<sup>17</sup> Әysа muhlisliri bilən Bəyt-Aniyaqa baroqanda, Lazarusning yərlikkə қoyulqınıoqa allıqاقan tət kün bolqanlıki uningöja məlum boldi. <sup>18</sup> Bəyt-Aniya Yerusalemqa yekin bolup, uningdin altə qakirimqə yiraklıkta idi, □

<sup>19</sup> xuning bilən nuroqun Yəhudiylar Marta bilən Məryəmgə inisi toqrisida təsəlli bərgili ularning yenioqa kəlgənidi. <sup>20</sup> Marta əmdi Әysanıng keliwatқınini anglapla, uning aldiqıa qıktı. Lekin Məryəm bolsa өyidə olturup қaldı.

<sup>21</sup> Marta əmdi Әysaoqa: — I Rəb, bu yərdə bolqan bolsang, inim өlmigən bolatti.

---

□ **11:16 ««Koxkezək» dəp atilidioqan Tomas»** — drek tilida ««Didimos» dəp atilidioqan Tomas». □ **11:18 «altə qakirim»** — grek tilida «on bəx stadiyon». Bir «stadiyon» 185 metr idi.

**22** Həlihəm Hudadin nemini tilisəng, Uning sanga xuni beridioqanlığını bilimən, — dedi.

**23** — Ining կayta tirilidu, — dedi Əysa.

**24** Marta:

— Ahirkı künidə, yənə tirilix künidə uning jəzmən tirilidiqanlığını bilimən, — dedi.■

**25** Əysa uningoşa: — Tirilix wə həyatlıq mən əzümdurmən; manga etikəd kılouqı kixi əlsimu, həyat bolidu; ■ **26** wə həyat turup, manga etikəd kılouqı əbədil'əbəd əlməs; buningoşa ixinəmsən?■

**27** U uningoşa: — Ixinimən, i Rəb; sening dunyaşa kelixi mukərrər bolğan Məsih, Hudanıng Oqlı ikənlikinggə ixinimən.■

**28** Buni dəp bolup, u berip singlisi Məryəmni astıqına qakırıp:

— Ustaz kəldi, seni qakırıwatidu, — dedi.

**29** Məryəm buni anglap, dərhal ornidin turup, uning aldioqa bardı **30** (xu pəyttə Əysa tehi yezioqa kirmigən bolup, Marta uning aldioqa mengip, uqrrixip қaloqan yerdə idi). **31** Əmdi Məryəmgə təsəlli beriwatkan, əydə uning bilən olturoqan Yəhudiylar uning aldirap կopup sirtkə qikip kətkinini kərüp, uni կəbrigə berip xu yerdə yioqa-zar kiloqili kətti, dəp oylap, uning kəynidin mengixti.

**32** Məryəm əmdi Əysa bar yərgə baroqanda uni kərüp, ayioqişa əzini etip:

— I Rəb, bu yerdə bolğan bolsang, inim əlmigən

■ **11:24** Dan. 12:2; Luğa 14:14; Yh. 5:29.

3:16, 36; 5:24; 6:47; 14:6; 1Yuha. 5:10.

■ **11:25** Yh. 1:4;

■ **11:26** Yh. 6:51.

■ **11:27** Mat. 16:16; Mar. 8:29; Luğa 9:20; Yh. 6:69.

bolatti! — dedi.

<sup>33</sup> Əysa Məryəmning yioqa-zar қılqinini, xundakla uning bilən billə kəlgən Yəhədiy həlkning yioqa-zar қılıxķinini kərgəndə, rohida қattık pişan qekip, kengli tolimu biaram boldı wə: □

<sup>34</sup> — Uni kəyərgə қoydunglar? — dəp soridi.

— I Rəb, kelip kərgin, — deyixti ular.

<sup>35</sup> Əysa kəz yexi կildi. □ ■ <sup>36</sup> Yəhədiy həlkj: — Karanglar, u uni қanqılık səygən! — deyixti.

<sup>37</sup> Wə ulardin bəziliri:

— Karioquning kəzini aqkan bu kixi kesəl adəmni əlümdin saklap қalalmasmidi? — deyixti.

<sup>38</sup> Əysa iqidə yənə қattık pişan qekip, kəbrining aldiyə bardı. Kəbri bir oqar idi; uning kirix aozıyo qong bir tax қoyukluk idi. <sup>39</sup> Əysa:

— Taxni eliwetinglar! — dedi.

Өlgüqining hədisi Marta:

— I Rəb, yərlikkə қoyonili tət kün boldı, hazır u purap kətkəndu, — dedi.

<sup>40</sup> Əysa uningoqa:

— Mən sanga: «Etikad kilsang, Hudanıng xanxəripini kərisən» degənidiməqu! — dedi.

<sup>41</sup> Buning bilən halayık taxni eliwətti. Əysa kəzlirini asmanoqa tikip mundak dua կildi:

---

□ **11:33** «**Əysa...** rohida қattık pişan qekip, kengli tolimu biaram boldı» — Əysa nemigə xundaq inkas қayturdi? Bizningqə, bu uning gunahning insanlarnı əlümğə wə һalakətkə, jümlidin Xəytanning ilkigə elip baroqanlıqı tüpəylidin bolqan parakəndiqilik wə pişan-қayoquqa қarap, bu ixlardın қattık һayajanlanojanlıqı wə bəlkim əqəzəpləngənlikini kərsitidu. □ **11:35** «**Əysa kəz yexi կildi**» — Əysanıng kez yaxlıri toqruluk «қoxumqə sez»imizdə tohtalmisək bolmaydu.

■ **11:35** Lukə 19:41.

— I Ata, tilikimni anglioqining üçün sanga təxəkkür eytimən. <sup>42</sup> Tiləklirimni həmixə anglaydioqanlıkingni bilmən; lekin xundak bol-simu, ətrapimdiki muxu halayıq sening meni əwətkənlikinggə ixənsun dəp, buni eytiwatişən! ■

<sup>43</sup> Bu sözlərni қılqandanın keyin, u yüksiri awazda:  
— Lazarus, taxkırıqa qıq! — dəp towlidi.

<sup>44</sup> Olgüqi kol-putliri kepənləngən, engiki tengilqan əhalidə taxkırıqa qıktı. Əysə ularıq: — Kepənni yexiwetip, uni azad қilinglar! — dedi. ■

### *Əysani əltürük suyıkəsti*

*Mat. 26:1-5; Mar. 14:1-2; Luğa 22:1-2*

<sup>45</sup> Məryəmning yenioqa pətə kılıp kelip, uning əmillirini kərgən Yəhudiylar iqidin nuroqunliri uningoqa etikəd қıldı. <sup>46</sup> Lekin ularning iqidə bəziləri Pərisiylərning yenioqa berip, Əysanıq қılqan ixlirini məlum қılıxtı. <sup>47</sup> Xunga bax kahinlər wə Pərisiylər Yəhudiylarning kengəxmisini yioqip:

— Qandak қılıxımız kerək? Bu adəm nuroqun möjizilik alamətlərni yaritiwatidu. ■ <sup>48</sup> Uningoqa xundak yol koyp beriwrəsək, həmmə adəm uningoqa etikəd kılıp ketidu. Xundak bolqanda, Rimliklər kelip bu bizning jayımız

---

■ **11:42** Yh. 12:30. ■ **11:44** Yh. 20:7. ■ **11:47** Zəb. 2:2;  
Mat. 26:3; Mar. 14:1; Luğa 22:2; Ros. 4:27.

wə қowmimizni wəyran kiliwetidu! — deyixti. □  
**49** Ularning iqidə biri, yəni xu yili bax kahin bolqan Kayafa:

— Silər həqnemini bilməydikənsilər! **50** Pütün həlkning ḥalak boluxining orniqa, birla adəmning ular üçün əlüxining əwzəllikini qüxinip yətməydikənsilər, — dedi ■ **51-52** (bu səzni u əzlükidin eytmioqanidi; bəlki u xu yili bax kahin bolqanlıki üçün, Əysanıng Yəhudiyy həlkü üçün, xundakla pəkət u həlk üçünla əməs, bəlki Hudanıng hər yanqa tarkılıp kətkən pərzəntlirining həmmisini bir kılıp uyuxturux üçün əlidioqanlıigidin aldin bexarət berip xundak degənidi). □ ■

**53** Xuning bilən ular məslihətləxip, xu kündin baxlap Əysani əltürüwetixni kəstlidi. **54** Xuning üçün Əysa əmdi Yəhudiylar arısida axkara yürməytti, u u yərdin ayrılip qəlgə yekin rayondiki Əfraim isimlik bir xəhirigə berip, muhlisliri bilən u yərdə turdi.

□ **11:48 «Rimliklər kəlip bu bizning jayımız wə қowmimizni wəyran kiliwetidu!»** — «bu bizning jayımız» bizningqə ibadəthanini kərsətsə kerək. Eniqli, bu adəmlərning ibadəthanını «Hudanıng» deməydu, bəlki «bizning» dəydu. Ularning gepidin roxənki, əzinin mənpəətini birinci orunoqa koyidu, əz həlkining tinq-amanlığını ikkinçi orunoqa koyidu. «Bu bizning jayımız» baxqa birhil tərjimisi: «bizning bu ornimiz» (demək, mənsipimiz). ■ **11:50** Yh. 18:14.

□ **11:51-52 «bu səzni u əzlükidin eytmioqanidi; bəlki u xu yili bax kahin bolqanlıki üçün... aldin bexarət berip xundak degənidi»** — demək, gərqə u əzi hudasız adəm bolsimu, Təwrat bekikən orunda turoraq. Mukəddəs Roh uning arkılığ (əzinin dəwatlığının mənisini toluk qüxənmigən halda) bexarət bərdi. ■ **11:51-52** Əf. 2:14, 15, 16.

55 Өмди Үәһудиylarning «өтүп ketix heyti»qa az қалоqаниди. Nuroqun kixilөр таһарәtni ada қилиx üqün, heyttin ilgiri yezilardin Yerusalemоqa kelixti. □ 56 Xuning bilөn billө xu kixilөr Өysani izdөxti. Ular ibadәthanida yioqiloqanda bir-birigө:

— Kandak oylawatisilөр? U heyt өtküzgili kelmәsmu? — deyixti. ■

57 Bax kahinlar bilөn Pәrisiyler bolsa uni tutux üqün, hәrkimning uning kөyәrdilikini bilsө, мәlum қilixi тоqrluk pәrman qиqароqanidi.

## 12

*Mәryәmning Өysani atirlixi  
Mat. 26:6-13; Mar. 14:3-9*

1 Өтүп ketix heytidin altө kүn ilgiri, Өysa ezi өлүмдин tirildürgөn Lazarus turuwatқan jay — Bәyt-Aniyaqqa kөldi. ■ 2 Xu wәjidin ular u yerdө uningqa ziyapөt bөrdi. Marta

---

□ 11:55 «**Nuroqun kixilөr таһарәtni ada қilix üqün...**» — muxu yerdiki «taһarәt» тоqrluk: Musa pәyօqəmbərgə qüxürülgөn қанун boyiqө, birsi өлük bir nөrsigө, қаноqа yaki mәlum kesөl yarisiqqa tegip kөtkөn bolsa, «napak» dәp hesablinatti wә xundakla pak hesablinix üqün yuyunuxi kerөk wә yөnө bөzi өhwallardimu kurbanlik қilixi kerөk idi. Uning üstigө pәrisiyler wә «Tәwrat ustazliri» ezlükidin bu ixlaroqа nuroqun baxқa murәkkәp қайдilөrni қoxuwalоqanidi. Mәsilөn, «Mar.» 7:3-4ni kөrүng. Xunga «taһarәt»ni өtküzüxkө bөzidө heli wakit kerөk bolqan. «**Yerusalemоqa kelixti**» — grek tilida «Yerusalemоqa qиqixti». ■ 11:56 Yh. 7:11. ■ 12:1 Mat. 26:6; Mar. 14:3; Luка 7:37; Yh. 11:2.

meһманларни күтүваттады; Lazarus болса Әysа билән һәмдастыран болғанларнинг бири иди.  
**3** Мәрүәм әмди наһайити қиммәт баһалик sap sumbul өтірдин бир қадақ әкіліп, Әysaning putlirioqa қуяды andin qaqliri bilәn putlirini ertip құрутты. Өтірнің hux purikи өynи bir aldi.□

**4** Lекин uning muhlisliridin бири, yәni uningoqa pat arida satқунлук қілөнген, Simonning оғли Үәһуда Ixkariyot:

**5** — Nemixка bu *kimmat bahalik* өтір кәмбәզөлләргә сәдикә қилип berilixkә üq yüz dinarоqa setilmidi? — dedi□ ■ **6** (у бу сөзни кәмбәզөлләрнинг оғемини yegənlikи üqün әмәс, bәлки оғри болғанликü üqün degənidi; qunki u *muhlislarning ortak hәmyanini sakliqnuqi bolup, daim uningoqa selinoqinidin oorliwalatti*).■

**7** Әмди Әysа: — Ayalni өз ihtiyarioqa қоюғын! Qunki u buni mening dәpnә kүнүм üqün tәyyarlik қилип sakliqandur;□ ■ **8** qunki kәmбәզөлләр hәmixә silәr bilәn billә bolidu, lekin mәn hәmixә silәr bilәn billә bolmaymәn, — dedi.■

□ **12:3 «наһайити қиммәт баһалик sap sumbul өтірдин бир қадақ»** — «bir қадақ» (grek tilida «bir litra») — Rimliklarning қадиқи, тәхминен 325 gram. **«Әysaning putlirioqa қуяды andin qaqliri bilәn putlirini ertip құрутты»** — yaki «Әysaning putlirioqa қуяды wә qaqliri bilәn өтірни putlirioqa sürdi». □ **12:5 «үq yüz dinar»** — xu qaqlда addiy bir ixqining yillik kirimigә tәng bolatti. ■ **12:5** Mar. 14:5. ■ **12:6** Yh. 13:29.

□ **12:7 «у buni mening dәpnә kүнүм üqün tәyyarlik қилип sakliqandur»** — baxka birhil тәржимеси: «у xundak қилип mening dәpnә kүnүmgә tәyyarlik қiliwatidu». ■ **12:7** Mar. 14:8.

■ **12:8** Kan. 15:11; Mat. 26:11; Mar. 14:7.

*Bax kahinlarning Lazarusni əltürük suyikəsti*

**9** Zor bir top Yəhudiylar uning xu yərdə ikanlikidin həwər tepip, xu yərgə kəldi. Ularning kelixi yaloquz Əysani dəpla əməs, yənə u əlümdin tirildürgən Lazarusnimu kərük üçün idi. ■ **10** Lekin bax kahinlar bolsa Lazarusnimu əltürüxnı məslihətləxkənidi; **11** Qunki uning səwəbidin nuroqun Yəhudiylar əzliridin qekinip Əysa ola etikad kiliwatatti.

*Yerusalemoja təntənilik bilən kirix*

*Mat. 21:1-11; Mar. 11:1-11; Luğa 19:28-40*

**12** Ətisi, «ətüp ketix həyti»ni ətküzüxkə kəlgən zor bir top halayık Əysanıng Yerusalemoja ke-liwatkanlığını anglap, ■ **13** қollırıqla horma xahlirini tutuxkan əldə uni қarxi aloılı qikixti wə: «Təxəkkür-hosanna! Pərwərdigarning namida kəlgüqi, Israilning padixahıqla mubarək bolqay!» dəp warkiraxtı. □ ■ **14** Əysa bir təhəyni tepip, uningoqla mindi; huddi *mukəddəs yazmilarda* mundak pütülgəndək: —

**15** «Korkma, i Zion qızı! Mana, Padixahıng exək

■ **12:9** Yh. 11:44. ■ **12:12** Mat. 21:8; Mar. 11:8; Luğa 19:36.

□ **12:13** «Təxəkkür-hosanna! Pərwərdigarning namida kəlgüqi, Israilning padixahıqla mubarək bolqay!» — bu səzlər «Zəb.» 118:25-26diki bexarəttin elinoqlan. «Hosanna» degən söz «Kutkuzoqlaysən, i Pərwərdigar» degən mənidə. In-jil dəwrigə kəlgəndə mənisi «Hudaqla təxəkkür-mədhiyə»mu bolup қalqanidi. «Zəbur» 118-küyidiki izahatlarnimu kərung.

■ **12:13** Zəb. 118:25, 26.

təhiyigə minip keliwatidu!». □ ■

**16** Əyni qaoqda uning muhlisliri bu ixlarni qüxənməyyti, lekin Əysa xan-xərəptə uluqlanıqandin keyin, bu səzlərning uning tooqruluk pütülgənlikini, xundakla bu ixlarning dərwəkə uningda xundak yüz bərgənlikini esigə kəltürdi. □

**17** Əmdi u Lazarusni kəbridin qakirip tirildürgən qaoqda uning bilən billə bolğan halayıq bolsa, bu ixka guwahlıq beriwatatti. **18** Əysa yaratkan bu məjizilik alamətnimu anglioqaqka, uni қarxi elixka xu bir top adəmlər qikixkanidi.

**19** Pərisiy'lər bolsa bir-birigə:

— Kəranglar, *barlıq* kılqıninglər bikar kətti!  
Mana əmdi pütkül jahən uningələ əgəxməktə!  
— deyixti. ■

*Greklarning Əysa bilən kərüxüxnı tələp kılıxi  
— uning əz əlümü tooqruluk səzlixi*

**20** Ətüp ketix həytida ibadət kılqılı kəlgənlər arısida birnəqqə greklarmu bar idi. ■ **21** Bular əmdi Galiliyəning Bəyt-Saida yezisidin bolğan Filipning yenioqa kelip:

— Əpəndim, biz Əysa bilən kərüxsək, — dəp tələp kılıxti. ■

□ **12:15 «Korkma, i Zion kizi! Mana, Padixahıng exək təhiyigə minip keliwatidu!»** — «Zək.» 9:9. «Zion kizi» Yerusalemda turuwatqanlarnı, xundakla barlıq Yəhudiylər həlkini kərsitidu. ■ **12:15** Yəx. 62:11; Zək. 9:9; Mat. 21:5.

□ **12:16 «Əysa xan-xərəptə uluqlanıqandin keyin...»** — uning əlümdin tirilip ərxəkə kətürulgənlikini kərsitidu. ■ **12:19** Yh. 11:47. ■ **12:20** Ros. 8:27. ■ **12:21** Yh. 1:45.

**22** Filip berip buni Andriyaskä eytti. Andin Andriyas wə Filip ikkisi Əysaçqa məlum kıldı.

**23** Lekin Əysa ularoqa jawabən mundak dedi:

— «Insan'ooqlining xan-xərəptə uluqlinidiqan wakit-saiti yetip kəldi. □ ■ **24** Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, buqday deni tupraq iqigə qüxüp əlmigüqə, əzi yənilə yaloquz қalidu; lekin əlsə, mol əhosul beridu.

□ ■ **25** Kimdəkim əz həyatini ayisa uningdin məhərum bolidu; lekin bu dunyada əz həyatidin nəprətlənsə, uni mənggülük həyatlıkkə sakliyalaydu. □ ■ **26** Kimdəkim hizmitimdə boluxni halisa, manga əgəxsun. Mən kəyərdə bolsam, mening hizmətqimmu xu yerdə bolidu. Kemdəkim mening hizmitimdə bolsa, Ata uningoqa izzət қilidu.■

**27** Hazır jenim қattık azabliniwatidu. Mən nemə deyixim kerək? «Ata, meni bu saəttin կutkuzoin!» dəymu? Lekin mən dəl muxu

□ **12:23** «**Lekin Əysa ularoqa jawabən mundak dedi: — «Insan'ooqlining xan-xərəptə uluqlinidiqan wakit-saiti yetip kəldi...»** — greklərning (22-ayəttiki) təlipigə bu sırlıq sezlər қandaq jawab bolidu? Buning toqrluluk «köxumqə sez»imizdə azraq tohtılımiz. ■ **12:23** Yh. 13:32; 17:1.

□ **12:24** «**buqday deni tupraq iqigə qüxüp əlmigüqə, əzi yənilə yaloquz қalidu; lekin əlsə, mol əhosul beridu**» — Məsihning «urukning olüxi» degini birhil oxxitixtur. Uruk yərgə qüxüp «əlmisə» bir tal peti kəliweridu. Tupraqka qüxkəndə «əlsə», uningdin nuroqun uruk mewiləydu. ■ **12:24** 1Kor. 15:36. □ **12:25** «**kimdəkim əz həyatini ayisa..»** — «ayisa» grek tilida «seyisə» yaki «amraq bolsa». ■ **12:25** Mat. 10:39; 16:25; Mar. 8:35; Luqā 9:24; 17:33. ■ **12:26** Yh. 14:3; 17:24.

wakit-saət üçün kəldim. □ ■ 28 Ata, namingoqa xan-xərəp kəltürgin!».

Xuan, asmandın bir awaz anglinip:

— Uningoqa xan-xərəp kəltürdüm wə yənə uningoqa xan-xərəp kəltürimən!» — deyildi.

29 Buni anglioqan xu yerdə turoqan halayık:

— Həwa güldürlidi, — deyixti.

Yənə bəzilər bolsa:

— Bir pərixtə uningoqa gəp қildi, — deyixti.

30 Əysə bolsa jawabən: — Bu awaz meni dəp əməs, silərni dəp qüxti. ■ 31 Əmdi dunyaning üstigə həküm qıkırılıx wakti kəldi; hazır bu dunyaning həkümdarining taxkiriqa қoqlinix wakti kəldi. □ ■ 32 Wə mən bolsam, yərning üstidin kətürülginimdə, pütkül insanlarnı əzümgə jəlp kılıp tartımən, — dedi ■ 33 (uning buni degini əzinin qandak əlüm bilən elidioqanlığını kərsətkini idi).

34 Halayık buningoqa jawabən uningdin:

— Biz mukəddəs əkanundin Məsihning əbədginqə қalidioqinini anglioqan; sən qandakşigə «Insan'oqlı kətürülüxi kerək» dəysən?! Bu qandakmu «Insan'oqlı» bolsun? — dəp

□ 12:27 «Ata, meni bu saəttin կտկոզին!» dəymu?»

— Bu «saət» uning kelidioqan azab-okubətlərni tartidioqanlığını kərsitudu. ■ 12:27 Mat. 26:37,38,39; Mar. 14:34; Luğa 22:44.

■ 12:30 Yh. 11:42. □ 12:31 «həzir bu dunyaning həkümdarining taxkiriqa қoqlinix wakti kəldi» — «bu dunyaning həkümdarı» — Xəytanni kərsitudu. Bu ayət toqrluluk «köxumqə səz»imizdə tohilimiz. ■ 12:31 Yh. 14:30; 16:11; Kol. 2:15. ■ 12:32 Qəl. 21:9; 2Pad. 18:4; Yh. 3:14; 8:28.

soridi. □ ■

**35** Xunga Өysа ularоја: — Nurning aranglarda bolidiqan wakti uzun bolmaydu. Xunga қарangoqlulukning silerni besiwalmaslikи üqün, nur bar waqtida *uningda* menginglar; қarangoqlulukta mangojan kixi өzining kеyərgə ketiwatkanlıkini bilməydu. ■ **36** Nur aranglarda bar waqitta, uningoja ixininglar; buning bilən nurning pərzəntliri bolisilər, — dedi.

Өysа bu səzlərni қiloqandin keyin, ulardin ayrılıp yoxurunuwaldı.

### *Yəhudiy həlkining Məsihni rət ķilixi*

**37** Gərqə u ularning kəz aldida xunqə tola məjizilik alamət kərsətkən bolsimu, ular tehi uningoja etikəd ķilmidi. **38** Xuning bilən Yəxaya pəyoqəmbərning yazmisida aldin'ala kərsitilgən bexarət dəl əməlgə axurdi:

«I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmu ixəngən?»

Həm «Pərwərdigarning biliki» Boloquqi

- 
- **12:34** «sən կանաքսից «*İnsan'oqli kətürülüxi kerək*» dəysən?!» — halayıknıng «*İnsan'oqli*» (Məsih) toqluluq kezdə tutkını Məsihning uluoqlukını kərsitidiqan «*Yar.*» 49:10, «*Zəb.*» 89:35-37, 110:2, «*Yəx.*» 9:7, «*Əz.*» 37:25, «*Dan.*» 7:14 İdi.
  - **12:34** 2Sam. 7:16; 1Tar. 22:10; Zəb. 45:6-7; 89:36; 110:4; Yəx. 9:5; Yər. 23:6; Əz. 37:26; Dan. 2:44; 7:14, 27; Mik. 4:7; Ibr. 1:8.
  - **12:35** Yər. 13:16; Yh. 1:9; 8:12; 9:5; 12:46; Əf. 5:8; 1Tes. 5:4

kimgimu ayan kılınoqan?»□ ■

**39-40** Halayıkning etikad kilmioqinining səwəbi dəl xuki (huddi Yəxaya pəyoqəmbər yənə aldin'ala eytqandək):

«*Pərwərdigar* ularning kəzlirini kor,  
Kəlbini tax қildi;  
Məksət, ularning kəzlirining kərüp,  
Kəlbining qüxinip,  
*Gunahlıridin* yenixining aldini elix üqündur;  
Bolmisa, Mən ularni sakaytqan bolattim, —  
dəydu *Pərwərdigar*».□ ■

**41** Bu səzlərni Yəxaya *pəyoqəmbər Məsihning* xan-xəripini kərüp uningoşa karita aldin'ala sez

□ **12:38** «*I Pərwərdigar, bizning yətküzgən həwirimizgə kimmu ixəngən?*» həm «*Pərwərdigarning biliki* *Boloquqi kimgimu ayan kılınoqan?*» — «Yəx.» 53:1. «Pərwərdigarning biliki» — bir zat, yəni dəl Hudanıng Məsihi bolsa kerək («Yəx.» 53:2, 3-aytnimu kerüng). ■ **12:38** Yəx. 53:1; Rim. 10:16.

□ **12:39-40** «*Pərwərdigar ularning kəzlirini kor, kəlbini tax қildi*» — muxu yerdə «Pərwərdigar» grek tilida «U». «*Pərwərdigar ularning kezlirini kor, kəlbini tax қildi; məksət, ularning kezlirining kərüp, kəlbining qüxinip, gunahlıridin yenixining aldini elix üqündur; bolmisa, Mən ularni sakaytqan bolattim*» — «Yəx.» 6:10. ■ **12:39-40** Yəx. 6:9, 10; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luq. 8:10; Ros. 28:26; Rim. 11:8

ķiloqinida eytkanidi. □ ■

**42** Wəħalənki, gərqə hətta Yəħudiy akşakalliridinmu nuroqunlioqan adəmlər uningoqa etikad ķiloqan bolsimu, ular Pərisiyələr wəjidin korkup, əzlirining sinagogtin қooqlap qikiriwetilməsliki üçün uni etirap kilmidi. □ ■

**43** Buning səwəbi, ular insanlardın kelidioqan izzət-xəhrətni Hudadin kelidioqan izzət-xəhrəttin yahxi kərətti. ■

**44** Birak Əysa yükiri awaz bilən mundak dedi:  
— Manga etikad ķiloquqi mangila əməs, bəlki meni Əwətküqigə etikad ķiloquqidur. **45** Kimki meni kərgüqi bolsa, meni Əwətküqini kərgüqi bolidu. ■ **46** Mən manga etikad ķiloquqilar karangoqulukta կalmisun dəp, nur süpitidə dunyaqa kəldim. ■ **47** Birsi səzlirimni anlap,

□ **12:41** «**Bu səzlərni Yəxaya rəyələmbər Məsihning xan-xəripini kərüp uningoqa қarita aldin'ala söz ķiloqinida eytkanidi**» — grek tilida «uning xan-xəripini kərüp...» deyilidü. Kimning xan-xəripi? Enikki, «uning» muxu yerdə Məsihning əzini kərsitidü. 37-, 39- wə 42-ayətni kerüng (kimgə etikad kılıx kerək?). Toluk ix «Yəx.» 6:1-13də hatır-ilinidü. Yəxaya bu bexarətni bərgən qaoqda Pərwərdigar Hudaning xan-xəripini kərgəqkə, hulasımız xuki, «Məsih Əzi Hudaning xan-xəripi wə ipadisi» din ibarəttür. ■ **12:41**

Yəx. 6:1. □ **12:42** «**nuroqunlioqan adəmlər uningoqa etikad ķiloqan bolsimu, ular Pərisiyələr wəjidin korkup, əzlirining sinagogtin қooqlap qikiriwetilməsliki üçün uni etirap kilmidi**» — Muxu yerdə «sinagog» Yəħudiyarning omumiy jəmiyyitini kərsitidü. «Sinagogtin qikirilik» — kimki sinagogdtin qikiriwetilsə, Yəħudiyalar jəmiyyitudikilər ular bilən həq bardı-kəldi kilmaytti. ■ **12:42** Yh. 7:13; 9:22. ■ **12:43** Yh. 5:44. ■ **12:45** Yh. 10:30; 14:9. ■ **12:46** Yəx. 42:6; 49:6; Yh. 1:9; 8:12; 9:5; 12:46; Ros. 13:47.

ularnı tutmisa, uni sorakqa tartmaymən; qünki mən dunyadikilərni sorakqa tartkılı əməs, bəlki dunyadikilərni kütkuzoqılı kəldim. ■ 48 Bırak meni qətkə қakkuqını, xundakla səzlimimni қobul kilmioqanni bolsa, uni sorakqa tartkuqi birsi bar. U bolsimu, mən eytən səzkalamimdur. U ahirkı küni uni sorakqa tartidu.

■ 49 Qünki mən əzlükümdin səzliginim yok, bəlki meni əwətkən Ata mening nemini deyixim wə қandak səzlixim kerəklikigə əmr bərgən.

□ ■ 50 Uning əmrining mənggülük həyatlıq ikənlikini bilimən. Xunga nemini səzlisəm, Ata manga buyruqinidək səzləymən.

## 13

### *Əysanıng muhlislirining putini yuyuxi*

<sup>1</sup> Ətüp ketix həytidin ilgiri, Əysa bu dunyadın ayrılip, Atining yenioğa baridioqan wakıt-saetning yetip kəlgənlikini bildi wə xuning üçün bu dunyadiki əz adəmlirigə kərsitip kəlgən mehîr-muhəbbitini ahiroqıqə toluk kərsitip

■ 12:47 Yh. 3:17; 9:39. ■ 12:48 Mar. 16:16; Yh. 3:18; 8:24.

□ 12:49 «mening nemini deyixim wə қandak səzlixim kerəklik» — yaki bolmisa «mening nemə təlim-əmr berixim wə nemini səzlixim kerəklik». ■ 12:49 Qan. 18:18; Yh. 3:11; 5:20; 7:16; 8:28; 14:10; 24; 16:13.

turdi. □ ■ 2 Өmdi kəqlik tamak yeyiliwatkanidi; Iblis alliburun Simonning oqlı Yəhuda Ixkariyotning kəngligə Əysaqa satkunluk kılıx wəswəsisini saloqanidi. ■ 3 Əysa Atining hər ixni uning қolioqa tapxuroqinini, wə əzinining Hudaning yenidin kelip, Hudaning yenişa қaytidiqanlığını bilgəqkə, ■ 4 dastihandin turup, ton-kənglikini yexip, bir lənggə bilən belini baqlıdı. 5 Andin jawuroqa su kuyup, muhlislarning putlirini yuyuxka wə beligə baqlıqan lənggə bilən sürtüp kurutuxka baxlıdı. 6 Nəwət Simon Petruska kəlgəndə, Petrus uningoqa:

— I Rəb, putumni sən yusang қandaq bolqını?!  
— dedi. ■

7 Əysa uningoqa:

— Nemə kiliwatkinimni hazır bilməysən, lekin keyin bilisən, — dedi.

8 Petrus: — Sən mening putumni yusang hərgiz bolmaydu! — dedi.

Əysa uningoqa jawabən: — Seni yumisam, mening bilən təng nesiwəng bolmaydu, — dedi.

9 Simon Petrus:

— I Rəb, undakta pəkət putlirimnilə əməs, қollirimnimu, beximnimu yuqaysən! — dedi.

---

□ 13:1 «Əysa... bu dunyadiki əz adəmlirigə kərsitip kəlgən mehîr-muğəbbitini ahiroqıqə toluk kərsitip turdi»

— bu muğəbbət bəlkim təwəndik 1-20-ayətlərdə muhlislining putlirini yuyuxi, xundakla 13-18-bablardə hatırləngəndək ularoqa kərsatkən səwr-takət, kəqürüm, mehribanlığını, andin ahirida ular üçün əzini pida kılıixining həmmisini əz iqiqə aloqan bolsa kerək. ■ 13:1 Mat. 26:2; Mar. 14:1; Luğa 22:1. ■ 13:2 Luğa 22:3; Yh. 13:2. ■ 13:3 Mat. 11:27; 28:18; Yh. 3:35.

■ 13:6 Mat. 3:14.

**10** Әysа uningqa:

— Bədini yuyulup, tamamən pakiz bolqan adəm pəkət putlirini yusila қayta yuyunuxining hajiti bolmaydu. Silər pakiz, lekin həmminglar əməs, — dedi □ ■ **11** (qünki u əzini kimning tutup beridioqanlığını bilətti; xuning üçün u «Həmminglarla pakiz əməs» degənidir). ■ **12** Xuning bilən u ularning putlirini yuyup bolqandin keyin, ton-kenglikini kiyip, yanə dastihanqa olturnup ularoqa mundaq dedi:

— Silərgə nemə kılqınimni uktunglarmu?

**13** Silər meni «Ustaz» wə «Rəb» dəysilər wə rast eytisilər, mən xundakтурmən. ■ **14** Əgər mən Rəb wə ustazinglar turukluk, putliringlarnı yuqanikənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək. □ ■ **15** Mən silərgə kılqandək silərningmu həm xundak kılıxinglar üçün bu ülgini қaldurdum. ■ **16** Bərhək,

□ **13:10** «...bədini yuyulup, tamamən pakiz bolqan adəm pəkət putlirini yusila қayta yuyunuxining hajiti bolmaydu» — muxu sirlık gəpning mənisi nemə? Bizningqə Kütküzəqimizning «put yuyux» degən bu hərikiti əzini əng təwən dərijigə qüsürüp krestlinixni kobul kılıxiqa bexarət bolidu. Xunga, muhlislər buni kobul kilmisa bolmaydu. «Koxumqə sez»imizdə azraq tohtilimiz. ■ **13:10**

Yh. 15:3. ■ **13:11** Yh. 6:64. ■ **13:13**

Mat. 23:8,10; 1Kor. 8:6; 12:3; Fil. 2:11. □ **13:14**

**«Əgər mən Rəb wə ustazinglar turukluk, putliringlarnı yuqanikənmən, silərmə bir-biringlarning putlirini yuyuxunglar kerək»** — okurmənlər muhlislarning Məsihni «ustaz» andin «Rəb» dəydioqanlığını (13-ayət), lekin Məsih, bolsa əzini «Rəb» wə «ustaz» dəydioqanlığını baykıyalayıdu (13-14-ayət) wə xundakla tərtipning ohximaslığının səwəbini oyliyalayıdu.

■ **13:14** Gal. 6:1, 2. ■ **13:15** 1Pet. 2:21; 1Yuha. 2:6.

bərhək, mən silərgə xuni eytip կoyayki, կul hojayinidin üstün turmaydu, əlqimu əzini əwətküqidin üstün turmaydu. ■ <sup>17</sup> Bu ixlarnı bilgənikənsilər, xundak kilsanglar bəhtliksilər!

*Əysanıng satķunluğ bilən tutuluxını aldin eytixi*

*Mat. 26:20-25; Mar. 14:17-21; Luğa 22:21-23*

<sup>18</sup> Mən bularni həmminglar oqa karitip eytmidim. Mən tallıqanlırimni bilimən, lekin *muķəddəs yazmilarda* aldin pütülgən: «Mən bilən həmdastihan bolup nenimni yegənmə manga put atti!» degən bu səz əməlgə axurulmay կalmaydu. □ ■ <sup>19</sup> Mən bu ix yüz berixtin awwal uni silərgə eytip կoyayki, u ixlər yüz bərgəndə menin «Bar Boləquqi» ikənlikimgə ixinisilər. □ ■ <sup>20</sup> Bərhək, bərhək, silərgə xuni eytip կoyayki, kimki mən əwətkən hərkəndək birsini kobul kılqan bolsa, meni kobul kılqan bolidu; wə meni kobul kılquqlar meni əwətküqini kobul kılqan bolidu. ■

<sup>21</sup> Əysa bu səzlərni eytəndin keyin, rohta կattik pişan qekip, mundak guwaqlik bərdi:

- 
- **13:16** Mat. 10:24; Luğa 6:40; Yh. 15:20. □ **13:18** «**Mən bilən həmdastihan bolup nenimni yegənmə manga put atti!**» — «Zəb.» 41:9ni kerüng. ■ **13:18** Zəb. 41:9; Mat. 26:23; 1 Yuha. 2:19. □ **13:19** «**bu ixlər yüz bərgəndə menin «Bar Boləquqi» ikənlikimgə ixinisilər**» — yaki «**bu ixlər yüz bərgəndə menin «U» (yəni, Məsih) ikənlikimgə ixinisilər**». ■ **13:19** Yh. 14:29; 16:4. ■ **13:20** Mat. 10:40; Luğa 10:16.

— Bərhək, bərhək, mən silərgə xuni eytip köyayki, aranglarda birəylən manga satğunluq kıldı! ■

**22** Muhlislar kimni dəwatkanlığını biləlməy, bir-birigə karaxtı. **23** Əmdi dastihanda muhlisliridin biri Əysanıng məydisigə yəlinip yatkanıdi; u bolsa «Əysa səyidiqan muhlis» idi. □ ■ **24** Simon Petrus uningdin *Əysanıng* kimni dəwatkinini sorap bekixini ixarət kıldı.

**25** Xuning bilən u Əysanıng məydisigə yəlinip turup uningdin:

— I Rəb, u kimdur? — dəp soridi.

**26** Əysa jawab berip:

— Bu bir qıxləm nanni axka təgürüp kimgə sunsam, xudur, — dedi. Xuning bilən u bir qıxləm nanni *axka* təgürüp, Simonning oqlı Yəhuda Ixkəriyotka sundı. □ **27** Yəhuda nanni eliwidi, Xəytan uning iqiqə kirdi.

— Kılıdiqiningni qapsan kıl, — dedi Əysa uningoşa.

**28** (Əmdi dastihanda olturoqlanlarning həqkaysisi uning *Yəhudəoja* bu sezlərni nemə üqün deginini bilmidi. **29** Yəhuda ularning ortak həmyanını tutķını üçün, bəzilər Əysa uningoşa: «Bizgə kerəklik həytlik nərsilərni elip kəl» yaki «Kəmbəqəllərgə birər nərsə bər» dəwatsa

■ **13:21** Mat. 26:21; Mar. 14:18; Luğa 22:21; Ros. 1:17; 1Yuh. 2:19. □ **13:23** «Əysa səyidiqan muhlis» — bəlkim bu «bayan»ning müəllipi rosul Yuhanna. «Kirix səz»imizni kərüng.

■ **13:23** Yh. 20:2; 21:7,20. □ **13:26** «bu bir qıxləm nanni axka təgürüp kimgə sunsam, xudur» — dastihanda olturup birsigə bir qıxləm nanni axka təgürgən haldə sunux qongkүr muhəbbitini bildürük hərikiti idi.

kerək, dəp oylaxtı). ■

**30** Yəhūda bu bir qixləm nanni elipla taxkırıoqa qikip kətti (bu qaoq keqə idi). □

### *Yengi əmr*

**31** Yəhūda taxkırıoqa qikip kətkəndin keyin, Əysə mundak dedi:

— Əmdi Insan'ooqli uluqlinidiolan wakit-saat yetip kəldi wə Huda u arkilik uluqlinidu. **32** Wə əgər Huda uningda uluqlansa, Hudamu Əzidə uni uluqlaydu, xundakla dərhal uni uluqlaydu.

□ ■ **33** Balilirim, silər bilən billə bolidioqan yənə azoqina waqtım қaldı. Silər meni izdəysilər, lekin mening Yəhudiylarоqa: «Mən baridioqan yərgə silər baralmaysilər» dəp eytkinimdək, buni silərgimu eytimən. ■

**34** Silərgə yengi bir əmr tapxurimənki, «bir-biringlarnı səyünglər». Silərni səyginimdək, silərmə bir-biringlarnı səyünglər.

■ **13:29** Yh. 12:6. □ **13:30 «bu qaoq keqə idi»** — bu degənning əslı mənisidin baxqa, keqmə mənisi bardur. Yukiridiki 9:5, 11:9-10, 12:35-36də Əysanıng «kündüz» wə «qarangoqluk» yaki «keqə» toqrluluk sözlerini körünq.

□ **13:32 «əgər Huda uningda uluqlansa, Hudamu əzidə uni uluqlaydu, xundakla dərhal uni uluqlaydu»** — bizning қariximizqə «əzidə» muxu yerdə «Huda Əzidə» degənni kərsitudu. Bəzi alımlar muxu yerdə «əzidə» «Məsihning əzidə» degənni bildürudu, dəp қaraydu. **«Hudamu Əzidə uni uluqlaydu»** — yaki (yukirikı izahatqa eytiləqandək) «Huda uni (Insan'ooqlining) əzidə uluqlaydu». Bu muhim 31-32-ayətlər üstidə «köxumqə səz»imizdə tohtılımız. ■ **13:32** Yh. 12:23; 17:1. ■ **13:33** Yh. 7:34; 8:21.

■ 35 Aranglarda bir-biringlarqa mehirmuhəbbitinglar bolsa, həmmə adəm silərning menin mühlislirim ikənliklarnı bilidu. ■

*Əysanıng Petrusning tanidioqanlığını aldin eytixi*

*Mat. 26:31-35; Mar. 14:27-31; Luq. 22:31-34*

36 Simon Petrus uningdin:

— I Rəb, kəyərgə barisən? — dəp soridi.

Əysa jawabən: — Mən ketidiqan yərgə hazırlaq əgixip baralmaysən, lekin keyin manga əgixip barisən, — dedi. □ ■

37 Petrus uningoşa:

— I Rəb, nemə üçün hazır sening kəyningdin əgixip baralmaymən? Sən üçün jenimni pida kılal! — dedi. ■

38 Əysa jawabən mundak dedi:

■ 13:34 Law. 19:18; Mat. 22:39; Yh. 15:12; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 3:23, 4:21. ■ 13:35 1Yuha. 2:5; 4:20. □ 13:36 «Mən ketidiqan yərgə hazırlaq əgixip baralmaysən, lekin keyin manga əgixip barisən» — «keyin əgixip barisən» — Petrus jismaniy tərəptin (ölümdin tirlip asmanoşa ketürülüx yolda) Petrus Rəbgə əgixəlmidi, əlwəttə.

Lekin Əysanıng kəzdə tutkını rohiy jəhəttiki «Hudanıng yolda pida bolux» idi. Xu tərəptimu Petrus Əysaoşa əgixixkə təyyar bolmadi. U awval Əysadin tenip, andın қattık towa կilix jəryani arkılık, xundakla Muqəddəs Rohning kelixi bilən u «keyin» təyyar bolidu. Məsihning «keyin manga əgixisən» degini bolsa, Petrus қattık teyili kətkən waktida uningoşa təsəlli yətküzidioqan kimmətlik wədə bolidu. ■ 13:36 Yh. 21:18; 2Pet. 1:14. ■ 13:37 Mat. 26:33; Mar. 14:29; Luq. 22:33.

— Mən üçün rasttinla jeningni pida kılamsən? Bərhək, bərhək, sanga eytip կoyayki, horaz qillioqqa, sən məndin üq կetim tanisən! □ ■

## 14

*Əysa səzini dawam կilidu — «Yol, həkikət wə hayatlikturman»*

**1** Kenglünglarni parakəndə kilmanglar! Hudaqla ixinisilər, mangimu ixininglar. **2** Atamning əyidə nuroqun makanlar bar. Bolmişan bolsa, buni silərgə eytqan bolattim; qunki mən hərbiringlarqa orun təyyarlax üçün xu yərgə ketip barımən. **3** Mən silərgə orun təyyarlıqılı baridiqlanikənmən, qokum կaytip kelip, silərni əzümgə alımən; xuning bilən, mən կeyərdə bolsam, silərmu xu yərdə bolisilər. **4** Silər

□ **13:38 «horaz qillioqqa, sən məndin üq կetim tanisən!»** — grek tilida «sən məndin üq կetim tanmioqqa, horaz qillimaydu». ■ **13:38** Mat. 26:34; Mar. 14:30; Luk. 22:34.

□ **14:2 «Atamning əyidə nuroqun makanlar bar»** — bu səzlər jənnətni kərsitəmdü? Okurmənlərning esidə barkı, Əysa 2-babta əz tenini «Hudanıng əyi» (ibadəthana) dəp sürətlidi, xundakla 8:35də «Hudanıng əyi»ni rohiy jəhəttin tiloqa aldi. Buninglə կarioqlanda «turaloqu-makan»ni rohiy jəhəttin qüixinix kerək. «қoxumqə səz»imizdə bu toqlrisida tohtilimiz.

□ **14:3 «Mən silərgə orun təyyarlıqılı baridiqlanikənmən, qokum կaytip kelip, silərni əzümgə alımən; xuning bilən, mən կeyərdə bolsam, silərmu xu yərdə bolisilər»** — Məsihning bu «կaytip kelix»i Məsihning kiyaməttə dunyaqla kelixi yaki Mükəddəs Rohning əwətilixini kərsitəmdü? Bu üqinqi ayət üstidimu «қoxumqə səz»imizdə tohtilimiz. ■ **14:3** Yh. 12:26; 17:24.

mening kəyərgə ketidiqanlıkimni wə u yərgə baridiqan yolni bilisilər.

**5** Tomas uningoşa: — I Rəb, sening kəyərgə ketidiqanlıkingni bilməymiz. Xundak ikən, yolni qandaq bilimiz? — dedi.

**6** Əysa uningoşa:

— Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim Atining yenioqa baralmaydu. □ ■ **7** Əgər meni tonuqan bolsanglar, Atamnimu tonuqan bolattinglər. Həzirdin baxlap uni tonudunglar həm uni kərdünglər, — dedi.

**8** — I Rəb, Atini bizgə kərsitip қoysangla, xu kupayə, — dedi Filip.

**9** Əysa uningoşa mundak dedi: — «I Filip, silər bilən birgə bolqanimoja xunqə wəkət boldi, meni tehiqə tonumidingmu? Meni kərgən kixi Atini kərgən bolidu. Xundak turukluk, sən nemixkə yənə: «Bizgə Atini kərsətkəysən» dəysən? ■ **10** Mən Atida, Ata məndə ikənlikigə ixənməmsən? Silərgə eytən səzlirimni əzlükümdin eytkinim yok; bəlki məndə turuwatkan Ata Əz əməllirini kiliwatidu. ■ **11** Mening Atida bolqanlıkimə, Atining məndə bolqanlıkiqə ixininglər. Yaki həqbolmiqanda, mening kılıqan əməllirimdin

□ **14:6 «Yol, həkikət wə həyatlıq əzümdurmən. Meningsiz həqkim atining yenioqa baralmaydu»** — Məsih üqün Atining yenioqa baridiqan yol kresttiki ölüm arkılıq bolatti; əzığə etikad ələqələri qıraqa nisbətən, Məsihning ezi Atining aldiqə baridiqan yoldur. ■ **14:6** Yh. 1:4, 17; 10:9; 11:25; Ibr. 9:8. ■ **14:9** Yh. 10:30. ■ **14:10** Yh. 5:17; 7:16; 8:28; 10:38; 12:49; 16:13; 17:21.

manga ixininglar.□

**12** Bərəkək, bərəkək, mən silərgə xuni eytip köyayki, manga ixəngən kixi mening kiliwatkan əməllirimni kılalaydu; wə bulardinmu tehimu uluq əməllərni kılıdu, qünki mən Atining yenioqa **ķayıtip** ketimən. □ ■ **13** Wə Atining Ooqulda uluqlinixi üçün, hərnemini mening namim bilən tilisənglar, xularni ijabət kılımən. ■ **14** Mening namim bilən hərkəndək nərsini tilisənglar, mən silərgə xuni ijabət kılımən».

### *Əysanıng Mukəddəs Roħni əwətixi; Uning kılıdiqan ixliri*

**15** — «Meni səysənglar, əmrəlirimgə əməl kılısilər. ■ **16** Mənmu Atidin tiləymən wə U silərgə baxqa bir Yardəmqi ata kılıdu. U silər

---

□ **14:11** «... **heqbolmioqanda, mening kılıqan əməllirimdin manga ixininglar**» — 11- wə 12-ayətlərdə «əməllər» Əysa yaratqan möjizilik alamətlər. □ **14:12** «**manga ixəngən kixi mening kiliwatkan əməllirimni kılalaydu; wə bulardinmu tehimu uluq əməllərni kılıdu, qünki mən Atining yenioqa ķayıtip ketimən**» — bu «tehimu uluq əməllər» üstidə «köxumqə səz»imizdə tohtilimiz. ■ **14:12** Mat. 21:21; Luğa 17:6; Ros. 5:12; 19:11. ■ **14:13** Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luğa 11:9; Yh. 15:7; 16:24; Yak. 1:5; 1Yuh. 3:22. ■ **14:15** Yh. 14:21, 23; 15:10; 1Yuh. 5:3.

bilən əbədgiqə birgə bolidu. □ 17 U bolsimu Həkikətning Rohidur. Uni bu dunyadikilər қobul қıalmayıdu, qünki Uni nə kerməydu, nə tonumaydu. Birak silər Uni tonuysilər, qünki U silər bilən billə turuwatidu həm silərdə makan қılıdu. □

18 Mən silərni yetim қaldurmaymən, yeninglarqa yənə կayıtip kelimən. ■ 19 Azəqina wakittin keyin, bu dunya meni kerməydu, lekin silər kərüsilər. Mən həyat bolqanlığım üçün, silərmən həyat bolisilər. 20 Xu kündə menin Atamda bolqanlığım, silərning məndə bolqanlıqlıqlar wə mənmu həm silərdə

□ 14:16 «Mənmu Atidin tiləymən wə U silərgə baxka bir Yardəmqi ata қılıdu» — muhim sez «baxka bir Yardəmqi»dur. Birinqi «Yardəmqi» bolsa Əysa Məsihning ezi, əlwəttə. «Yardəmqi» grek tilidiki «parakletos» degən sezning mənisini toluk ipadıləp berəlməydu. Grek tilidiki «parakletos»ning toluk mənisi «məlum birawning yenioşa yardəm berixkə qakiriloquqi», yəni «təsəlli bərgüçqi», «həmrəh», «məsləhətqi», «küçəytküçqi», «adwokat-aklıloquqi» қatarlıqlardur. «Baxka bir...» degini bizgə xuni kərsituduki, Əysa muhlislar bilən birgə bolqan waktida, ularqa қandak jəhətlərdin «Yardəmqi» bolqan bolsa, u ulardin ayrıloqanda, Muqəddəs Roh ularqa Əysanıng toluk wəkili bolup, ikkinqi «Yardəmqi» rolida bolidu, degən կimmətlik wədini bildürudu.

□ 14:17 «U bolsimu Həkikətning Rohidur» — «Həkikətning Rohı» — yaki «həkikətkə baxlıloquqi Rohı». «silər Uni tonuysilər, qünki U silər bilən billə turuwatidu» — ular kaysi yol bilən Muqəddəs Rohni tonuydu? U xu qəoşda қandak yol bilən «ular bilən billə turidu»? Jawab xübhisizki, ular Əysani tonuqaqka, Muqəddəs Rohnimu tonuqan bolidu; Əysa ular bilən billə turoqaqka, Muqəddəs Rohmu ular bilən billə turuwatatti. Lekin Əysa ulardin ayrıloqandin keyin Muqəddəs Roh ularning «iqidə, կəlbidə, rohida» makan қılıdu. ■ 14:18 Mat. 28:20.

boloqanlikimni bilisilər. **21** Kim əmrlirimgə igə bolup ularni tutsa, meni səygüqi xu bolidu. Meni səygüqini Atammu səyidu, mənmu uni səyimən wə əzümni uningoşa ayan ķilimən». **22** Yəhuda (Yəhuda Ixkariyot əməs) uningdin:

— I Rəb, sən əzüngni bu dunyadikilərgə ayan ķilmay, bizgila ayan ķilixing қandaq ix? — dəp soridi. □

**23** Əysa uningoşa jawabən mundak dedi:

— «Birkim meni səysə, səzümni tutidu; Atammu uni səyidu wə *Atam* bilən ikkimiz uning yenioşa berip, uning bilən billə makan ķilimiz. □

**24** Meni səyməydiqan kixi sözlirimni tutmaydu; wə silər anglawatkan bu söz bolsa mening əməs, bəlki meni əwətkən Atiningkidur. ■ **25** Mən silər bilən billə boluwatkan qeoqimda, bularni silərgə eyttim. **26** Lekin Ata mening namim bilən əwətidiqan Yardəmqi, yəni Mukəddəs Roh silərgə həmməni əgitidu həm mening silərgə eytən həmmə sözlirimni esinglaroşa kəltüridu. ■

**27** Silərgə hatırjəmlik қaldurimən, əz hatırjəmlikimni silərgə berimən; mening silərgə bərginim bu dunyadikilərning bərginidək əməstur. Kenglünglarnı parakəndə ķilmanglar

□ **14:22** «**I Rəb, sən əzüngni bu dunyadikilərgə ayan ķilmay, bizgila ayan ķilixing қandaq ix?**» — xübhisişki, muhlislər uni dərhal əzini pütkül dunyaşa ayan ķılıdu, dəp oylatti. □ **14:23** «**Atam bilən ikkimiz uning yenioşa berip, uning bilən billə makan ķilimiz**» — «Atam bilən ikkimiz» grek tilida «biz». ■ **14:24** Yh. 7:16; 8:28; 12:49; 14:10; 16:13.

■ **14:26** Lukə 24:49; Yh. 15:26; 16:7, 13; Ros. 2:4.

wə jür'ətsiz bolmanglar. □ ■

**28** Silər mening: «Mən silərdin ayrılip ketimən, keyin yeninglar ola yənə kayıt tip kelimən» degin-imni anglıdinglar. Meni səygən bolsanglar, Atining yenioqla ketidiqanlıkim üçün hursən bolattinglar. Qünki Ata məndin uluəldur. ■

**29** Silərning bu ixlar yüz bərginidə ixinixinglar üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim. □ ■ **30** Mundin keyin silər bilən kəp səzləxməymən; qünki bu dunyaning həküməndəri kelix aldida turidu wə məndin kirgüdək həq yoquq tapalmaydu. □ ■ **31** Lekin bu dunyaning adəmlirinən menin Atini səyidiqanlıkimni bilixi üçün Ata manga nemə əmr kılqan bolsa, mən dəl xuni əməlgə axurimən. Turunglar, bu jaydin

□ **14:27** «mening silərgə bərginim bu dunyaning adəmlirinən bərginidə əməstur» — bu dunyadiki adəmlər bir nərsə bərginidə daim degüdək halap bərməydi — aldamqılık, yaloqanlılıq wə nuroqun xərtlər bilən beridu. Lekin Huda bizgə bir nərsə bərsə uni kayıturoquzmaydu. ■ **14:27** Fil. 4:7. ■ **14:28** Yh. 14:3. □ **14:29** «Silərning bu ixlar yüz bərginidə ixinixinglar üçün bu ixlar yüz berixtin awwal silərgə eyttim» — «bu ixlar» — Əysanıng tutulup eltürülüxi («silərdin ayrılip ketixim») ularning etikədinqə dəhəxətlik zərb bolidu. ■ **14:29** Yh. 13:19; 16:4. □ **14:30** «bu dunyaning həküməndəri kelix aldida turidu wə məndin kirgüdək həq yoquq tapalmaydu» — «bu dunyaning həküməndəri» Xəytan, Iblisni kərsitudu. ■ **14:30** Yh. 12:31; 16:11; Əf. 2:2.

ketəyli». □ ■

## 15

*Əysa — həkikiy üzüm telidur; uning səzining dawami*

1 — «Həkikiy üzüm teli» əzümdurmən, Atam bolsa baqwəndur. □ 2 Baqwən məndiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu. Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu. □ ■ 3 Əmdi silər mən silərgə yətküzgən səzüm arkılık

---

□ 14:31 «Ata manga nemə əmr қiloqan bolsa, mən dəl xuni əməlgə axurimən» — 30-ayət bilən ziq baqlinidu. Demək, Əysanıng əzining tutuluxi, sotlinixi, həkəratlinixi andin krestlinixini ihtiyacı bilən қobul қılıxining tüp məksəti bolsa, Iblisning üstidin қandaktur bir hökükkə igə bolux üçün əməs, bəlki Atining iradisi üçün bolidu. ■ 14:31 Yh. 10:18; Ibr. 10:5. □ 15:1 ««Həkikiy üzüm teli» əzümdurmən» — «həkikiy üzüm teli» bolojandin keyin, sahta yaki por-püqək üzüm telimu barmu? Buning toqrisida «köxumqə sez»imizdə azrak totilimiz. □ 15:2 «Baqwən məndiki mewə bərməydiqan hərbir xahni kesip taxlaydu» — baxka birhil tərjimisi «Məndiki mewə bərməydiqan hərbir xahni baqwən (barangşa) esp կoyidu». Lekin 6-ayətkə қarıqanda tərjimimiz toqra bolsa kerək. «Mewə bərgənlirini bolsa tehimu kəp mewə bərsun dəp, pak kılıp putap turidu» — «putap turidu» grek tilida «tazilaydu» yaki «paklaydu» bilən ipadilinidu. 4-ayətni körüng. ■ 15:2 Mat. 15:13.

alliburun pak boldunglar. □ ■ 4 Silər məndə izqil turunglar, mənmu silərdə izqil turimən. Xah talda turmay, ezi mewə berəlməydiqinidək, silərmu məndə izqil turmisanglar, mewə berəlməysilər.

5 «Üzüm teli» eżümdurmən, silər bolsanglar xahliridursilər. Kim məndə izqil tursa, mənmu xundakla uningda turoqinimda, u kəp mewə beridu. Qünki mənsiz həqnemini ķıalmaysilər.

6 Birsi məndə turmisa, u kerəksiz xahtək taxlinip, kürup ketidu. Bundak xahlar yioqip kelinip otka taxlinidu. ■ 7 Silər məndə izqil tursanglar wə səzlirim silərdə izqil tursa, nemini tələp ķilsanglar, silərgə xu ijabət bolidu. ■ 8 Silərning kəp mewi berixinglar, xundakla mening muhlislim ikənlikinglarni ispatlixinglar bilən xan-xərəp Atamoqa kəltürülidu. □

9 Atam meni səyginidək, mənmu silərni səydüm; mening mehîr-muhəbbitmədə izqil turunglar.

10 Əgər əmrlirimni tutsanglar, huddi mən

□ 15:3 «... silər mən silərgə yətküzgən səzüm arkılık alliburun pak boldunglar» — «pak» muxu yərdə yənə «putaloqan» degən mənisinimu bildürüxi mümkün. Birək muhim mənisi «pak» ikənlikigə xübhisə yoktur (10:31ni kərung).

■ 15:3 Yh. 13:10. ■ 15:6 Əz. 15:2-8; Mat. 3:10; 7:19; Kol. 1:23. ■ 15:7 Yər. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luqa 11:9; Yh. 14:13; 16:24; Yak. 1:5; 1Yuha. 3:22; 5:14.

□ 15:8 «Silər məndə izqil tursanglar wə səzlirim silərdə izqil tursa, nemini tələp ķilsanglar, silərgə xu ijabət bolidu. Silərning kəp mewi berixinglar, xundakla mening muhlislim ikənlikinglarni ispatlixinglar bilən xan-xərəp atamoqa kəltürülidu» — 7-8-ayətkə ķarioqanda, muhlislar Hudaqə qılqarоqan, uni hursən ķılıdiqan mewə ünümlük dua-ti-lawətlərni eż iqiqə alidu.

Atamning əmrlirini tutқan wə həmixə uning meһir-muһəbbidə turoqinimdək, silərmu həmixə mening meһir-muһəbbitmədə turisilər. ■

**11** Mening huxallikim silərdə bolsun wə xuningdək huxallıqınlar tolup taxsun dəp, mən bularni silərgə eyttim. **12** Mening əmrim xuki, mən silərnı səyginimdək, silərmu bir-biringlarnı səyünglər. ■ **13** Insanlarning əz dostlırı üçün jenini pida kılıxtin qongkur meһir-muһəbbiti yoktur. ■ **14** Silərgə buyruqan əmrlirimni ada kilsanglar, mening dostlirim bolisilər. □ ■ **15** Əmdi mundin keyin mən silərnı «kul» dəp atımaymən. Qünki kul hojayinining nemə kiliwatkinini bilməydu. Uning orniqə silərnı «dost» dəp atıdim, qünki Atamdin angloqanlırimning həmmisini silərgə yətküzdüm. □ ■ **16** Silər meni tallıqıninglar yok, əksiqə mən silərnı tallidim wə silərnı berip mewə bərsun həmdə mewiliringlar daim saklansun, mening namim bilən Atidin nemə tilisənglər, u silərgə

---

■ **15:10** Yh. 14:15, 21, 23; 1Yuha. 5:3. ■ **15:12** Law. 19:18; Mat. 22:39; Yh. 13:34; Əf. 5:2; 1Tes. 4:9; 1Pet. 4:8; 1Yuha. 3:23; 4:21. ■ **15:13** Rim. 5:7; Əf. 5:2; 1Yuha. 3:16. □ **15:14** «Silərgə buyruqan əmrlirimni ada kilsanglar, mening dostlirim bolisilər» — 13-14-ayəttə Hudanıng muһəbbitining uluołukı ayan kılınidu. «Məsihning dostliri» uning əmrlirini ada kılqıqlardur. Lekin Məsih barlıq kixilər, jümlidin əz əmrlirini ada kılkıqlarıqlar, yəni **düxmənlıri üçün** jenini pida kılqandur. ■ **15:14** Mat. 12:50; 2Kor. 5:16; Gal. 5:6; 6:15; Kol. 3:11. □ **15:15** «**Əmdi mundin keyin mən silərnı «kul» dəp atımaymən**» — «kul» yaki «qakar». ■ **15:15** Yh. 8:26.

bərsun dəp silərni tiklidim. □ ■ 17 Silərgə xuni əmr ķilimənki, bir-biringlarnı seyünglər. □

### *Dunyadikilərning Əysəoqa bolğan nəpriti*

18 Bu dunyadikilər silərdin nəprətlənsə, silərdin awval məndin nəprətləngənlikini bilinglər. ■

19 Silərmü bu dunyadikilərdin bolğan bolsanglar, bu dunyadikilər silərni əzimizningki dəp, seygən bolatti. Biraq silər bu dunyadin bolmioqaqka, bəlkı mən silərni bu dunyadin ayriq talliqanlığım üçün, əmdi bu dunyadikilər silərdin nəprətlinidü. □ ■ 20 Mən silərgə eytkən səzni esinglarda tutunglər: «Kul hojayinidin üstün turmaydu». Ular manga ziyankəxlik kılıqan bolsa, silərgimu ziyankəxlik kılıdu. Mening səzümni tutkən bolsa, ular silərningkinimi tutidü. ■

- 
- 15:16 «Silər meni talliqininglar yok, əksiqə mən silərni tallidim wə silərni berip mewə bərsun həmdə mewiliringlar daim sakłansun...» — «...berip mewə bərsun» degen ibarə bəlkim, muhlislar Hudaqa qılqaroqan, uni hursən kılıqoqan mewə bolsa, pütün dunyaqə **berip** hux həwər arkılık baxxılarnı Hudanıng yolioqə kəltürüxnı əz iqigə alidü, dəp kərsətsə kerək. ■ 15:16 Mat. 28:19; Mar. 16:15; Yh. 13:18; Əf. 1:4; Kol. 1:6. □ 15:17 «**Silərgə xuni əmr ķilimənki, bir-biringlarnı seyünglər**» — grek tilida «Silərgə xularni əmr ķilimənki, bir-biringlarnı seyünglər». ■ 15:18 1Yuh. 3:13. □ 15:19 «**Silərmü bu dunyadikilərdin bolğan bolsanglar, bu dunyadikilər silərni əzimizningki dəp, seygən bolatti**» — grek tilida «Silərmü bu dunyadin bolğan bolsa, bu dunya silərni əzininingki dəp seygən bolatti». ■ 15:19 Yh. 17:14; Gal. 1:10. ■ 15:20 Mat. 10:24; 24:9; Lukə 6:40; Yh. 13:16; 16:2.

**21** Biraq mening namim tüpəylidin ular silərgimu xu ixlarning həmmisini ķılıdu, qünki ular meni Əwətküqini tonumaydu. ■

**22** Əgər mən kelip ularqa söz kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin hazır gunahı üçün ularning həq bahanisi yoktur. ■ **23** Kimdəkim məndin nəprətlənsə Atamdinmu nəprətləngən bolidu. **24** Mən ularning arisida baxka həqkim kılıp bakmioqan əməllərni kilmioqan bolsam, ularda gunah yok dəp hesablinatti. Lekin ular hazır *əməllirimni* kərgən turukluk, yənilə həm məndin həm Atamdin nəprətləndi. ■ **25** Lekin bu ixlar ularqa təwə bolqan Təwrat қanunida: «Həeqkandak səwəbsizla məndin nəprətləndi» dəp pütülgən söz əməlgə axuruluxi üçün xundak yüz bərdi. □ ■

**26** Lekin mən silərgə Atining yenidin əwətidiqan Yardəmqi, yəni Atining yenidin qikkuqi Həkikətning Rohı kəlgəndə, U manga guwahlıq beridu. □ ■ **27** Silərmu manga guwahlıq

■ **15:21** Mat. 10:22; Yh. 16:3. ■ **15:22** Rim. 4:15; 5:20.

■ **15:24** Yh. 10:37. □ **15:25** «Ularqa təwə bolqan Təwrat қanuni» — həjwiy, kinayilik söz. 8:17 wə izahatini kərüng. «Həeqkandak səwəbsizla məndin nəprətləndi» — «Zəb.» 35:7, 19 wə 69:4. ■ **15:25** Zəb. 35:19; 69:4 □ **15:26** «...Yardəmqi, yəni Atining yenidin qikkuqi Həkikətning Rohı kəlgəndə, U manga guwahlıq beridu» — muxu ayəttin Muğəddəs Rohning xəhs ikənlikli kərünüp turidu. Məsih Uni «Atining yenidin» əwətidid; muxu yerdə Muğəddəs Roh yənə «Atining yenidin **qikidu**» deyilidu. Grek tilida «qikidu» degən peil «həzirki zaman» xəkildə bolqaqka, Muğəddəs Rohning hərdaim xu hərikətni kiliwatqını kərsitilidu. ■ **15:26** Lukə 24:49; Yh. 14:26; 16:7; Ros. 5:32.

berisilər, qünki silər baxtin tartip mən bilən billə boldunglar.■

## 16

### *Kelidiojan ziyankexliliklər*

**1** Silərning putlixip kətməslikinglar üçün bularnı silərgə eyttim. **2** Ular silərni sinagoglarning jamaətliridin қooqlap qikiriwetidü; həmdə xundak bir wakit-saət keliduki, silərni əltürgüqi əzini Hudaşa hizmət kiliwatimən, dəp hesablaydu.□ ■ **3** Ular bularnı ya Atini, ya meni tonumiojanlıkı üçün kılıdu.■ **4** Lekin mən bu ixlarnı silərgə eyttimki, wakit-saiti kəlgəndə, mən xundak aldin'ala eytkinimni esinglarot'a kəltürələysilər.□ ■

### *Mukəddəs Roħning yetkəkqi wə ustaz bolidiojanlığı*

**5** — Mən baxta bularnı silərgə eytmidim, qünki mən silər bilən billə idim.

Lekin əmdi meni əwətküqining yenioqa kaytip ketimən. Xundak turukluk, aranglardin həqkim

---

■ **15:27** Ros. 1:8, 21; 5:32. □ **16:2** «**Ular silərni sinagoglarning jamaətliridin қooqlap qikiriwetidü**» — yukarıkı baxka izahatlarda eytkinimizdək, Yəhudiylər həlkə birsini «sinagogtin qikiriwətsə», keyin uning bilən həqkandaq bardı-kəldi kılmay, bəlki uningoqa tehimu ziyankexlilik kılıximu mumkin. ■ **16:2** Yh. 9:22, 34; 12:42. ■ **16:3** Yh. 15:21; 1Kor. 2:8. □ **16:4** «... **wakit-saiti kəlgəndə**» — demək, Yəhudiylər həlkidin wə keyin baxkilar təripidin bolovan ziyankexliliklər kəlgəndə. ■ **16:4** Yh. 13:19; 14:29.

məndin: «Nəgə ketisən?» dəp sorimaywatidu. <sup>6</sup> Əksiqə, silərgə bularni eytkinim üçün, kəlbinglar կայօսօլ qəmüp kətti. <sup>7</sup> Əmma mən silərgə həkikətni eytip կոյայki, menin ketixim silərgə paydılıktur. Qünki əgər kətmisəm, Yardəmqi silərgə kəlməydu. Əmma kətsəm, Uni silərgə əwətimən.■ <sup>8</sup> U kəlgəndə, bu dunyadikilərgə gunah toqrisida, həkkəaniylik toqrisida wə ahirət soriki toqrisida həkikətni bilgüzidu. <sup>9</sup> U ularni gunah toqrisida bilgüzidu, qünki ular manga etikad kilmidi.□ <sup>10</sup> Ularnı həkkəaniylik toqrisida *bilgüzidu*, qünki Atamning yenioqa kaytip barımən wə silər meni yənə kərəlməysilər. <sup>11</sup> Ularnı ahirət soriki toqrisida *bilgüzidu*, qünki bu dunyaning həkümətdəri üstigə həküm qıkırıldı.□ ■

<sup>12</sup> Silərgə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaqə kətürəlməysilər. □

<sup>13</sup> Lekin U, yəni Həkikətning Rohı kəlgəndə, U

- **16:7** Lukə 24:49; Yh. 14:26; 15:26. □ **16:9** «**U ularni gunah toqrisida bilgüzidu**» — yaki «U ularni ez gunahı toqruluk bilgüzidu» yaki «U ularni gunahning nemə ikənləkini bilgüzidu». Degəndək üç tərjimisi boluxi mumkin, lekin omumiy mənisi asasən ohxax. □ **16:11** «**bu dunyaning həkümətdəri**» — Xəytan, İblis. «...Ularnı ahirət soriki toqrisida bilgüzidu, qünki bu dunyaning həkümətdəri üstigə həküm qıkırıldı» — 9-11-ayəttiki «U (Mukəddəs Roh)... gunah toqrisida... həkkəaniylik toqrisida... wə ahirət soriki toqrisida...bilgüzidu....» degənlərning üstidə «köxumqə səz»də azraq tohtilimiz. ■ **16:11** Yh. 12:31; 14:30; Əf. 2:2; Kol. 2:15.
- **16:12** «**Silərgə eytidioqan yənə kəp səzlirim bar idi; lekin silər ularni hazırlaqə kətürəlməysilər**» — muhiislar kandaq səzlərni kətürəlməydu? Bu toqruluk «köxumqə səz»imizdə azraq tohtilimiz.

silərni barlık həkikətkə baxlap baridu. Qünki U əzlükidin səzliməydu, bəlki nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidiqan ixlardın silərgə həwər beridu. □ ■ 14 U meni uluqlaydu; qünki U məndə bar bolqanni tapxuruwelip, silərgə jakarlaydu. 15 Atida bar bolqanning həmmisi həm meningkidur; mana xuning üqün mən: «U məndə bar bolqanni tapxuruwelip, silərgə jakarlaydu» dəp eyttim.□ ■

### *Ojam-ķayoquliringlar mənggü huxallıqka aylinidu*

16 Az wakjittin keyin, meni kərməysilər; wə yənə bir'az wakit ətkəndin keyin, meni қayta kerisilər, qünki mən Atamning yenioqa ketimən». □ ■

17 Xunga muhlislarning bəziliri bir-birigə:

- 16:13 «**Qünki U əzlükidin səzliməydu, bəlki nemini anglioqan bolsa, xuni səzləydu**» — «U (Mukəddəs Roh)... nemini anglioqan bolsa» — demək, Mukəddəs Rohning Huda wə Uning Kalamidin anglioqini. «**Mukəddəs Roh,... nemini anglioqan bolsa, xuni səzləydu wə kəlgüsidiə bolidiqan ixlardın silərgə həwər beridu**» — bu muhim wədə toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. ■ 16:13 Yh. 12:49; 14:26 □ 16:15 «**Mukəddəs Roh** məndə bar bolqanni tapxuruwelip, silərgə jakarlaydu» — Bu muhim wədə toqrluluk «köxumqə səz»imizdə azraq tohtilimiz. ■ 16:15 Yh. 17:10.
- 16:16 «**yənə bir'az wakit ətkəndin keyin, meni қayta kerisilər, qünki mən Atamning yenioqa ketimən**» — bəzi kona kəqürmilərdə muxu yerdə «qünki mən Atamning yenioqa ketimən» degən səz tepilməydi. Lekin bizningqə 17-ayət uning əslidə barlıqını ispatlaydu. ■ 16:16 Yh. 7:33.

— Bizlərgə: — «Az wakittin keyin, meni kərməysilər; yənə bir'az wakit ətkəndin keyin, meni կaya ta kərisilər» wə yənə «Qünki mən Atamning yenoqa ketimən» degini nemə deginidu? <sup>18</sup> «Az wakittin keyin» degən səzining mənisi nemə? Uning nemilərni dəwatqanlırını bilmidük, — deyixidu.

<sup>19</sup> Əysə ularning əzidin nemini sorimakçı bolöjinini bilip ularoğa mundak dedi:

— «Mening «Az wakittin keyin, meni kərməysilər; yənə bir'az wakit ətkəndin keyin, meni kərisilər» deginimning mənisini bir-biringlardın sorawatamsılər? □ <sup>20</sup> Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, silər yioqa-zar kətürüsılər, lekin bu dunyadikilər huxal boluxup ketidu; silər կayoqurisılər, lekin կayoquliringlar xadlıkkə aylinidu. <sup>21</sup> Ayal kixi tuqutta azablinidu, qünki uning wakitsaiti yetip kəlgən; lekin bowiki tuqulup bolöqandin keyin, bir pərzəntning dunyaçığı kəlgənlikining xadlıki bilən tartkan azabını untup ketidu. ■ <sup>22</sup> Xuningoğa ohxax, silərmə həzir azabliniwatisılər, lekin mən silər bilən կaya ta kərüxi mən, kəlbinglar xadlinidu wə xadlıkinglarnı һeqkim silərdin tartiwalalmaydu. <sup>23</sup> Xu kündə silər məndin һeqnərsə sorimaysılər. Bərhək, bərhək, mən silərgə xuni eytip կoyayki, mening namim bilən

---

□ **16:19** «Mening «Az wakittin keyin, meni kərməysilər; yənə bir'az wakit ətkəndin keyin, meni kərisilər» — Məsihning muxu deginidə kezdə tutkını, bizningqə, uning əlumi, dəpnə կilinixi wə əlümən tirilipli muhlislirioqa əzini ayan kılıxidin ibarət. ■ **16:21** Yəx. 26:17.

Atidin nemini tilisənglar, u xuni silərgə beridu.

■ 24 Həzirəqə menin namim bilən həqnemə tilimidinglar. Əmdi tilənglər, erixisilər, buning bilən xadlıkinglər tolup taxidu!

### *Bu durna üstidin oqəlibə kılıx*

25 Silərgə bularnı təmsillər bilən eytip bərdim. Birak xundak bir wakit keliduki, u qaoqda silərgə yənə təmsillər bilən səzliməymən, Ata toopruluk silərgə oquq eytimən. □ 26 Xu küni tiləkliringlərni menin namim bilən iltija kılısilər. Mən silər üçün Atidin tələp ķilimən, dəp eytmaymən; 27 qunki Ata əzimu silərni səyidü; qunki silər meni səyisilər wə menin Hudanıng yenidin kəlgənlikimə ixəndinglər. ■ 28 Mən Atining yenidin qikip bu dunyaqə kəldim; əmdi mən yənə bu dunyadın ketip Atining yeniqə barımən». ■

29 Muhlisliri:

— Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding! □ 30 Biz sening

■ 16:23 Yer. 29:12; Mat. 7:7; 21:22; Mar. 11:24; Luqa 11:9; Yh. 14:13; 15:7; Yak. 1:5; 1Yuha. 3:22; 5:14. □ 16:25

«Silərgə bularnı təmsillər bilən eytip bərdim. Birak xundak bir wakit keliduki, u qaoqda silərgə yənə təmsillər bilən səzliməymən, ata toopruluk silərgə oquq eytimən» — təmsillərdin boləqan birnəqqə misallar 10-babtin («köylarning ixiki» wə «yahxi padıqi» toopruluk) 13-babtin (ularoja «put yuyux» toopruluk təmsil wə elgə) 15-babtin («həkikiy üzüm teli» toopruluk) wə 21-ayəttin («tuqutta boləqan ayal» toopruluk) tepilidu. ■ 16:27 Yh. 17:8. ■ 16:28 Yh. 13:3. □ 16:29

«Mana sən hazır oquq eytiwatisən, təmsil kəltürüp səzlimiding!» — muhislarning həkikiy qüxəngən-qüxənmigini 31-ayəttin kərünüdu.

həmmmini bilginingni, xundakla həqkimning səndin soal sorixining hajiti yoklukini əmdi biliп yəttük. Xuningdin sening Hudaning yenidin kəlgənlikinggə ixəndük, — deyixti. □ ■

**31** Əysa jawabən ularoqa:

— Hazir ixəndinglarmu? **32** Mana, xundak wakit-saiti keləy dəp կaldi, xundakla kelip կaldiki, həmmimnglar meni yaloquz taxlap hərbiringlar əz yolliringlaroqa tarkılıp ketisilər. Birak mən yaloquz əməsmən, qünki Ata mən bilən billidur. □ ■ **33** Silərning məndə hatırjəmlikkə igə boluxunglar üçün bularni silərgə eyttim. Bu dunyada turup azab-okubət tartisilər, əmma oqyrətlik bolunglar! Mən bu dunya üstidin oqlıbə қildim! ■

## 17

### *Əysanıng muhlisliri üçün dua kılıxi*

**1** Əysa bu səzlərni қılqandan keyin, kəzlini ərxkə tikip, mundak dua қıldı:

- 
- **16:30 «heqkimning səndin soal sorixining hajiti yok»** — mənisi bəlkim Məsihning ularning əzidin sorimakçı bolöqan soallirini tehi sorimay turupla, ularning sorimakçı bolöjinini allıqaqan bilgənlikini kəzdə tutidu. ■ **16:30** Yh. 21:17.
  - **16:32 «həmmimnglar meni yaloquz taxlap hərbiringlar əz yolliringlaroqa tarkılıp ketisilər»** — «əz yolliringlaroqa» yaki «əzünglarningkigə» (demək, əz əyünglaroqa). «Matta» 26:56; «Mar.» 14:50ni kərüng. ■ **16:32** Zək. 13:7; Mat. 26:31; Mar. 14:27; Yh. 8:29; 14:10. ■ **16:33** Yəx. 9:5; Yh. 14:27; Rim. 5:1; Əf. 2:13; Kol. 1:20.

— I Ata, wakit-saət yetip kəldi; Sən Oqlungni uluqlatkuzoqaysən; buning bilən Oqlungmu Seni uluqlatkuzidu; ■ <sup>2</sup> yəni, uning Sən uningoqa tapxuroqan insanlarqa mənggülük həyat ata kılıxi üçün, uningoqa pütkül ət igiliridin üstün həkük ata kılɔjiningdək, uni uluqlatkuzoqaysən. □ ■ <sup>3</sup> Mənggülük həyat xuki, birdinbir həkikiy Huda — Seni wə Sən əwətkən Əysa Məsihni tonuxtin ibarəttur. ■ <sup>4</sup> Mən Sening əməl kılıxim üçün tapxuroqan ixingni orundixim bilən Seni yər yüzidə uluqlatkuzdum. ■ <sup>5</sup> I Ata, Sening aləm apiridə boluxtin burun mən Əzüngning yeningda igə bolqan xan-xərəp bilən meni Əzüngning yeningda uluqlatkuzoqaysən. □ ■

<sup>6</sup> Sən bu dunyadin manga tallap bərgən adəmlərgə Sening namingni ayan kıldı. Əlar Seningki idi, Sən ularni manga bərding wə

■ **17:1** Yh. 12:23; 13:32. □ **17:2 «Sən uningoqa tapxuroqan insanlar...»** — grek tilida «ingoqa bərgən barlıq insanlar...» — demək, Məsihkə etikad kılıquqilar. ■ **17:2** Zəb. 8:6; Mat. 11:27; 28:18; Luğa 10:22; Yh. 3:35; 5:27; 1Kor. 15:25; Fil. 2:10; Ibr. 2:8. ■ **17:3** Yəx. 53:11; Yər. 9:22 ■ **17:4** Yh. 4:34; 13:32; 14:13; 19:30. □ **17:5 «I Ata, Sening aləm apiridə boluxtin burun mən Əzüngning yeningda igə bolqan xan-xərəp bilən meni Əzüngning yeningda uluqlatkuzoqaysən»** — yaki bolmisa «I Ata, mən Sən bilən birgə igə bolqan xan-xərəp bilən meni Əzüng bilən təng uluqlanduroqaysən». ■ **17:5** Yh. 1:1, 2; 10:30; 14:9.

ular Sening səz-kalamingni tutup kəldi. □ 7 Ular hazır Sən manga bərgən həmmə nərsilərning Seningdin kəlgənlilikini bildi. 8 Qünki Sən manga tapxuroqan səzlərni ularoqa yətküzdüm; ularmu bularni қobul қildi, xuning bilən Səndin qıkkınimni həkikətən bilip yətti həmdə Sening meni əwətkənlikinggimu ixəndi. ■ 9 Bularoqa dua қılımən; bu dunyadiki adəmlərgə əməs, bəlki Sən manga bərgən adəmlərgə dua қılımən; qünki ular Seningkidur. 10 Mening barlıkim Seningkidur wə Sening barlıking bolsa meningkidur wə mən ularda xərəpaptim. □ ■ 11 Mən əmdi bu dunyada turiwərməymən; lekin ular bu dunyada қaldi wə mən Sening yeningoşa ketiwatimən. I mukəddəs Ata, Sən manga bərgən naming arkılık ularni saklıqinkı, biz ikkimiz bir bolqınimizdək, ularmu bir bolqay. □ 12 Mən ular bilən billə bolqan

- 
- 17:6 «**Sən bu dunyadin manga tallap bərgən adəmlərgə namingni ayan қildim**» — Məsihning «Sening namingni ayan қildim» eytkini nemini kərsitudu? Təwrat-Zəburda Hudaning nuroqun namliri (Pərwərdigar (Yahwəh), Huda (Əlohim), Rəb (Adonay) қatarlıqlar) ayan қılınoqandan keyin Məsih қaysı namni ularoqa ayan қılqan? U «Ata» əməsmu?
- 17:8 Yh. 16:27. □ 17:10 «**mən ularda xərəpaptim**» — «ularda...» muxu yerdə kezdə tutulojini bəlkim «Sən manga bərgən adəmlərdə...» bolsa kerək. ■ 17:10 Yh. 16:15. □ 17:11 «**Sən manga bərgən naming arkılık ularni saklıqinkı...**» — baxka birhil tərjimi: «Sən naming bilən manga tapxurup bərgənlərning Sanga bolqan sadıqlığını saklıqinkı,... ». Muxu yerdə «Sən manga tapxurup bərgən naming» bolsa yənilə Huda'atining Oz Məsihigə insanlar oşa egitix üçün tapxuroqan «Ata» (ibraniy tilida «Abba») degən kimmətlik namidur.

wak̄timda, Sən manga bərgən naming bilən ularni saklidim həm қooqdidim; wə mukəddəs yazmilardiki bexarətning əməlgə axuruluxi yolda, ularning iqidin һalakətkə hasoloqan kixidin baxka birimu yokalmidi. □ ■ 13 Mana əmdi sening yeningə barimən. Mening xadlikim ularda tolup taxsun dəp, bu səzlərni dunyadiki wak̄timda sezlidim. 14 Mən ularoqa səz-kalaminingni tapxurdum. Mən bu dunyadin bolmioqinimdək, ularmu bu dunyadin bolmioqini üçün, bu dunyaning adəmliri ulardin nəprətlinidu. □ ■ 15 Ularni bu dunyadin ayriwətkəysən dəp tiliməymən, bəlki ularni rəzil bolouqidin sakliqaysən, dəp tiləymən. □ 16 Mən bu dunyadin bolmioqinimdək, ularmu bu dunyadin əməstur. 17 Ularni həkikət arkılık Əzünggə mukəddəs kılıp atıouzqaysən, qunki

---

□ 17:12 «Mən ular bilən billə bololoqan wak̄timda, Sən manga bərgən naming bilən ularni saklidim həm қooqdidim;...» — baxka birhil tərjimi: «Sening naming bilən ularni saklidim; Sən manga tapxurup bərgənlərning Sanga bololoqan sadıqliğini қooqdidim;... ». Bu «nam» yənilə yukiriki izahatda eytkinimizdək «Ata» bolsa kerəktür. «halakətkə has bololoqan kixi» — grek tilida «halakətning oqlı» degən səz bilən ipadilinidu, u Yəhuda Ixkariyotni kərsitudu, əlwəttə. Məsihgə satğunluk kıloloqan kixining һalakətkə yüzlinixi tooruluq bexarətlər bəlkim «Zəb.» 41:9, 109:1-20 wə «Pənd.» 24:22 (LXX)ni ezb iqigə alsa kerək. ■ 17:12 Yəx. 8:18; Yh. 6:39; 10:28; 18:9; Ibr. 2:13. □ 17:14 «mən bu dunyadin bolmioqinimdək;...» — yaki «mən bu dunyaşa mənsup bolmioqinimdək;...». ■ 17:14 Yh. 15:19. □ 17:15 «rəzil bolouqi» — Xəytan, Iblis.

səz-kalaming həkikəttur. □ ■ 18 Sən meni dunyaqla əwətkiningdək, mənmu ularni dunyaqla əwəttim. ■ 19 Ularmu həkikəttə mukəddəs kılınip Əzünggə atalsun dəp, əzümni Sanga has ataymən. □ ■

20 Mən yaloz ular üçünla əməs, yənə ularning sezi arkılık manga etikəd əliqənənlar üçünmu dua kılımən. 21 Ularning həmmisi bir bolqay; i Ata, Sən məndə, mən Səndə bolqandək, ularmu Bizdə bir bolqay; xundak bolqanda, bu dunyadikilər meni Sening əwətkənlikinggə ixinidu.

■ 22 Sən manga ata əliqən xan-xərəpni ularqla ata əldimki, biz ikkimiz bir bolqandək, ularmu bir bolqay; 23 yəni mən ularda, sən məndə bolup, ular birlikdə kamil əliqən. Xu arkılık bu dunyadikilər meni əwətkənlikingni həm meni səyginingdək ularnimu səygənlikingni bili.

24 I Ata, Sən manga bərgənliringning həmmisining mən bolqan yerdə mən bilən birgə boluxini, xundakla menin xan-xəripimni, yəni Sən aləm apiridə boluxtin burun meni səygənliking üçün, manga bərgən xan-xərəpni

□ 17:17 «Ularnı həkikət arkılık Əzünggə mukəddəs kılıp atıquzoqaysən» — «Əzünggə mukəddəs kılıp atıquzoqaysən» grek tilida «mukəddəsləxtürgəysən» degən birlə sez bilən ipadilinidu. Injilda həm Təwratta «mukəddəs» degən sez «pak» həm «Hudaqla alayitən ataloqan» degən ikki uğumni bildüridi.

■ 17:17 Zəb. 119:142; Yh. 8:4. ■ 17:18 Yh. 20:21.

□ 17:19 «Ularmu həkikəttə mukəddəs kılınip əzünggə atalsun dəp...» — «mukəddəs kılınip Əzünggə atalsun» grek tilida «ularmu həkikəttə mukəddəsləxtürüsən» degən birlə sez bilən ipadilinidu. Yukarıkı izahatni kerüng. ■ 17:19 1Kor. 1:2,30; 1Tes. 4:7.

■ 17:21 Yh. 10:38; 14:11; Gal. 3:28.

ularning kərüxini halaymən. ■

25 I həkəkəniy Ata, bu dunyadikilər seni tonumioqan, əmma mən Seni tonuymən wə bularmu meni Sening əwətkənlikingni bildi. ■ 26 Wə mən Sening namingni ularoqa ayan kildim wə yənə dawamlik ayan kılımən. Xuning bilən, Sening manga kərsətkən mehîr-muhəbbiting ularda bolidu wə mənmu ularda bolay. □

## 18

### *Əysanıng tutküñ kılınıxi*

*Mat. 26:47-56; Mar. 14:43-50; Luķa 22:47-53*

1 Əysa bularni eytḳandin keyin, muhlisliri bilən billə taxkırıoqa qıkıp Kidron jılıqisining u ketiqə etti. U yərdə bir baoqə bar idi. Əysa bilən muhlisliri u baoqıgə kirdi. □ ■ 2 Uningoşa satkunluk kılıdiqan Yəhudamu u yerni bilətti, qunki Əysa muhlisliri bilən pat-pat u yərdə yiqlip olturatti. 3 Xuning bilən Yəhududa bir top Rim ləxkərliri bilən bax kahınlar həm Pərisiyələr əwətkən қarawullarnı baxlap bu yərgə kəldi. Ularning қollırıda panus, məx'əl wə қorallar

■ 17:24 Yh. 12:26; 14:3. ■ 17:25 Yh. 15:21; 16:3, 27; 17:8.

□ 17:26 «**mən Sening namingni ularoqa ayan kildim**» — 6-ayat wə uningdiki izahatni kərüng. □ 18:1 «**Əysa bularni eytḳandin keyin, muhlisliri bilən billə taxkırıoqa qıkıp...**» — muxu yərdiki «taxkırıoqa qıkıp...» ziyapət bolğan əydiñ yaki Yerusalem xəhîrinin əzidin qikixni bildüridi. Kidron wadisi bolsa xəhərning sirtida (xərk tərəptə) idi. ■ 18:1 2Sam. 15:23; Mat. 26:36; Mar. 14:32; Luķa 22:39.

bar idi.■ 4 Əysa bexioqa qüxidioqanlarning həmmisini bilip, ularning aldioqa qikip:

— Kimni izdəysilər? — dəp soridi.

5 Nasarətlik Əysani, — dəp jawab berixti ular. Əysa ularoqa:

— Mana mən bolimən, — dedi.

(Uningoqa satğunluğ kılıqan Yəhədamu ularning arisida turatti). 6 Əysa: «Mana mən bolimən» dewidi, ular arkisiqə yenip yərgə yikilixti.□

7 Xuning bilən Əysa ulardin yənə bir kətim:

— Kimni izdəysilər? — dəp soridi.

— Nasarətlik Əysani, — deyixti ular.

8 Əysa: — Silərgə eyttimoqu, mən xu bolimən. Əgər izdigininglar mən bolsam, bularni kətkili köyunglar, — dedi.

9 Buning bilən əzining: «Ata, Sən manga bərgənlərdin həqkəyisini yittürmidim» degən səzi əməlgə axuruldi.■ ■

10 Simon Petrusning yenida bir kılıq boluoq, u xuan uni suqurup, bax kahinning qakiriqə birni urup, ong kulikini xilip qüxürübətti. Qakarning ismi Malkus idi. ■ 11 Əysa Petruska:

■ 18:3 Mat. 26:47; Mar. 14:43; Luğa 22:47.

□ 18:6 «Əysa: «**Mana mən bolimən**» dewidi, ular arkisiqə yenip yərgə yikilixti» — «Yuhanna»diki baxka bəzi yərlərdəki «Mən bolimən» degən səz Hudaning «Mən əzəldin Bar Boluoqidurmən» degən namini bildürudu. Bizningqə muxu yerdə «Mana mən bolimən» degənmə xu mənini bildürudu; qünki anglıoqular uni anglaplə «arkilirioqa yenip yərgə yikilixti». □ 18:9 «**Buning bilən əzining ... səzi əməlgə axuruldi**» — yaki «Buning bilən əzining ... səzi əməliyəttə ispatlandı». Bu səzlər asasən həm 6:39 həm 17:12də təpilidu. ■ 18:9 Yh. 6:39; 10:28; 17:12. ■ 18:10 Mat. 26:51; Mar. 14:47; Luğa 22:50.

— Kiliqni oqilapqa sal! Ata manga tapxuroqan kədəhni iqməmdim? — dedi. □ ■

*Əysanıng Annasning aldioqa elip berilip, sorak  
kilinixi*

*Mat. 26:57-58; Mar. 14:53-54; Luğa 22:54*

12 Xuning bilən, ləxkərlər topi bilən mingbexi həm Yəhudiylarning қarawulliri Əysani tutup baqlaxtı. 13 Andin uni aldi bilən Annasning aldioqa elip berixti. Annas bolsa xu yili bax kahın bolup turoqan Қayafaning կeynatisi idi. ■ 14 Burun Yəhudiylər kengəxmisdikilərgə: «Pütün həlkning һalak boluxining orniqə, birlə adəmning ular üçün һalak boluxi yahxi» dəp məslihət bərgən kixi dəl xu Қayafa idi. □ ■

*Petrusning Əysadin tenixi*

*Mat. 26:69-70; Mar. 14:66-68; Luğa 22:55-57*

15 Əmdi Simon Petrus bilən yənə bir muhlis Əysanıng kəynidin əgixip baroqanidi. U muhlis bax kahinoqa tonux bolqaqqa, bax

---

□ **18:11 «Ata manga tapxuroqan kədəhni iqməmdim?»** — bu «kədəh» ezi tartix kerək bolqan azab-okubətlərni kərsitudu. «Mat.» 26:39, «Mar.» 14:36 wə Luğa 22:42ni kərüng. ■ **18:11**  
 Mat. 20:22; 26:39. ■ **18:13** Mat. 26:57; Mar. 14:53; Luğa 3:2; 22:54. □ **18:14 ««Pütün həlkning һalak boluxining  
orniqə, birlə adəmning ular üçün һalak boluxi yahxi»** dəp məslihət bərgən kixi dəl xu Қayafa idi» — 11:49-50ni kərüng. ■ **18:14** Yh. 11:50.

kahinning sariyioqa Əysa bilən təng kirdi. □ ■

**16** Lekin Petrus bolsa dərwazining sirtida qaldı. Xunga bax kahinoqa tonux bolqan həlikə muhlis taxkiriqa qikip, dərwaziwən kız bilən səzlixip, Petrusni iqqirigə baxlap kirdi. **17** Dərwaziwən bolqan xu dedək Petrustin:

— Sənmu bu adəmning muhlisliridin əməsmu?  
— dəp soridi.

Yak, əməs, — dedi Petrus. □

**18** Əmdi həwa sooqə bolqanlıq üçün, qakarlar wə қarawullar xahardin gülhan yaklaşan bolup, uning qərisidə issinip turuxatti. Petrusmu ularning yenida turup issindi. ■

### *Bax kahin Annasning Əysani soraq қılıxi*

*Mat. 26:59-66; Mar. 14:55-64; Luğa 22:66-71*

**19** Bax kahin bolsa Əysadin muhlisliri toqrluluk wə təlimi toqrluluk soal soraxkə baxlidi. **20** Əysa uningoqa jawabən mundak bərdi:

— Mən həlk-aləm aldida axkara səz kılqanmən, barlıq Yəhudiylar yiqilidiqan sinagoglarda wə ibadəthanida daim təlim berip kəldim, mən

□ **18:15** «**yənə bir muhlis...**» — «yənə bir muhlis» grek tilida «həlikə muhlis». Yuhanna bayanida pat-pat əzini namsız kərsitip «həlikə muhlis» dəydi (18:16, 20:2, 3, 4 wə 8ni kərung). «**U muhlis bax kahinoqa tonux bolqaqka...**» — alımlar namsız «u muhlis»ni Yuhanna dəp bilidu. Qünki uxbu bayanda bolqandək u daim degüdək pəkət «əz kəzüm bilən kərgənlirim»nilə asas kılıdu. 21:24ni kərung. ■ **18:15** Mat. 26:58; Mar. 14:54; Luğa 22:54.

□ **18:17** «**Sənmu bu adəmning muhlisliridin əməsmu?**» — «sənmu» degən səz bəlkim birinqi muhlis əzining Əysanıng muhlisi ikənlikini bu kizoqa etirap kılqanlığını kərsitudu. ■ **18:18** Mat. 26:69; Mar. 14:67; Luğa 22:55.

yoxurun həqnemə demidim. ■ 21 Bularni nemixka məndin soraysən? Eytqan səzlirimni anglioqanlardın sorioqin; mana, ular nemə degənlikimni bildi.

22 Əysa bu səzlərni kılqanda, yenida turoqan karawullardin biri uni bir kaqat urup:  
— Bax kahinoqa muxundak jawab қayturamsən?  
— dedi.■

23 — Əgər yaman səz kılqan bolsam, uning yaman iкənlikini kəpqılıkning aldida kərsətkin. Əmma eytqanlırim durus bolsa, meni nemə üqün urisən? — dedi Əysa uningoqa.

24 Buning bilən Annas uni baqılaqlıq peti bax kahin Қayafaoqa yollidi.□ ■

*Petrusning Əysadin yənə ikki ketim tenixi  
Mat. 26:71-75; Mar. 14:69-72; Luка 22:58-62*

25 Simon Petrus otning aldida issinip turuwatqanidi. *Yenidikilər*:

— Sənmu uning muhlisliridin əməsmidinq? — deyixti.

— Yak, əməsmən, — dəp tandi Petrus.□ ■

26 U yerdə bax kahinning qakarlıridin, Petrus қulikini kesip taxlioqan kixigə tuqkan birsi bar idi. U Petruska:

■ 18:20 Yh. 7:26. ■ 18:22 Yer. 20:2; Ros. 23:2.

□ 18:24 «buning bilən Annas uni baqılaqlıq peti bax kahin Қayafaoqa yollidi» — bu ayətkə қarioqanda ikki bax kahin bar idi. 22-ayəttə Annasın «bax kahin» deyildi. Mumkinqılıki barkı, ular nəwət boyiqə bax kahinlik wəzipisini ətəwatqan. 19:21nimü körüng. ■ 18:24 Mat. 26:57; Mar. 14:53; Luка 22:54. □ 18:25 «yenidikilər» — grek tilida «ular». ■ 18:25 Mat. 26:71; Mar. 14:69; Luка 22:58.

— Баңqidə seni uning bilən billə kərgənidiməq?! — dedi.

**27** Petrus yənə tandi. Dəl xu qaođda horaz qillidi. ■

*Əysanıg waliy Pilatus aldida soraq қilinixi  
Mat. 27:1-2, 11-31; Mar. 15:1-20; Luğa 23:1-25*

**28** Andin ular Əysani Қayafanıg yenidin rimlik waliyning ordisiqa elip kəldi (xu qaođda tang atkanidi). Uni elip kəlgən Yəħudiyalar bolsa əzimizni napak kılıp bulqımaylı dəp, ordiqa kirmidi. Bolmisa ətüp ketix həytining dastihini din oqızalinalmaytti. □ ■

**29** Xunga waliy Pilatus sirtka qikip, ularning aldiqa berip ularoqa:

— Bu adəmning üstidin nemə ərz қilisilər? — dəp soridi.

**30** Əlar:

■ **18:27** Yh. 13:38. □ **18:28 «...Bolmisa ətüp ketix həytining dastihinin oqızalinalmaytti»** — muxu ayəttiki «ətüp ketix həyti» bolsa «petir nan həyti»ning birlinqi kuni (yəni birhil «xabat kuni» dəp hesablinatti)ni kərsitudu. 19:14diki izahatni kərung. «Əzimizni napak kılıp bulqımaylı». Ularning kəzkarixi: «Yəħudiy əməslərning eyigə kirsək bolmayıdu; qünki ular bəlkim «napak bir nərsə» (məsilən bir jəsət yaki əlük nərsə)gə təgkən boluxi mumkin; biz ularoqa təgsək ulardiki «napaklık» bizgimu yuqturuluxi mumkin» degəndək idi. Demisəkmü, ular kəngül bəlgən bu «taħarətler» Təwrattiki mukəddəs қanundiki «napaklık» toqluluk bəlgilimilərdin kəp exip kətkənididi. Kızık yeri xuki, ular «bulqinix»tin қorkup əz «paklıkını» bulqimaslıqliq kiziqinlik bilən tirixkini bilən, yənə Huda əwətkən Kütküzələqi-Məsihni əltürük aldida turatti.

■ **18:28** Mat. 27:1; Mar. 15:1; Luğa 22:66; 23:1.

— Bu adəm jinayətqi bolmisa, uni sizgə tapxur-miəqan bolattuk, — dəp jawab berixti.□

**31** — Uni əzünglar elip ketip, əz қanununglar boyıqə həküm qıkırıngalar! — dedi Pilatus ularoğa.

Yəhudiylar:

— Bizning həqkimni əlümgə məhkum kılıx həkükimiz yok tursa, — deyixti.

**32** Bu ixlar Əysanıñ əzi կandak əlüm bilən əlüdiqini toqrisidiki aldin eytən bexarətlik səzining əməlgə axuruluxi üçün yüz bərdi.□ ■

**33** Andin Pilatus yənə ordisiqa kirip, Əysani qakırtıp, uningdin:

— Sən Yəhudiylarning padixahimu? — dəp soridi.■

**34** Əysa uningoşa:

— Bu soalni əzüng sorawataməsən, yaki baxçılar mən toqrluluk sanga xundak eytənmu? — dedi.

**35** — Mən bir Yəhudiymu?! Seni manga tapxuroqlanlar əz həlkinq wə bax kahinlaroq! Nemə

□ **18:30 «bu adəm jinayətqi bolmisa...»** — yaki «bu adəm rəzil kılouqi bolmisa...». □ **18:32 «Bu ixlar Əysanıñ əzi կandak əlüm bilən əlüdiqini toqrisidiki aldin eytən bexarətlik səzining əməlgə axuruluxi üçün yüz bərdi»** —

okurmənlərning esidə barkı, Məsih birnəqqə ketim Yəhudiylər həlkining əzini eltürük üçün etikədsiz Yəhudi əməslərning կoliqa tapxuridiqanlığını wə xuningdək əzining rimliklər ijad kılınan krestə əlidiqanlığını eytənidi (məsilən, «Mat.» 20:19, 26:2, «Luqə» 18:32-33, «Yuh.» 3:14, 12:32-33). ■ **18:32** Mat. 20:19; Yh. 12:32. ■ **18:33** Mat. 27:11; Mar. 15:2; Luqə 23:3.

*jinayət* etküzgəniding? — dedi Pilatus. □

36 Əysa jawabən: — Mening padixahlıkim bu dunyaqa təwə əməstur. Əgər bu dunyaqa təwə bolqan bolsa, hizmətqilirim mening Yəhudiylarqa tapxurulmaslıkim üçün jəng қiliwatkan bolatti. Həlbuki, mening padixahlıkim bu yərgə təwə əməstur, — dedi. ■

37 Xunga Pilatus uningoqa:

— Undakta, sən padixahmu?

Əysa jawabən: — Xundak, eytkiningdək, padixahmən. Mən xuningə qa tuqulmuşamən, wə xuningə qa dunyaqa kəldim: — həkikətəkə guwahlıq berixim üçündin ibarəttur. Həkikətəkə təwə bolqan hərbir kixi bolsa mening awazimə qa կulak salidu, — dedi. □

38 Pilatus uningdin:

— «Həkikət» degən nemə? — dəp soridi.

Pilatus muxularni dəp, yənə taxkirişa, Yəhudiylarning aldiqa qıkıp ularqa:

— Mən uningdin həqkandak jinayət tapalmidim.

■ 39 Lekin hər yili etüp ketix həytida silər üçün *məhbuslardin* birni կoyup berix қaidəm bar. Xunga bu «Yəhudiylarning padixahı»ni silərgə

□ 18:35 «**mən bir Yəhudiymu?**» — Pilatusning bu səzi: «Mən Yəhudi əməs, həlkinq sən toqluluq birnemə demigən bolsa, mənmu həqnemə deməyməno!» degən purikı bar soaldur. □ 18:36 «**Mening padixahlıkim bu dunyaqa təwə əməstur**» — yaki «mening padixahlıkim bu dunyadın əməstur». ■ 18:36 Yh. 6:15; 1Tim. 6:13. □ 18:37 «**Xundak, eytkiningdək**» — Əysanın bu jawabının grek tilida «Xundak, lekin əhwal dəl sening oyliqiningdək əməs» degən purikı qıkıldı.

■ 18:38 Mat. 27:24; Luq. 23:4.

қоyp beriximni halamsilər? — dedi. □ ■

<sup>40</sup> Ularning həmmisi jawab berip:

— Bu adəmni əməs, Barabbasni қoyp bering!

— dəp kiykas-sürən selixti (Barabbas bolsa bir karakqi idi). ■

## 19

### *Əysanıgə elümgə həküm kılınıxi*

<sup>1</sup> Xuning bilən, Pilatus Əysani elip berip kamqilatti. □ ■ <sup>2</sup> Ləxkərlər tıkənlik xahlarnı ərüp, bir taj yasap, uning bexioqa kiydürüxti wə uningoqa xahana səsün rənglik bir ton kiydürüp, <sup>3</sup> uning aldiqa kelip:

— Yaxiəyayla, i Yəhudiylarning «padixahı»! — dəp məshirə kilihip, uning yüzigə կayta-կayta kaçat saldı.

<sup>4</sup> Pilatus bolsa yənə ordisidin qikip, halayıkkə: — Mana! Uningdin həqkandak jinayət tapalmioşanlıkimni bilixinglar üçün, uni silərning aldinglaroqa elip qiktim, — dedi.

---

□ **18:39** «...məhbuslardin birni қoyp berix қaidəm bar» — yaki: «...məhbuslardin birni қoyp berix bir aditim bar». ■ **18:39** Mat. 27:15; Mar. 15:6; Luqa 23:17. ■ **18:40**

Mat. 27:16; Mar. 15:7; Luqa 23:19; Ros. 3:1. □ **19:1** «Xuning bilən, Pilatus Əysani elip berip kamqilatti» — muxu hil «kamqilax» adəttə krestlinixtin awwalkı jaza idi. Jaza əswabi təmür yaki səngək parqlılıri baqlaklılk nəqqə tanılık қamqa idi. Bu jazanıg ezi xunqə eqirki, jazalanquçı gahı waqtılarda tehi krestlənməy turupla, uningdin əlüp ketətti. ■ **19:1** Mat. 27:26; Mar. 15:15.

**5** Buning bilən Əysa bexioqa tikənlilik taj wə uqisioqa səsün ton kiygüzülgən haldə taxkiriöla elip qıkıldı. Pilatus ularoqa:

— Karanglar, u adəmgə! — dedi. □

**6** Bax kahinlar wə karawullar uni körüp:

— Uni krestləng, krestləng! — dəp warkiraxtı. Pilatus ularoqa: — Uni elip berip əzünglar krestlənglar! Qünki mən uningdin həqkandak jinayət tapalmidim! — dedi.

**7** Yəhudiylar uningoqa jawabən:

— Bizdə xundak bir ənənə bar. Xu ənənəmizən asasən u əlümğə məhkum kılınıxi kerək, qünki u əzini Hudanıng Oqlı dəp atiwaldi. ■

**8** Pilatus bu səzni anglap tehimu korkup, □ **9** yənə ordisiöla kirip, Əysadin:

— Sən zadi kəyərdin kəlgən? — dəp soridi.

Lekin Əysa uningoqa jawab bərmidi.

**10** Xunga Pilatus uningoqa: — Sən manga gəp kilməmsən? Seni կoyup berixkə hökükum barlığını, xundakla krestləxkimu hökükum barlığını bilməmsən? — dedi.

**11** Əysa jawabən: — Sanga ərxtin berilmigən bolsa, mening üstümdin həqkandak hökükung

---

□ **19:5 «Karanglar, u adəmgə!»** — Pilatus muxu yerdə bilmigən haldə Zəkeriya pəyəqəmbərning xu bexaritini aozioqa aloqan idi: «Karanglar, «Xah» dəp ataloqan adəm!» («Zək.» 3:8, 6:12). ■ **19:7 Law. 24:16; Yh. 5:18; 10:3.** □ **19:8 «Pilatus bu səzni anglap tehimu korkup,...»** — Pilatus nemixkə korkti? Əgər birsi əzini rimlik imperator Kəysərgə barawər kılıp «Mən Hudanıng Oqlı» desə, «Kəysərning düxməni» dəp hesablinixi mümkün; xunga gərqə uning Əysani կoyuwətküsü bolsimu, yənilə xundak կilixtin korkattı. U yənə bir tərəptin, yəni ayalining Əysa toopluluk agahlanduruxidin korkiximu mümkün idi («Mat.» 27:19).

bolmioqan bolatti. Xuning üçün meni sanga tapxurup bərgən adəmning gunahı tehimu eçirdur, — dedi. □

**12** Xu qaoqdin tartip, Pilatus uni қoyuwetixkə amal izdəyti. Lekin Yəhudiylar warkirixip:

— Bu adəmni қoyuwətsingiz, siz Kəysərning dosti bolmioqan bolisiz! Əzini padixaḥ degən hərbir kixi Kəysərgə karxi qikqan bolidu! — dəp quşan selixti. □ ■

**13** Pilatus bu səzlərni anglap, Əysani taxkirişa qıqlardi wə «tax tahtaylıq höyla» dəp ataloqan, ibraniy tilida «Gabbata» dəp ataloqan yərdə «sorak təhti»gə olturdi **14** (u wakit etüp ketix həytining təyyarlik künining altınqı saiti ətrapida idi). Pilatus Yəhudiylarоja:

□ **19:11** «**Sanga ərxtin berilmigən bolsa, mening üstümdin ھەقكىداڭ ھۆكۈڭ bolmioqan bolatti**» — «ərxtin» degən səz grek tilida «yükiridin». Muxu yerdə xübhisizki, ərxning əzini kərsitidü. «... meni sanga tapxurup bərgən adəm» — muxu yerdə Yəhuda əməs, bəlki bax kahin Қayafa idi. Қayafa Yəhudiylarning əzlirining Kütküzələq-Məsihini etikadsız rimiliklərə tapxuroqanda, əməliyəttə u pütkül Yəhudiyların həlkining wəkili boloxanidi.

□ **19:12** «**Bu adəmni қoyuwətsingiz, siz Kəysərning dosti bolmioqan bolisiz!**» — «Kəysər» Rim imperatorining unwani. «Kəysərning dosti» — bu məhsus bir unwan idi. Pilatus bəlkim ming təsliktə xu alahidə unwanıqə erixkən boluxi mumkin. U yənə xundak yüksiri unwandin məhərum boluxtin intayın çörkətti.

■ **19:12** Ros. 17:7.

Mana bu silərning padixahınlardur! — dedi. □  
**15** Lekin ular warkirixip: — Yokiting, yokiting, uni krestləng! — dedi.  
 Pilatus ularoqa: — Meni padixahınlarnı krestlin, dəmsilər? — dedi.  
 Bax kahınlar jawabən:  
 — Kəysərdin baxqa ھeqkandak padixahımız yoktur! — dəp tow laxti.  
 Buning bilən Pilatus uni krestləxkə ularoqa tapxurup bərdi. ■

### *Əysanıng krestlinixi*

*Mat. 27:32-44; Mar. 15:21-32; Luка 23:26-39*

**16-17** Ləxkərlər Əysani elip mangdi. U əz kres-tini yıldıp, «Bax səngək jayı» (ibraniy tilida «Golgota») degən yərgə bardı. ■ **18** Ular uni xu yerdə yənə ikki kixi bilən təng krestkə tarttı; bu təripidə birsi, u təripidə birsi wə Əysa ularning otturisida krestkə tartıldı.  
**19** Pilatus tahtıqa elan yezip krestkə beki-tip կoydi. Uningoqa: — «Nasarətlik Əysa — Yəhudiyarlarning padixahı» dəp yeziloqanidi.  
 ■ **20** Əysa krestlinidioqan yər xəhərgə yekin

- 
- **19:14 «u wakit etüp ketix həytining təyyarlık künining altınqi saiti ətrapida idi»** — muxu ayəttiki «etüp ketix həyi» bolsa «petir nan həyi»ning birinqi künü (yəni birhil «xabat künü» dəp hesablinatti)ni kərsitudu. Bu kündiki həyt «Qagigah» dəp atılıtti («Qan.» 16:1-13, «2Tar.» 35:1, 2, 6 wə 18ni kərüng). «Altinqi saət» baxqa izahatlırimizda eytkinimizdək, Rim waktını kərsitudu. Bu ətigən saət altə idi. ■ **19:15** Yar. 49:10.  
 ■ **19:16-17** Mat. 27:26; Mar. 15:22; Luка 23:24,25; Mat. 27:31, 33; Mar. 15:22; Luка 23:26, 33. ■ **19:19** Mat. 27:37; Mar. 15:26; Luка 23:38.

boloqaqka, nuroqun Yəhudiylar tahtidiki səzlərni okudi. Tahtidiki səzlər ibraniyqə, latinqə wə grekqə yezikta yeziloqanidi. **21** Xunga Yəhudiylarning bax kahinliri Pilatuska:

— «Yəhudiylarning padixahı» dəp yazmang, bəlki «U əzini mən Yəhudiylarning padixahı, degən» dəp yezing, — deyixti.

**22** Birak Pilatus jawabən:

— Yazidioqanni yezip boldum! — dedi.

**23** Ləxkərlər Əysani krestligəndin keyin, uning kiyimlirini elip, tətkə bəlüp, hərbir ləxkər bir ülüxtin elixti; ular həm iqidiki uzun kəngləknimu elixti; lekin bu kənglək tikilmigən, üstidin ayioqioqıqə bir pütün tokuloganidi. ■

**24** Xuning üçün ləxkərlər bir-birigə:

— Buni yirtmayli, bəlki qək tartixayli, kimgə qıkṣa xu alsun, — deyixti.

Bu ixlar mukəddəs yazmilardiki munu səzlər əməlgə axurulux üçün yüz bərdi: —

«Ular menin kiyimlirimni əz arisida üləxti,  
Mening kənglikim gə erixix üçün qək taxlaxti».

Dərwəkə, ləxkərlər xundak kılıxtı. □ ■

**25** Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasning ayali Məryəm wə Magdallik

■ **19:23** Mat. 27:35; Mar. 15:24; Luqa 23:34. □ **19:24**

**«Mening kənglikim»** — baxka birhil tərjimisi: «mening qapinim». Zəburda («Zəb.» 22:15) ibraniy tili boyiqə «qapan» yaki «kənglək»ni kərsitidu. **«Ular menin kiyimlirimni əz arisida üləxti, menin kənglikim gə erixix üçün qək taxlaxti»** — «Zəb.» 22:15. ■ **19:24** Zəb. 22:18

Məryəmlər turattı. □ ■ 26 Əysa anisi bilən əzi seyidioqan muhlisining birgə turoqlanlığını körüp, anisioqa:

— I hanim, mana sening oqlung! — dedi. □

27 Andin u bu muhlisqa:

— Mana sening anang! — dedi.

Xundin etibarən, u muhlis uni əzining əyidə turoquzdi.

### *Əysanıng əlümi*

*Mat. 27:45-56; Mar. 15:33-41; Luğa 23:44-49*

28 Andin Əysa həmmə ixlarning tamam bolqınını bilip (mukəddəs yazmilardiki bexarət əməlgə axurulux üçün):

— Ussap kəttim! — dedi. □ ■

29 U yerdə sirkə xarab bilən toldurulqan bir koza bar idi. Ular bir parqə bulutni sirkə xarablaşdırıqla qılap, bir lepəkgül qolıqna baqlap, Əysanıng

□ 19:25 «Əysanıng krestining yenida anisi, anisining singlisi, Klopasning ayali Məryəm wə Magdallik Məryəmlər turattı» — bu ayətni «Mat.» 27:56 bilən birləxtürüp қarioqanda, «Əysanıng anisining singlisi», yəni Məryəmning singlisi bolsa Zəbədiyning ayali, xundakla rosullardin Yuhananna bilən Yakupning anisi bolux mumkinılıki bardur. «Mar.» 15:40də u «Salomi» dəp atıldı. ■ 19:25 Mat. 27:55; Mar. 15:40; Luğa 23:49.

□ 19:26 «Əysa anisi bilən əzi seyidioqan muhlisining birgə turoqlanlığını körüp...» — «əzi seyidioqan muhlisi» bəlkim bu bayanning müəllipi Yuhananna boluxi mümkün. «Kirix səz»imizni körüng. □ 19:28 «Əysa həmmə ixlarning tamam bolqınını bilip (mukəddəs yazmilardiki bexarət əməlgə axurulux üçün): — Ussap kəttim! — dedi» — «Zəb.» 22:15, 31- yaki 69:21ni körüng. ■ 19:28 Zəb. 22:15; 69:21

aoqzişa tənglidi. <sup>30</sup> Əysa sirkə xarabni iqlikəndin keyin:

— Tamam boldi! — dedi-də, bexini təwən kılıp, rohını tapxurup bərdi.□

### *Əysanıng biķinişa nəyzə sanjılıxı*

31 U küni *ətüp ketix həytining* təyyarlıq küni boloqqa, krestləngənlərning jəsətlirini xabat künidə kresttə qaldururmaslıq üçün (xabat küni «ulusal kün» hesablanıqqa) Yəhudiylar Pilatustın krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüxürüwetixni tələp

---

□ **19:30 «Əysa... bexini təwən kılıp, rohını tapxurup bərdi»** — Əysa «bexini təwən qüxürirdi» andin, «rohını tapxurup bərdi». Adəttiki adəm bolsa, awwal «rohını beridu» **andin** «bexini təwən qüxürirdi». Demək, Əysa ezi əlüxining dəkikisini talliwaldi, əzlükidin əldi (10:17-18ni kərüng).

ķildi. □ 32 Xuning bilən ləxkərlər berip Əysa bilən billə krestləngən biringi andin ikkinqi adəmning putlirini qaktı. 33 Lekin Əysaçla kəlgəndə, uning alliqəqan əlgənlikini kərdi, xuning bilən uning putini qakmidi. 34 Əmma ləxkərlərdin biri uning bikiniçə nəyzini sanjiwidi, xuan қan wə su ekip qikti. □

35 Buni kərgüqi silərning ixinixinglar üçün guwahlıq beridu; kərgüqining guwahlıki həktur, u əzining eytənərini hək dəp bilidu. 36-37 Bu ixlarning həmmisi mukəddəs yazmilarda: «Uning bir tal səngikimu

---

□ 19:31 «**U küni etüp ketix həytinинг təyyarlıq küni bolqaqka,...»** — muxu ayəttiki «etüp ketix həyi» bolsa «petir nan həyi»ning biringi küni (yəni birhil «xabat küni» dəp hesablinatti). 14-ayət wə izahatını kərung. Yukirida eytənimizdək, «petir nan həyi»ning biringi küni «xabat küni» dəp hesablinatti. Xuningdək bu küni adətiki bir xabat küni (həptining yəttinqi küni, yəni xənbə küni) bolğan buloximu mümkün. İki tərəptin «xabat» küni bolqaqka, bəlkim «uluq kün» deyilixi mümkün idi. **«krestləngənlərning jəsətlirini xabat künidə kresttə қaldururmaslıq üçün (xabat küni «uluq kün» hesablanqaqka) Yəhudiylar Pilatustin krestləngənlərning putlirini qekip andin jəsətlirini kresttin tezrək qüxürütətixni tələp ķildi»** — «Qan.» 21:22-23 wə «Yəxua» 8:29də Yəhudiylər həlkə üçün bekitilgən қanun boyiqə, ölüm jazası berilgən birsining jəsiti tüwrük yaki dərəhtə kəqkiqə esiklik turmaslıkı kerək idi; bolmisa «zəmininglar napak bolidu» dəp bekitilgən. Kresttə tartılıqlar bəzi waqtılarda ikki-üq kün esiloqandan keyinla olətti. Əgər putiliri sunuloğan bolsa, kəksini toluq kətürəlməsliki tüpəylidin nəpəs alalmay tezla olətti. □ 19:34 «**Əmma ləxkərlərdin biri uning bikiniçə nəyzini sanjiwidi, xuan қan wə su ekip qikti**» — «1Yuh.» 5:6-8ni kərung. «Qan wə su»ning təng qıkixi adəmning həkikiyə əlgənlikini kərsitudu.

sundurulmaydu» wə yənə bir bexarəttə: «Ular əzliri sanjioqan adəmgə karaydu» dəp aldin eytilqanlarnı əməlgə axurux üçün yüz bərdi. □ ■

### *Əysanıng dəpnə kılınixi*

*Mat. 27:57-61; Mar. 15:42-47; Luğa 23:50-56*

38 Bu ixlardin keyin, Arimatiyalıq Yüsüp Pi-latustin Əysanıng jəsitini elip ketixni tələp ķıldı (Yüsüp Əysanıng muhlisiridin idi, lekin Yəhudiylardın qorkķını üçün buni məhpiy tutattı); Pilatus ruhsət bərdi, xuning bilən Yüsüp berip Əysanıng jəsitini elip kətti. ■

39 Burun bir keqisi Əysanıng yenioja kəlgən həlikı Nikodimmu murməkki bilən səbrə arilaxturuloqan huxbuy dora-dərmandın yüz jingqə elip, *uning bilən billə* kəldi. □ ■ 40 İkkiylən Əysanıng jəsitini Yəhudiylarning dəpnə ķılıx aditi boyiqə dora-dərmanlarnı qeqip, kanap rəhtlər bilən orap kepənlidi. 41 Əysa krestləngən yərdə bir baq bolup, baoqning iqidə tehi həqkim

---

□ 19:36-37 «**Unıng bir tal səngikimu sundurulmaydu**» — «Mis.» 12:10, (LXX), 12:46, «Qəl.» 9:12, «Zəb.» 34:20. «**Ular əzliri sanjioqan adəmgə karaydu**» — «Zək.» 12:10.

■ 19:36-37 Mis. 12:46; Qəl. 9:12; Zəb. 34:20; Zək. 12:10.

■ 19:38 Mat. 27:57; Mar. 15:42; Luğa 23:50; Yh. 12:42.

□ 19:39 «**Burun bir keqisi Əysanıng yenioja kəlgən həlikı Nikodim**» — «Yuh.» 3:1-15ni kərüng. «**murməkki bilən səbrə arilaxturuloqan huxbuy dora-dərmandın yüz jingqə elip,...**» — xu qaqdiki «jing» bəlkim 0.325 kilogram idi, xunga dora-dərmanlar 32 kiloqə idi. ■ 19:39 Yh. 3:1; 7:50.

yərlənmigən yengi bir box yərlik bar idi. □

**42** Bu Yəhudiylarning həytining təyyarlık künü bolqaqka həm bu yərlik yekin jayda bolqanlıkı üqün, ular Əysani xu yərlikkə köydi. □

## 20

### *Əysanıng tirilixi*

*Mat. 28:1-10; Mar. 16:1-8; Luка 24:1-12*

**1** Həptining birinqi künü tang səhər, Magdallik Məryəm kəbrigə bardi wə kəbrining aqzidiki taxning eliwetilgənlikini kərdi. □ ■ **2** Xunga u yüksürginiqə kelip Simon Petrus wə Əysa səygən həlikə muhlisning yenioqa kelip, ularoqa:

- 
- **19:41 «baqning iqidə tehi heqkim yərlənmigən yengi bir box yərlik bar idi»** — Injildiki baxqa bayanlardın eniqliki, bu kəbrə (yərlik) tax engkür idi. «Heqkim xu yərgə koyulmioqan» bolqaqka, xu yər Təwrat ənanı boyiqə pütünləy «pakiz bir jay» (heq elük tegip baqmioqan) dəp hesablinatti. □ **19:42 «Yəhudiylarning həytining təyyarlık künü bolqaqka,...»** — «heyt» bolsa «petir nan həyti». Uning birinqi künü bilən xabat künü ohxaxla xu künü kəq saat 6-də baxlinatti, xunga tezrək dəpnə qılınilərə kerək idi. □ **20:1 «həptining birinqi künü»** — yəni yəlxənbə künü. **«Magdallik Məryəm... kəbrining aqzidiki taxning eliwetilgənlikini kərdi»** — kəbrə engkür idi («Mat.» 27:60, «Luка» 23:53). ■ **20:1 Mat. 28:1; Mar. 16:1; Luка 24:1.**

— Ular Rəbni kəbridin yətkiwetiptu, uni kəyərgə қоюғинini bilmidük! — dedi. □ ■

**3** Petrus bilən həlikı muhlis taxkırıqə qıkıp, kəbrigə қarap yol aldı. ■ **4** İkkiylən təng yügürüp mangdi, lekin həlikı muhlis Petrustin tez yügürüp, kəbrigə birinqi bolup yetip bardı.

**5** U engixip iqigə қarap, kanap kepənlərning u yərdə yeyiklik turoqanlığını kərdi, lekin iqkirigə kirmidi. ■ **6** Uningqə əgixip kəlgən Simon Petrus yetip kelip, kəbrigə kirdi wə u yərdə yeyiklik turoqan kanap kepənlərni, **7** xundakla Əysanıng bexiqə oraloqan yaqılıknımı kərdi. Yaqılık kepənlər bilən bir yərdə əməs, bəlki ayrim yərdə yəgəklik turattı. ■

**8** Andin kəbrigə awwal kəlgən həlikı muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi. □

**9** (qünki ular uning əlümdin kayta tırilixinin mukərrərlik həkkidə mukəddəs yazmilardıki

□ **20:2 «Ular Rəbni kəbridin yətkiwetiptu, uni kəyərgə қоюғинini bilmidük!»** — muxu ayətti ki «biz» ispatlayduki, Injildiki baxqa «bayanlar»da eytilqəndək, əslidə Məryəm bilən billə yənə baxqa ayallarmu bar idi («Mat.» 28:1, «Mar.» 16:1-2. «Luka» 23:54-24:1ni körüng). ■ **20:2** Yh. 13:23; 21:7,20.

■ **20:3** Lukə 24:12. ■ **20:5** Yh. 19:40. ■ **20:7** Yh. 11:44.

□ **20:8 «Andin kəbrigə awwal kəlgən həlikı muhlismu kəbrigə kirip, əhwalni kərüp ixəndi»** — «həlikı muhlis» (Yuhanна) nemigə ixəndi? U xu kepənlərni wə yaqılığının xundak rətlik köyuloqanlığını kərüp, Əysanıng jəsitini həqkim oorilimidi, bəlki u qoқum əlümdin tirildi, dəp ixəndi.

bexarətni tehiqə qüxənməyitti). □ ■ **10** Xuning bilən ikkiylən əz turaloqluliriqa կayıtxti. □

*Əysanıng Magdallık Məryəmgə kərünüxi  
Mar. 16:9-11*

**11** Əmma Məryəm bolsa kəbrining sirtida turup yiqlawatatti. U yiqlap turup kəbrining iqigə engixip կariwidi, ■ **12** mana ak kiyim kiygən ikki pərixtə turattı; ularning biri Əysanıng jəsiti կoyulqan yərning bax təripidə, yənə biri ayaq təripidə olturattı.

**13** Ular Məryəmdin:

— Hanim, nemixkə yiqlaysən? — dəp soridi.  
— Rəbbimni elip ketiptu, uni nəgə կoyohanlığını biləlməywati mən, — dedi u ularqa.

**14** U xu sezlərni kılıpla, kəynigə buruluwidi, Əysanıng xu yerdə turohanlığını kərdi. Lekin u uning əysa ikənlikini bilmidi. ■

**15** Əysa uningdin — Hanim, nemixkə yiqlaysən, kimni izdəysən? — dəp soridi.

Məryəm uni baqwən xu, dəp oylap:

- 
- **20:9** «**uning əlümədin կayta tirilixi..»** — grek tilida «uning əlgənlərning arisidin tirilixi...». «**uning əlümədin կayta tirilixinin mükərrərlik həkkidə mükəddəs yazmılardiki bexarət...**» — biz baxka yərlərdə kərsətkinimizdək, Təwrat-Zəburda Məsihning əlümədin tirilixini kərsitidiqan nuroqun bexarətlər bardur. ■ **20:9** Zəb. 16:10; Ros. 2:25,31; 13:35. □ **20:10** «**Xuning bilən ikkiylən əz turaloqluliriqa կayıtxti**» — «əz turaloqluliriqa» grek tilida «ezliriningkigə» yaki «ezliriningkilərgə». ■ **20:11** Mat. 28:1; Mar. 16:5; Luğa 24:4. ■ **20:14** Mat. 28:9; Mar. 16:9.

— Тəksir, əgər uni siz xu yərdin yətkiwətkən bolsingiz, kəyərgə қоюланlıkingizni eytip bərgəysiz. Mən uni elip ketimən, — dedi.

**16** Məryəm! — dedi Əysa uningoşa.

Məryəm burulupla, ibraniy tilida:

— Rabboni! — dedi (bu söz «ustaz» degən mənidə).

**17** Əysa uningoşa: — Manga esilmioqin! Qünki mən tehi atamning yenioqa qikəmidim. Berip ərindaxliriməqə: Meni «Silərningmu Atanglarning, yəni menin Atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioqa qikimən!» dəydu, — dəp yətküzgin, dedi. □ ■

**18** Xuning bilən Magdallik Məryəm muhlislarning yenioqa berip, ularoşa: «Rəbni kərdüm!» dedi wə xundakla Əysa əzigə eytən u səzlərni ularoşa yətküzdi. ■

### *Əysanıng muhlislirioşa kərünüxi*

*Mat. 28:16-20; Mar. 16:14-18; Luка 24:36-49*

---

□ **20:17 «Əysa uningoşa: — Manga esilmioqin!.. dedi»** — «manga esilmioqin!» yaki «manga kol təgküziwərmə». Keyinkı səzlər buning mənisining «esilmioqin» ikənlilikini enik kərsitudu. **«Berip ərindaxliriməqə: Meni «Silərningmu atanglarning, yəni menin atamning, silərning Hudayinglarning, yəni menin Hudayimning yenioqa qikimən!» dəydu, — dəp yətküzgin»** — Əysanıng Magdallik Məryəmə kərünüxi toqıruluk wə uningoşa eytən bu muhim səzləri toqıruluk «köxumqə səz»imizdə azrak tohilimiz. ■ **20:17** Zəb. 22:22; Mat. 28:10; Yh. 16:2; Ibr. 2:11. ■ **20:18** Mat. 28:8; Mar. 16:10; Luка 24:9.

**19** Xu kuni kəqtə, yəni həptining birinqi kuni kəqtə, Yəhudiylardin korkıstanlılığı üçün muhlislar yioqılqan əydə ixiklirini him takıwaloqanidi; xu wakitta, Əysa kelip ularning otturisida *kərünüp*, ərə turoqan haldə ularoqa:

— Silərgə aman-hatırjəmlik bolqay! — dedi. □ ■ **20** Buni dəp, կollirini wə bikinini ularoqa kərsətti. Xuning bilən muhlislar Rəbni kərginidin xadlandı. ■ **21** Xunga Əysa ularoqa yənə:

— Silərgə aman-hatırjəmlik bolqay! Ata meni əwətkinidək, mənmu silərni əwətimən, — dedi. ■

**22** Bu səzni eytəkəndin keyin, u ularning üstigə bir püwləp:

— Muqəddəs Rohni kobul kilinglar. **23** Kimning gunahlarını kəqürsənglər, uning gunahı kəqürüm kilinecidu; kimning gunahlarını tutuwalsanglar, xuning gunahı tutuwelinidu!

---

□ **20:19** «**Silərgə hatırjəmlik bolqay**» — ibraniy tilida «Xalom ələykum!» degən səz bilən ipadilinidu, ərəb tilida «əssalamuələykum». ■ **20:19** Mar. 16:14; Luğa 24:36; 1Kor. 15:5. ■ **20:20** Yh. 16:22. ■ **20:21** Yəx. 61:1; Mat. 28:19; Mar. 16:15; Luğa 4:18; Yh. 17:18.

— dedi. □ ■

### *Əysanıng Tomaska kərünüxi*

**24** Əmma on ikkiylənnинг biri, yəni «koxkezək» dəp ataloğan Tomas Əysa kəlgəndə ularning yenida əməs idi. □ **25** Xunga baxka muhlislar uningoşa:

— Biz Rəbni kərdük! — deyixti. Lekin Tomas ularoşa:

— Uning қollırıda mihlarning izini kərmigüqə, mihlarning izioşa əz barmikimni wə bikinioşa əz kolumni tikip bəkmişəqə, hərgiz ixənməymən, — dedi.

**26** Səkkiz kündin keyin, muhlislar yənə xu əy iqidə jəm bolğanda, Tomasmu ular bilən billə idi. Ixiklər taşaqlılıq tursimu, Əysa kelip ularning arisida turup:

— Silərgə aman-hatırjəmlik boloğay! — dedi.

**27** Andin u Tomaska:

---

□ **20:23 «Kimning gunahlarını kəqürsənglər, uning gunahı kəqürüm kılınidu; kimning gunahlarını tutuwalsanglar, xuning gunahı tutuwelinidu!»** — bu rosullarning kixilərning gunahını toluk kəqürüm kılıx həkukü bar, degənlik əməs. Undak həkukə pəkət Hudaqılıa təwədürü. «Mat.» 16:19 wə 18:18ni kərüng. Bizningqə, bu «gunahları kəqürüm kılıx» jamaətning tərtipigə baqliktur. Eəqir gunah sadir kılqan etikadqlar jamaətkə katnixiwerəmdü? Rəbbimiz «Mat.» 18:15-20də bu məsilə toqrluluk əmr beridu; bu əmr boyiqə jamaətning gunah sadir kılqan əmma towa kilmioqan kərindaxlirini jamaəttin qıkırıx həkukü bardur. «Korintliklaroşa (1) wə (2)»diki «koxumqə səz»imizni kərüng, bolupmu «2Kor.» 2:11 toqrluluk qüxəndürüximizni kərüng. ■ **20:23** Mat. 16:19; 18:18.

□ **20:24 ««koxkezək» dəp ataloğan Tomas»** — grek tilida ««Didimus» dəp ataloğan Tomas».

— Barmikęngni bu yərgə təgküzüp, қolliriməqə kara. Қolungni uzitip, biķiniməqə tikip, guman da bolmay, ixəngüqi bolqın! — dedi. ■

**28** Tomas uningoqa: — Mening Rəbbim həm mening Hudayimsən! — dəp jawab bərdi. □

**29** Əysa uningoqa:

— Meni kərgənliking üçün ixənding. Kərməy turup ixəngüqilər bəhtliktur! — dedi. ■

### *Uxbu kitabning məksiti*

**30** Əysa muhlislirining aldida bu kitabta hatırılənmigən baxka nuroqun möjizilik alamətlərnimə kərsətti. ■ **31** Lekin muxular silərni Əysanıng Məsih, xundakla Hudanıng Oqlı ikənlilikigə ixənsun həm bu arkılık *uningoqa* etikad kılıp, uning nami arkılık həyatlılıqka erixsun, dəp yezildi.

## 21

### *Əysanıng yəttə muhlisioqa kərünüxi*

**1** Bu ixlardın keyin, Əysa Tiberiyas dengizining boyida muhlisliroqa yənə bir qetim keründi. Uning bu qetimki kərünüxi mundak boldi: □  
**2** Simon Petrus, «köxkezək» dəp ataloqan Tomas,

---

■ **20:27** 1Yuha. 1:1. □ **20:28** «Mening Rəbbim həm mening Hudayimsən!» — grek tilida «Mening Rəbbim həm mening Hudayim!». Hazır barlıq muhlislar Məsihning toluq salahiyitini tonup yətkəndi. ■ **20:29** 1Pet. 1:8. ■ **20:30** Yh. 21:25. □ **21:1** «Tiberiyas dengizi» — Galiliyədə bolup, «Galiliyə dengizi» wə «Hinnəsərət kəli» dəpmu atılıdiqan qong keldur.

Galiliyədiki Kanalıq Nataniyəl, Zəbədiyning ooqulliri wə baxka ikki muhlis billə idi.■ 3 Simon Petrus:

Mən belik tutkılı barımən, — dedi.

Kəpqilik:

Bizmu sən bilən billə barımız, — deyixti.

Ular taxkiriqa qıkıp, kemigə olturdi, lekin xu bir keçə həqnərsə tutalmidi. 4 Tang atay deginidə, Əysə kiroqakta turatti, birak muhlislar uning Əysə ikənlikini bilmidi. 5 Xunga Əysə:

— Balilar, silərdə yegüdək bir nərsə yokçu? — dəp soridi.

— Yok, — dəp jawab bərdi ular.□

6 Əysə ularoqa — Torni kemining ong təripigə taxlanglar, xundak kilsanglar tutisilər, — dedi.

Xuning bilən ular torni xu yaklaşa taxlap, xundak kəp belik tuttiki, hətta torni tartip qıkıralmay կaldı.□ ■ 7 Əysə səygən muhlis Petruska:

— Bu Rəbəku! — dedi.

Simon Petrus uning Əysə ikənlikini anlap, tonini əzığə yəgəp (qünki *belining astı* yalingaq idi) əzini dengizə taxlıdi.■ 8 Kiroqakta anqə yirək əməs bolup, təhminən ikki yüz gəz yirəklikta boləlaqka, қalojan muhlislar belik bilən toləqan torni tartip kiqik kemisi bilən kiroqakka kəldi.□

■ 21:2 Mat. 4:21; Mar. 1:19; Yh. 1:46. □ 21:5

«silərdə yegüdək bir nərsə yokçu?» — grek tilida «belik tutunglarmu?» degənni puritidu. □ 21:6 «Torni kemining ong təripigə taxlanglar, xundak kilsanglar tutisilər» — Galiliyə dengizidiki beliklar kündüzi dengiz astıqa qüxüwalidioqını tüpəylidin, xu wakitta belik tutux zadi mumkin əməs idi.

■ 21:6 Lukə 5:4, 6, 7. ■ 21:7 Yh. 13:23; 20:2. □ 21:8

«təhminən ikki yüz gəz» — yüz metrdək.

**9** Ular kiroqakka qikkanda, xahardin yekiloqan, üstidə belik köyukluk gülhanni wə nanni kordi.

**10** Əysa:

— Əmdi tutkan belikinglardin əkelinglar, — dedi. ■

**11** Simon Petrus *kemigə* qikip, torni kiroqakka tartip qikardi. Tor qong beliklər bilən toloqan bolup, jəmiy bir yüz əllik üq belik bar idi. Belik xunqə kəp bolqını bilən, tor yirtilmioqanidi. □

**12** Əysa:

— Kelinglar, naxta kilinglar, — dedi. Muhlislarning iqidin həqkim uningdin:

— Sən kim bolisən? — dəp soraxkə petinalmidi. Qünki ular uning Rəb ikənlikini bildi. □ **13** Əysa nanni əkilip ularoqa bərdi həm beliklarnimu xundak kıldı. **14** Mana bu Əysanıng əlgəndin keyin tirilip, əzini muhlisliriqa üçinqi ketim ayan kılıxi idi. □

### *Əysanıng Petrusning əzidin üq ketim tenixidin keyin uni əsliga kəltürüxi*

---

■ **21:10** Lukə 24:41. □ **21:11** «**Belik xunqə kəp bolsimu, tor yirtilmioqanidi**» — buning əhəmiyyəti toqqluluq «köxumqə söz»imizdə azraq tohtilimiz. □ **21:12** «**Muhlislarning iqidin həqkim uningdin: — Sən kim bolisən? — dəp soraxkə petinalmidi**. Qünki ular uning Rəb ikənlikini bildi» — Rəb Əysa ularoqa tonux bolqan kiyapəttin baxqə birhil kiyapəttə ularoqa kerüngən bolsa kerək. □ **21:14** «**Əysanıng əlgəndin keyin tirilip**» — grek tilida «Əysanıng əlgənlər iqidin tirilip,...». «**əzini muhlisliriqa üçinqi ketim ayan kılıxi**» — bəlkim on birəylənnin jəm bolqan waktida ularoqa nisbətən üçinqi ketimkə kərünüxini kərsitudu.

**15** Ular naxta kılolandın keyin, Əysa Simon Petrustin:

— Yunusning oqlı Simon, sən meni bulardınmu qongkur səyəmsən? — dəp soridi.

— Xundak Rəb, mening seni səyidioqanlıkimni sən bilisən! — dedi Petrus.

Əysa uningoşa:

Undakta, қozilirimni otlitip bak! — dedi.□

**16** U ikkinqi ketim yənə uningdin:

— Yunusning oqlı Simon, meni səyəmsən? — dəp soridi.

Petrus yənə:

— Xundak, Rəb, mening seni səyidioqanlıkimni bilisən, — dedi.

Əysa uningoşa:

— Undakta, қoylirimni bak, — dedi.□

**17** Üqinqi ketim uningdin yənə:

- 
- **21:15 «Yunusning oqlı Simon»** — «Yunus» — grek tilida wə ibraniy tilida «Yonah» (ərəbqə «Yunus»). Bəzi kona keqürmilərdə «Yuhanna» deyildi. **«meni bulardınmu qongkur səyəmsən»** — muxu soalda «bular» kimni bildürirdi? Bizningqə əyni yerdə turqan baxqa muhlislarnı kərsitdi. «Koxumqə sez»imizdə yənə tohilimiz. **«mening seni səyidioqanlıkimni sən bilisən!»** — «seyidioqanlıkim» muxu yerdə adəttə «dost tutux» degən bir peil bilən ipadilinidu. Bu sezning mənisi grek tilidiki «seyüx»tin ajiz bolqaqka, bəzi alimlar Petrusning sezi «mening sanga bolqan muhəbbitimni «seyüx» degili bolmaydu, pəkət «dost tutux» degili bolidu» degəndək kiçik peillikni bildürirdi yaki bolmisa Petrusning ezinining Əysaqa bolqan muhəbbitigə gumanı barlığını bildürirdi, dəp karaydu. Biz bu kəzkaraxkə կayilmiz.
  - **21:16 «...Rəb, mening seni səyidioqanlıkimni bilisən»** — «seyidioqanlıkim» degən sez -15-ayəttikidək «dost tutux» degən peil bilən ipadilinidu.

— Yunusning oqlı Simon, meni səyəmsən? — dəp soridi.

Petrus Əysanıng üqinqi kətim əzidin: «Meni səyəmsən?» dəp sorioqanlıkiqə kəngli yerim bolup:

— Rəb, sən həmmmini bilisən, seni səyidioqanlıkimnimə bilisən, — dedi.

Əysa uningoşa:

— Undakta, koylirimni otlat. □ ■ 18 Bərək, bərək, sanga xuni eytip koyayki, yax waktingda belingni əzüng baqlap, kəyərgə baray desəng xu yərgə mangatting; lekin yaxanqanda, kolliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydioqan yərgə elip ketidu, — dedi. □ ■

19 Əysa bu səzni Petrusning կandak əlüx arkılık Hudaqla xan-xərəp kəltüradioqanlığını enik bildürük üçün eytti. Andin, uningoşa yənə: — Manga əgəxküqi bolqın, — dedi. ■

20 Petrus kəynigə burulup, Əysa səyidioqan muhlisning əgixip keliwatqanlığını kərdi (bu muhlis kəqlik tamakta Əysanıng ķuqikliqə yəlinip: «I

□ 21:17 «**Yunusning oqlı Simon, meni səyəmsən?**» — «səyəmsən» — Əysa bu kətim «səyülx»ni bildürük üçün (15-ayəttiki) «dost tutux» degən peilni ixlitidu. **«Rəb, sən həmmmini bilisən, seni səyidioqanlıkimnimə bilisən»** — bu ayəttiki «səyəmsən?» wə «səyidioqanlıkim» ikkisi yukarıda tiləja elinəqan «dost bolux» degən peil bilən ipadilinidu. ■ 21:17

Yh. 16:30. □ 21:18 «**yaxanqanda, kolliringni uzitisən wə baxka birsi seni baqlap, sən halimaydioqan yərgə elip ketidu**» — bəzi kona tarıhlar boyiqə, rosul Petrus ahirda Rəbbi Əysadək krestləngən (Rim xəhiri idə). ■ 21:18 Yh. 13:36; Ros. 12:3; 2Pet. 1:14. ■ 21:19 2Pet. 1:14.

Rəb, seni tutup beridioqan kimdu?» dəp soriqan muhlis idi). □ ■ 21 Petrus uni körüp, Əysadin: — I Rəb, bu adəm keyin қandak bolar? — dəp soridi.

22 Əysa uningoja: — Əgər mən қayta kəlgüqə uning turup қelixini halisamu, sening buning bilən nemə karing?! Manga əgəxküqi bolqın, — dedi.

23 Buning bilən ķerindaxlar arisida «Həlikı muhlis əlməydu» degən gəp tarkaldi. Lekin Əysa Petruska: «U əlməydu» demigənidi, bəlki pəkət: «Əgər mən қayta kəlgüqə uning turup қelixini halisamu, sening buning bilən nemə karing?!» degənidi.

### *Hatima*

24 Bu ixlaroqa guwahlıq bərgüqi həmdə bu ixlarni hatirilığıqi ənə xu muhlistur. Uning guwahlıkining həkikət ikənlikini bilimiz.■

25 Əysa bulardin baxka nuroqun ixlarnimu қiloqanidi; əgər ularning həmmisi bir-birləp yeziloqan bolsa, meninqə yeziloqan kitablar pütkül aləmning əzигə siqmayıttı! ■

---

□ 21:20 «Petrus kəyniqə burulup, Əysa səyidioqan muhlisning əgixip keliwatqanlığını kərdi..» — yukarıda eytkinimizdək, «Əysa səyidioqan muhlis» rosul Yuhannadur.

■ 21:20 Yh. 13:23; 20:2; 21:7. ■ 21:24 Yh. 19:35. ■ 21:25 Yh. 20:30.

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5